

2103y_Az_Y2017_Qiyabi_Yekun imtahan testinin sualları

Fənn : 2103y İqtisadiyyatın tənzimlənməsi

1 İqtisadiyyatın dövlət tənzimlənməsi:

- inflyasiya artımının yaradılması üzrə dövlətin fəaliyyətidir
- tədiyyə balansının mənfi saldosunun formalaşması üzrə dövlətin fəaliyyətidir
- haqsız rəqabəti formalaşdırmaq üzrə dövlətin fəaliyyətidir
- işsizliyin artırılması üzrə dövlətin fəaliyyətidir
- sabit iqtisadi artımı saxlama üzrə dövlətin fəaliyyətidir

2 Təsnifləşdirmə prinsiplərinə görə kontraktlar aşağıdakı növə bölünürlər: A) birdəfəlik B) dövrü C) qarışıq formada ödənişli D) daimi E) birtərəfli

- B, C
- A,B,C
- B,C,E
- A, C
- A,B,C,D

3 İqtisadiyyatın tənzimlənməsinin əsas məqsədidir:

- yerli özünüidarəetmə zamanətinin təminatı
- iqtisadi - sosial sabitlik və inkişafa nail olma
- ətraf mühitin çirklənməsinin qarşısının alınması
- regionların təbii-iqlim xüsusiyyətlərindən istifadə
- regionların sosial-iqtisadi inkişaf şəraitinin bərabərləşdirilməsi

4 İqtisadiyyatın dövlət tənzimlənməsi nin predmeti öyrənir:

- gəlirlərin sosial ədalət prinsipinə müvafiq bölüşdürülməsi
- məşğulluğun tənzimlənməsi
- ətraf mühitin qorunması
- ölkənin təhlükəsizliyinin təmin edilməsi
- ölkənin iqtisadi həyatında bazar münasibətlərinin səmərəli formalaşmasını təmin edəcək dövlətin bütün iştirak formalarını

5 İDT fənninin əsas vəzifələrinə aşağıda adı çəkilənlər aiddir:

- məşğulluğun tənzimlənməsi
- bütün cavablar düzdür
- ölkənin təhlükəsizliyinin təmin edilməsi
- ətraf mühitin qorunması
- gəlirlərin sosial ədalət prinsipinə müvafiq bölüşdürülməsi

6 İDT fənninin əsas vəzifələrinə aşağıda adı çəkilənlərə aiddir:

- mövcud qanunvericiliyin təkmilləşdirilməsi
- bütün cavablar düzdür
- iqtisadiyyatın cari və gələcək istiqamətlərinin optimal nisbətinin formalaşması
- ümumi iqtisadi proporsiyaların dəstəklənməsi
- ölkə regionlarının sosial-iqtisadi inkişafının təmin edilməsi

7 İDT fənninin əsas vəzifələrinə aşağıda adı çəkilənlər aiddir:

- bütün cavablar düzdür
- dövlət tənzimlənməsi qarşılıqlı maraqların təmin olunmasını yönəlməli və bir tərəfdən, iqtisadiyyatın səmərəli inkişafını, digər tərəfdən isə sosial ədaləti təmin etməlidir

iqtisadi inkişafın səmərəliliyini təmin etmək
sosial-iqtisadi inkişaf, regional, sahə, sahələrarası, məqsədli, investisiya proqnoz və proqramlarının yaxın və uzaq
gələcəyə işlənilib hazırlanması
dövlətin sərəncamında olan təbii, insan, maliyyə resursların səmərəli istifadəsi

8 İDT əsas funksiyalarına aiddir:

- makroiqtisadi siyasətin prioritetlərinin müəyyən olunması
- bütün cavablar düzdür
- bazar həll edə bilməyən məsələlərin həlli
- bazarın səmərəli fəaliyyəti üçün şəraitini yaradılması
- iqtisadi qanunların işlənilib hazırlanması, qəbul olunması və onların icrasına nəzarət;

9 Dövlət sifarişinin yerinə yetirilməsi və maliyyələşdirilməsi:

- məcburidir və ödənilmir
- könüllüdür və müəyyən hissəsi ödənilir
- məcburidir və müəyyən hissəsi ödənilir
- müqavilə əsasında və ödənilir
- məsləhət xarakterlidir və ödənilmir

10 Dövlət proqramını təmin olunmalıdır: A) əmək ehtiyatları ilə B) maddi ehtiyatları ilə C) maliyyə ehtiyatları ilə D) istehsal gücləri ilə

- B,C
- A,B,D
- B,C,D
- A,B,C,D
- A,B,C,

11 İnhisarlarda qiymət səviyyəsinin yüksəldilməsinin məhdudlaşdırılması üçün tətbiq edilir:

- kredit səviyyəsi həddi
- vergi səviyyəsi həddi
- rentabellik səviyyəsi həddi
- mənfəət səviyyəsi həddi
- maya dəyəri səviyyəsi həddi

12 Bazar iqtisadiyyatı şəraitində qiymətin aşağıdakı növü yoxdur

- biznes qiyməti
- sabit qiymət
- müntəzəm qiymət
- kontrakt qiyməti
- dövlət qiyməti

13 Keyns tərəfindən aşağıdakı nəzəri prinsipdən istifadə olunur

- ekologiyaya dövlət himayəsi göstərmək
- pul qaydasından
- dövlət dirijizmi
- istehsal, məşğulluq və milli gəlirə dövlət investisiyalarının təsirinin multiplikativ effektindən sosial siyasəti həyata keçirmək

14 $MV=PQ$ tənliyi kimin adı ilə bağlıdır

- Sey
- Rikkardo
- Marşal

- Fişer
Yum

15 İqtisadiyyatın monetar tənzimlənməsini təklif edən:

- M.Fridmen
Q.Müzdal
C.Qeldbreyt
F.Petti
Y.Tinberqen

16 Dövlət tənzimlənməsinin əsasını yaradan:

- E.Çemberlin
A.Marşal
M.Fridmen
- C.Keyns
L. Mizek

17 Dövlətin iqtisadi siyasətinin tərkib hissəsidir: 1. İnvestisiya siyasəti 2. Bütçə siyasəti 3. Stuktur siyasət 4. Qiymət siyasəti

- 2,3
- 2,3,4
- 1,2,3
- 2,4
- hamısı

18 İqtisadi marağın icraçısıdır

- bank olmayan kredit təşkilatları
- mərkəzi bank
kommersiya bankları
xüsusi banklar
korporativ banklar

19 Aşağıda verilənlərdən hansı proqnoz növünə aiddir

- sahə proqnozu
- bütün cavablar düzdür
iqtisadi artım proqnozu
iqtisadi sistemin ilkin həlqələrinin proqnozu
makroiqtisadi proqnoz

20 Fiskal tənzimləmə alətləridir 1.Dövlət xərcləri 2. Vergi 3. Transferlər

- 1,2,3
yalnız 2
1,3
1,2
2,3

21 Aşağıda göstərilənlərdən hansı proqnoz növünə aiddir

- operativ proqnoz
direktiv proqnoz
- bütün cavablar səhvdir
strateji proqnoz
indiqativ proqnoz

22 Direktiv planlaşdırmanın əsas cəhətlərinə aiddir:

- bütün cavablar düzdür
iqtisadi planların qanun şəklində icra edilməsi
dövlət planlaşdırılması
planlaşmaya məcburi və məqsədyönlü təsir edilməsi
dövlət mülkiyyətinin üstünlük təşkil etməsi

23 Tarixi cəhətdən iqtisadi nəzəriyyə məktəblərindən hansı birinci olub?

- keynsçillik
merkantilizm
monetariz
neoliberalizm
klassik

24 İqtisadiyyatın monetar tənzimlənməsini təklif edən

- M.Fridmen
Keyns
Hilbert
Şumpater
A.Marşal

25 İqtisadi problemlərin bir hissəsi bazar, bir hissəsi hakimiyyət tərəfindən həll edildirsə, onda iqtisadiyyat

- qarışıqdır
kollektivdir
kooperasiyadır
korporativdir
cavablar düzdür

26 İqtisadiyyatın tənzimlənməsində strateji planlaşdırmanın rolu

- sosial-iqtisadi inkişaf üzrə tövsiyələr hazırlamaq
makroiqtisadi strategiyanı proqnozlaşdırmaq
sahə strategiyasının proqnozunu vermək
iqtisadi sistemin ilkin həlqələrinin strategiyasını müəyyənləşdirmək
● cəmiyyətdə baş verən sosial-iqtisadi dəyişiklikləri nəzərə almaq, onların dinamiki istiqamətini müəyyənləşdirmək

27 İqtisadi sistem dövlət mülkiyyətinə və mərkəzi idarəetmə metodlarına əsaslanırsa, onda o adlanır

- azad rəqabət bazarı
ənənəvi bazar sistemi
inzibati-amirlik sistemi
bütün cavablar düzdür
xalis inhisar bazarı

28 Funksional əlamətə görə proqnozlar aşağıdakı növlərə bölünür

- ektropolyasiya
delfa metodu
matris metodu
adaptasiya
● normativ

29 Funksional əlamətə görə proqnozlar aşağıdakı növlərə bölünür

ssenarinin quruluşu

- analitik
- axtarış
- fərdi
- intervyu

30 Dövlətin iqtisadiyyata müdaxiləsinin məhdədləşdirilməsi zərurəti ilk dəfə kim tərəfindən işlənilib

- Samoelson
- Marks
- A.Marşal
- C.Keyns
- A. Smit

31 Dövlət tənzimlənməsinin əsasını yaradan

- Samoelson
- A. Smit
- C.Keyns
- A.Marşal
- Marks

32 C.M.Keyns hansı nəzəriyyənin banisidir?

- iqtisadiyyatın fundamental nəzəriyyəsi
- makroiqtisadi tənzimləmə
- iqtisadi kibernetika
- iqtisadi fizika
- makroiqtisadiyyat nəzəriyyəsinin

33 Birbaşa təsir metodlarına aiddir

- faiz stavkası
- büdcə
- pul kütləsi
- emissiya
- qiymətlərin dondurulması

34 Bazarın görünməz əl haqqında tezis hansı nəzəri konsepsiyadadır

- neoklassik
- klassik
- cavabların hamısı düzdür
- prijizm
- neoliberalizm

35 Aşağıda verilənlərdən hansı proqnoz növünə aiddir

- sahə proqnozu
- makroiqtisadi proqnoz
- bütün cavablar düzdür
- iqtisadi artım proqnozu
- iqtisadi sistemin ilkin həlqələrinin proqnozu

36 İqtisadi siyasətin zaman dövrünə görə aşağıdakı növləri var: 1. Qısa müddətli 2. Orta müddətli 3. Uzun müddətli

- 1,2,3
- 1,3
- 1,2

2,3
2

37 Dövlətin iqtisadi siyasətinin tərkib hissəsidir: 1. İnvestisiya siyasəti 2. Bütçə siyasəti 3. Stuktur siyasət 4. Qiymət siyasəti

- heç biri
- 2,3,4
- 1,2,3
- hamısı
- 2,4

38 Dövlətin sosial siyasət proqramına daxil edilə bilməz:

- əhalinin məşğulluğu
- əhalinin miqrasiyası
- inflasiyanın səviyyəsi
- sosial müdafiə sistemi
- pensiya təminatı

39 Regionların inkişafı üçün məqsədli proqramlara hansı daxil edilə bilməz?

- əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması
- regionlarda əhalinin məşğulluğunun təminat məsələləri
- energetika sənayesi məhsullarının qiymətinin düzgün proqnozlaşdırılması
- regionların ekoloji problemləri ilə bağlı tədbirlər
- təbii resurslardan səmərəli istifadə

40 Az istehsal resursları ilə təmin olunmuş ərazilər:

- "uyğun" rayonlar
- "xaric" rayonlar
- "problem" rayonlar
- "donor" rayonlar
- "böhran" rayonlar

41 Tükənməyən resurslar nə aid deyil?

- günəş enerjisi
- külək enerjisi
- qabarma enerjisi
- geotermik enerjisi
- su

42 İnsanların ətraf mühitlə birgə fəaliyyətinin təbii resursların təkrar istehsalı istiqamətinə nə aid deyil?

- təbii hadisələrdən qorunma
- yer relyefinin bərpası
- bərpa oluna bilən resursların birbaşa təkrar istehsalı
- bərpa olunmuşların qorunması
- bərpa olunmuşların səmərəli istifadəsi

43 İnsanların ətraf mühitlə birgə fəaliyyətinin resurs istehlakı istiqamətinə nə aid deyil?

- resursun çıxarılması
- resursdan istifadə
- istehsal tullantılarının yerləşdirilməsi
- resursun çıxarılması və istifadəsi
- təbii ehtiyatlardan kompleks istifadə

44 İnsanların ətraf mühitlə birgə fəaliyyətinin konstruktiv dəyişmə istiqamətinə nə aid deyil?

- resursların ayrı-ayrı xüsusiyyətlərinin yaxşılaşdırılması
- təbii ehtiyatlardan kompleks istifadə proqramı
- resursun kompleks çıxarılması və istifadəsi
- təsərrüfat fəaliyyətinin zərərli nəticələrinin ləğv edilməsi
- təbii hadisələrdən qorunma

45 Hansı düzdür?

- Bərpa olunmayan resurslar, bura torpaq və bütün mineral resurslar aiddir. Burada başlıca vəzifə – mineral resurslardan tam və kompleks istifadədir. Məsələn, slyuda və kalium duzları çıxarılarkən onun 70 faizi, neftin 50 faizi, daş kömürün 40 faizi itir.
- Bərpa olunmayan resurslar, bura torpaq və bütün mineral resurslar aiddir. Burada başlıca vəzifə – mineral resurslardan tam və kompleks istifadədir. Məsələn, slyuda və kalium duzları çıxarılarkən onun 80 faizi, neftin 56 faizi, daş kömürün 40 faizi itir.
- Bərpa olunmayan resurslar, bura torpaq və bütün mineral resurslar aiddir. Burada başlıca vəzifə – mineral resurslardan tam və kompleks istifadədir. Məsələn, slyuda və kalium duzları çıxarılarkən onun 70 faizi, neftin 56 faizi, daş kömürün 40 faizi itir.
- Bərpa olunmayan resurslar, bura torpaq və bütün mineral resurslar aiddir. Burada başlıca vəzifə – mineral resurslardan tam və kompleks istifadədir. Məsələn, slyuda və kalium duzları çıxarılarkən onun 80 faizi, neftin 50 faizi, daş kömürün 40 faizi itir.
- Bərpa olunmayan resurslar, bura torpaq və bütün mineral resurslar aiddir. Burada başlıca vəzifə – mineral resurslardan tam və kompleks istifadədir. Məsələn, slyuda və kalium duzları çıxarılarkən onun 80 faizi, neftin 56 faizi, daş kömürün 50 faizi itir.

46 davamlı inkişafın meyarlar sisteminin formalaşdırılmasının aşağıdakı istiqamətdə təyin edilməsi vacibdir:

A) sosial, iqtisadi, ekoloji və institusional bölmələr üzrə təsnifatlaşdırılma B) ictimai və şəxsi istehlakın strukturunun məqsədyönlü dəyişdirilməsi C) mövcud vəziyyət, ona təsir və reaksiya.

- B,C
- A,C
- A,B
- A,B,C
- A

47 ətraf mühitin mühafizəsinin iqtisadi əsaslarına aid deyil:

- iqtisadi maraqlandırma
- ekoloji cərimələr
- ekoloji vergi
- ekoloji ödəmələr
- torpaqların şoranlaşması

48 Dövlətin ekoloji funksiyalarına nə aid deyil:

- resurslardan tam istifadə
- ekoloji nəzarət
- ekoloji idarəetmə orqanların təşkili
- ekoloji normaların təsdiqi
- sertifikatlaşdırma

49 indiqativ planlaşdırmanın göstərici və normativləri, yəni indikatorları sosial-iqtisadi inkişafın əsas parametrlərini xarakterizə edir: 1. mərkəzi səviyyədə 2. regional səviyyədə 3. bələdiyyə səviyyədə

- 1
- 1,2,3
- 1,2
- 2,3
- 3

50 Davamlı inkişafə əlaqəli dövlət tənzimlənməsi aşağıdakılar nəzərə alınmaqla həyata keçirilir: 1. taktiki və strateji məqsədlər 2. dövlətin və subyektlərin maraqlarının uyğunlaşdırılmasının vacibliyi 3. dövlətin və insanların maraqlarının uyğunlaşdırılmasının mümkünlüyü

- 1,3
- 1,2,3
- 1,2
- 2,3
- 2

51 Perspektivə yönəldilən təsərrüfat sistemində mümkün olan və ya gözlənilən dəyişikliklər: 1. texniki-texnoloji, 2. təşkilati, 3. iqtisadi, 4. sosial-siyasi

- 1,3
- 1,2,3,4
- 1,2
- 2,3,4
- 2,4

52 İdarəedici iqtisadi metodları ehtimal edirlər. 1. vergi əlaqələrini aktiv sistemini 2. əmtəə mübadiləsinin tənzimini 3. qiymət qoyulmasını

- 1,2
- 1,2,3
- 1
- 3
- 2,3

53 İdarəedici iqtisadi metodlardır: 1. qarşılıqlı ödəniş, 2. iqtisadi məsuliyyət, 3. maliyyə intizam instrumentariləri

- 1,3
- 1,2
- 2,3
- 3
- 1,2,3

54 İdarəetmənin hüquqi metodlarıdır: 1. tələblər, 2. zəmanətlər, 3. qadağalar,

- 1,3
- 3
- 1,2,3
- 1,2
- 2,3

55 İqtisadi əlaqələrin yeni paradiqmasında dövlətin tənzimləmə mexanizminə aid deyil: 1. hüquqi metodlar 2. iqtisadi metodlar 3. institusional metodlar

- 1,2
- 1,2,3
- 1,3
- 3
- 2,3

56 Davamlı inkişafə əlaqəli dövlət tənzimlənməsi təsərrüfat fəaliyyəti ilə idarəetmə strukturlarının institusional cəhətdən aşağıdakı şərtlərinin birləşməsi vasitəsilə həyata keçirilir: 1. siyasi, 2. ictimai 3. iqtisadi- hüquqi

- 1,3

- 1,2,3
- 1,2
- 2,3
- 2

57 Ekoloji təhlükəsizlik sahəsində dövlətin vəzifəsinə aid deyil:

- dövlət nəzarətini həyata keçirmək
- fövqəladə ekoloji vəziyyətli zonaları təyin etmək
- ekoloji təhlükəsizlik üzrə dövlət normativlərini təyin etmək
- qonşu dövlətlərin ekoloji təhlükəsizlik üzrə tədbirləri yerinə yetirməsinə nəzarət etmək
- ekoloji təhlükəsizlik üzrə dövlət standartları təyin etmək

58 ətraf mühitin mühafizəsi sahəsində respublikamızda hansı nəzarət növü yoxdur:

- dövlət və ictimai
- ictimai və istehsalat
- beynəlxalq
- istehsalat
- dövlət

59 Xüsusi mühafizə olunan təbiət ərazilərinə nə aid deyil:

- yaşıllıqlar
- qoruqlar
- heykəl və abidələr
- təbiət abidələri
- kurortlar

60 Ekoloji keyfiyyət normativ göstəricilərinə aid deyil:

- səs-küy göstəriciləri
- konsentrasiyaların yol verilən qatılıq həddi
- əhəlinin təkrar istehsalı
- aqrokimyəvi maddələrin miqdarının yol verilən həddi
- elektormaqnit şüalanma səviyyəsi

61 Milli iqtisadiyyatın davamlı inkişafının yüksək səviyyəsinə nail olmaq üçün bu qaydalar kateqoriyası olmalıdır: 1) İQTİSADI, 2) SOSIAL 3) EKOLOJİ

- 2,3
- 1,2
- 1,2,3
- 2
- 1,3

62 Obyektlər üzrə proqnozlaşdırmada aşağıdakı prinsipləri fərqləndirirlər: 1. iqtisadiyyat proqnozları 2. ekoloji proqnozlar 3. xarici-iqtisadi proqnozlar

- 1,2
- 1,2,3
- 1
- 3
- 2,3

63 iqtisadiyyatın inkişafı mərhələlərinə və böhranlara bu amillər təsir göstərir. 1. təbii-ekoloji, 2. dövlət-siyasi, 3. demokratik, 4. sosial-mədəni

- 1,2,3

- 1,2,3,4
- 2
- 1,3,4
- 4

64 Məqsədli proqram aşağıdakılar üzrə qarşılıqlı əlaqəli tədbirlər sistemidir. 1. məqsədlər 2. ehtiyatlar 3. müddətlər

- 1
- 1,2,3
- 1,2
- 2,3
- 3

65 Məqsədli proqram inkişafın aşağıdakı prioritetlərini verilmiş müddətdə və ən böyük səmərə ilə realizəsini təmin edir 1. sosial, 2. iqtisadi, 3. elmi-texniki 4. ekoloji

- 1,2,4
- 1,2,3,4
- 2,4
- 1,2,3
- 2,3,4

66 Müəyyən olunmuş xarici mühitdə, əlavə vəziyyətlərin, şəraitin təsiri çərçivəsində iqtisadiyyatın dövlət tənzimlənməsi və dövlətin iqtisadi siyasətinin qarşılıqlı əlaqəsi: A)qloballaşma və dünyada baş verən siyasi proseslərlə reallaşır. B)hakimiyyətin maraqları əsasında reallaşır. C)subyektlərin maraqları əsasında reallaşır.

- C
- A
- B
- B,C
- A,B,C

67 İqtisadi siyasətin əsas məqsədidir: 1. Qiymətlərdə sabitliyin əldə edilməsi 2. İqtisadi artıma nail olma 3. Tədiyyə balansının sabitliyi 4. Tam məşğulluğun əldə olunması

- 2,4
- 2,3
- 2,3,4
- hamısı
- 1,2,3

68 İqtisadi siyasətin əsas məqsədidir: 1. Qiymətlərdə sabitliyin əldə edilməsi 2. İqtisadi artıma nail olma 3. Tədiyyə balansının sabitliyi 4. Tam məşğulluğun əldə olunması

- 1,2,3
- 2,4
- hamısı
- 2,3
- 2,3,4

69 Açıq iqtisadiyyatda makroiqtisadi tənzimlənmənin mühüm problemidir:

- daxili və xarici tarazlıq
- daxili tarazlıq
- idxal və ixracın balanslaşdırılması
- işsizliyin , inflyasiyanın azaldılması
- dövlət xərclərinin azaldılması

70 Neoklassik sintez hansı modellərin istifadəsini nəzərdə tutur

- Keyns və Monetar
ardıcıl monetaristlər
bütün cavablar düzdür
radikal keynsçilər
ekletik keynsçilər

71 Keynsin modeli nə zaman yaranmışdır

- 1920-1925-ci illər
1930-1935-ci illər
1933-1935-ci illər
- 1929-1933-cü illər böhranından sonra
1930-1933-cü illər

72 Keyns tərəfindən aşağıdakı nəzəri prinsipdən istifadə olunur:

- sosial müdafiə ehtiyacı olan əhəlinin təminatı məqsədilə gəlirlərin yenidən paylanması
məşğulluğun təmin olunması
inflyasiyanın tənzimlənməsi
fundamental elmi tədqiqatların maliyyələşdirilməsi
- istehsal, məşğulluq və milli gəlirə dövlət investisiyalarının təsirinin multiplikativ effektindən

73 Keyns modeli nə vaxt yayılmışdır

- XXI əsrdə
XIX əsrdə
XVII əsrdə
XVIII əsrdə
- XX əsrin 50-60-cı illərində

74 Dövlətin iqtisadiyyata müdaxiləsinin maksimum səviyyəsinə daxil olan tədbirlərə aiddir

- bütün cavablar düzdür
regional siyasət
məşğulluğun təmin olunması
inflyasiyanın tənzimlənməsi
sosial müdafiəyə

75 Dövlətin iqtisadiyyata müdaxiləsinin maksimum səviyyəsinə daxil olan tədbirlərə aiddir

- məşğulluğun təmin olunması
sosial müdafiəyə
- bütün cavablar düzdür
fundamental elmi tədqiqatların maliyyələşdirilməsi
inflyasiyanın tənzimlənməsi

76 Dövlət direktizmi kim tərəfindən irəli sürülmüşdür

- Şerman
Keynsçilər tərəfindən
- F.Peru
Skarrufi
Stafford

77 İqtisadi siyasətin alətləridir: 1. İnizibati 2. İqtisadi 3. institutsional

- 1,2,3

- 1,3
- 1,2
- 2,3
- 2

78 Makroiqtisadi tarazlığa nail olmada dövlətin əsas istifadə etdiyi siyasətlərdir: 1. Pul-kredit 2. Büdcə-vergi 3. xarici iqtisadi

- 1,2
- 1,3
- 2,3
- 2
- 1,2,3

79 İqtisadi siyasətdə xarici tarazlıq:

- məşğulluğun maksimum, inflyasiyanın isə minimum olmasına nail olmaqdır.
- tədiyyə balansının saldosunun sıfır olmasına nail olmaqdır.
- siyasət dövlət orqanlarının hər hansı bir iqtisadi prosesdə necə hərəkət etmələrini öyrənilməsinə nail olmaqdır.
- fəaliyyət proqramı haqqında qərar qəbuluna nail olmaqdır.
- iqtisadi artımın maksimum olmasına nail olmaqdır.

80 İqtisadi siyasətin reallaşması aşağıdakı subyektlərin məcmusunu özündə birləşdirir: A)hökumət orqanları B)qeyri hökumət orqanları C)beynəlxalq təşkilatlar

- A,B
- B,C
- C
- A,B,C
- B

81 Tənzimləmə prosesində aşağıdakı aspektlər meydana gəlir: A)dövlət təsirin məqsədi formalaşdırılır B) strategiya işlənilib hazırlanır C) böyük bir qrup alternativ həllərin içərisindən optimal olanı seçilir

- C
- A,B,C
- B,C
- A,B
- B

82 İqtisadi siyasətin aşağıdakı təsnifat növü var: 1. Liberal 2. Mobilizəedici 3. Tənzimləyici

- 2,3
- 2
- 1,3
- 1,2
- 1,2,3

83 İqtisadi siyasətin alətləridir: 1. İnzibati 2. İqtisadi 3. institutsional

- 1,2,3
- 1,3
- 1,2
- 2,3
- 2

84 Makroiqtisadi tarazlığa nail olmada dövlətin əsas istifadə etdiyi siyasətlərdir: 1. Pul-kredit 2. Büdcə-vergi 3. Xarici iqtisadi

- 2,3
- 1,3
- 1,2
- 1,2,3
- 2

85 Tarazlığın Keyns modelinə görə iqtisadiyyat taraz olar, əgər:

- istehlak xərclərindən yığılı çıxıqda qalan məbləğ investisiyalara bərabər olarsa
- müəyyən dövr üçün pul təklifinin dinamikası dəyişməz qalarsa
- nəzərdə tutulan istehlak xərcləri ilə investisiyaların cəmi ümumi DM bərabər olarsa
- dövlət büdcəsi balanslaşdırılmış olarsa
- məcmu tələb məcmu təklifə bərabər olsarsa

86 İqtisadi siyasətin bütün formaları üçün vacib olan prinsip : 1. İqtisadi siyasət həmişə iki faktorun təsiri ilə formalaşır: daima dəyişkən təsərrüfatçılıq şəraiti və iqtisadi tərəkəbr səviyyəsi. 2. İqtisadi siyasətin səmərəsi ölkə reallıqlarının nəzərə alınmasından asılıdır. 3. İqtisadi siyasət ölkənin siyasi kursunun müdafiəsinin həlledici vasitəsidir.

- 2
- 2,3
- 1,2
- 1,3
- 1,2,3

87 Milli iqtisadiyyatın balanslaşdırılmasında dövlətin vəzifələrinə aiddir: 1. Ölkənin sosial iqtisadi inkişafı proqnozlaşdırılaraq təhlil edilir. 2. Dövlət satınalmaları müəyyən edilir. 3. Pul tənzimlənməsi həyata keçirilir. 4. Özəlləşdirmə tətbiq edilərək reallaşdırılır.

- 1,2,3
- 2,3,4
- 1,4
- 1,4,2
- 1,2,3,4

88 Milli iqtisadiyyatın balanslaşdırılmasında dövlətin vəzifələrinə aiddir: 1. Sosial iqtisadi inkişaf strategiyası təyin olunur. 2. İqtisadiyyatda struktur yenidənqurmalar həyata keçirilir. 3. İnvestisiya siyasəti reallaşdırılır. 4. Xarici iqtisadi fəaliyyət istiqamətləri müəyyən edilir.

- 1,2,3,4
- 1,4,2
- 1,4
- 2,3,4
- 1,2,3

89 C.Keynsin nəzəriyyəsinə görə investisiyalar yığılı üstələyir, əgər

- istehsal aşağı düşür
- işsizlik aşağı düşür
- işsizliyin səviyyəsi sabitdir
- istehsalın həcmi məhduddur
- uzun müddət iqtisadiyyatda istehsal artıqlığı və işsizlik hökm sürərsə

90 Dövlətin iqtisadi siyasətinin işlənməsi zamanı nəzəri əsas rolunu oynayır.

- pozitiv və normativ yanaşmaların əlaqələndirilməsi
- dövlət hakimiyyəti orqanları və Prezidenti tərəfindən həyata keçirilən tədbirlər
- iqtisadi, informasiya, təhsil, təşkilati tədbirlər
- hüquqi, diplomatik, sosial tədbirlər

ekzogen və endogen amillərin nəzərə alınması

91 Pozitiv iqtisadi siyasət öyrənir

- real şəraitdə dövlət orqanlarının vəziyyətdən çıxış edərək özlərini necə aparmalarını öyrənir.
məşğulluğun maksimum, inflyasiyanın isə minimum olmasına nail olmanı
ətraf mühitin qorunmasına nail olmanı
dövlət orqanlarının hər hansı bir iqtisadi prosesdə necə hərəkət etmələrini
tədiyyə balansının saldosunun (idxal və ixrac arasında balansın) sıfır olmasına nail olmanı

92 İqtisadi siyasətin həyata keçirilməsi aşağıdakılar hesabına baş verir: A)müəyyənləşdirilmiş maliyyə (fiskal) və monetar siyasət mexanizmlərinin istifadə olunması; B)institutsional mexanizmlərinin istifadə olunması; C)texniki normalar və standartların istifadə olunması;

- A,B,C
- B
- A
- B,C
- A,B

93 Açıq iqtisadiyyatda makroiqtisadi tənzimlənmənin mühüm problemidir:

- daxili tarazlıq
- idxal və ixracın balanslaşdırılması
- dövlət xərclərinin azaldılması
- işsizliyin , inflyasiyanın azaldılması
- daxili və xarici tarazlıq

94 İqtisadi siyasətin bütün formaları üçün vacib olan prinsip : 1. İqtisadi siyasət həmişə iki faktorun təsiri ilə formalaşır: daima dəyişkən təsərrüfatçılıq şəraiti və iqtisadi tərəkkür səviyyəsi. 2. İqtisadi siyasətin səmərəsi ölkə reallıqlarının nəzərə alınmasından asılıdır. 3. İqtisadi siyasət ölkənin siyasi kursunun müdafiəsinin hələdici vasitəsidir.

- 1,2
- 1,2,3
- 2,3
- 1,3
- 2

95 Milli iqtisadiyyatın balanslaşdırılmasında dövlətin vəzifələrinə aiddir: 1. Ölkənin sosial iqtisadi inkişafı proqnozlaşdırılaraq təhlil edilir. 2. Dövlət satınalmaları müəyyənləşdirilir. 3. Pul tənzimlənməsi həyata keçirilir. 4. Özəlləşdirmə tətbiq edilərək reallaşdırılır.

- 1,4,2
- 1,2,3,4
- 2,3,4
- 1,4
- 1,2,3

96 Milli iqtisadiyyatın balanslaşdırılmasında dövlətin vəzifələrinə aiddir: 1. Sosial iqtisadi inkişaf strategiyası təyin olunur. 2. İqtisadiyyatda struktur yenidənqurmalar həyata keçirilir. 3. İnvestisiya siyasəti reallaşdırılır. 4. Xarici iqtisadi fəaliyyət istiqamətləri müəyyən edilir.

- 1,4
- 1,2,3
- 1,4,2
- 1,2,3,4
- 2,3,4

97 Dövlət mülkiyyətinin idarəedilməsi metodları müxtəlif olduğuna görə onların təsnifləşdirilməsi idarəetmə obyektinin xüsusiyyətini nəzərə almalıdır və aşağıdakı qaydada reallaşdırılmalıdır: A. inzibati metodlar; B. iqtisadi metodlar; C. qanunverici və normativ – hüquqi metodlar; D. təşkilati metodlar; E. texniki-normativ metodlar.

A,B,C

A,B,C,D

A,B

● A,B,C,D,E

A,D,E

98 Müxtəlif tip mülkiyyətin konkret idarəedilməsi metodikasının əsasları bunlardır: A)dövlət unitar müəssisələri; B)dövlət mülkiyyətində olan səhm paketi; C)dövlət daşınmaz əmlakı. D)dövlət torpaqları

A,B,C,D

A,D

● A,B,C

A,B

C,B

99 Dövlət bölməsi:

qeyri-hökumət təşkilatları

birgə müəssisələrdir

korporativ mülkiyyət

kollektiv təsərrüfat

● qarışıq iqtisadiyyatın bir hissəsi olmaqla dövlət orqanları tərəfindən idarə edilən dövlət mülkiyyətidir.

100 Dövlət mülkiyyətinin strukturuna daxildir: 1.Milli təhlükəsizlik problemlərinin həllinə istiqamətlənən obyektlər; 2.Ölkənin iqtisadi potensialının inkişaf və xidmətinə istiqamətlənən obyektlər; 3.Əhalinin sosial müdafiəsinin və sosial-iqtisadi siyasətin reallaşdırılmasına istiqamətlənən obyektlər

2

1

● 1,2,3

3

2,3

101 İqtisadiyyatın dövlət bölməsinə aiddir:

dövlət büdcəsi

● hamısı

dövlət mülkiyyəti

dövlətin torpaqları, nəqliyyatı, müəssisələri

dövlət müəssisələri

102 İqtisadiyyatın dövlət tərəfindən idarə edilməsi sayəsində aşağıdakı istiqamətlər üzrə real ölçülərin götürülməsinin gücləndirilməsi təmin edilir: 1. - prioritet sahələrin əsasən artırılması və inkişafı; 2. - istehsalın və istehlakın, tələb və təkliflərin, gəlir və xərclərin, maddi, əmək, maliyyə və digər ehtiyatların balanslaşdırılması 3. - təsərrüfatçılığın müxtəlif səviyyə və məqamlarının maraqlarının qorunması. 4. dövlət əmlakının əlavə dəyərdə payı

3,4

1,2

1

● 1,2,3

3,1

103 İqtisadiyyatın dövlət tərəfindən idarə edilməsi sayəsində aşağıdakı istiqamətlər üzrə real ölçülərin götürülməsinin gücləndirilməsi təmin edilir: 1. - iqtisadiyyatın sosial yönümlülüyü; 2. - təsərrüfatların innovasiya inkişaf yoluna keçirilməsi və strukturlarının dəyişdirilməsi; 3. - prioritet sahələrin əsasən artırılması və inkişafı; 4. - iqtisadiyyatın ekoloji yönümlülüyü

2

- 1,2,3
- 3,4
- 1,2
- 3,1

104 dövlət bölməsinin rolunu və yerini qiymətləndirmək üçün aşağıdakı göstəricilərdən də istifadə olunur; 1. məsrəflərin mütləq miqdarı və onun ümummilli məhsulda faizlərlə payı, 2. məhsul və işlərin keyfiyyət və səmərəliliyi, 3. rəqabətlik qabiliyyəti, 4. rentabellik səviyyəsi, 5. minimal normalar

1,2,3

3,5

- 1,2,3,4
- 4,5
- 1,3,4

105 praktiki olaraq dövlət bölməsinin müəssisə və təşkilatlarının, onların fəaliyyət effektivliyinin makro və mikro əlamətlərinə görə iki bloka ayrılması zərurəti meydana gəlir. İkinci bloka aiddir: 1. bilavasitə dövlət büdcəsinin gəlirlərini dolduran 2. biznes fəaliyyətli, yüksək rentabelli dövlətin qalan müəssisələri daxildir 3. istehsal və sosial infrastruktur sahələrində fəaliyyət göstərən təşkilati-hüquqi formalı müəssisələr

1,3

1,2,3

- 1,2
- 2,3
- 2

106 . praktiki olaraq dövlət bölməsinin müəssisə və təşkilatlarının, onların fəaliyyət effektivliyinin makro və mikro əlamətlərinə görə iki bloka ayrılması zərurəti meydana gəlir. Birinci bloka makro effektlə işləyən müəssisələr aiddir: 1. dövlət təşkilatları 2. unitar dövlət idarələri 3. istehsal və sosial infrastruktur sahələrində fəaliyyət göstərən təşkilati-hüquqi formalı müəssisələr

1,3

- 1,2,3
- 1,2
- 2,3
- 2

107 Müxtəlif tip mülkiyyətin konkret idarəedilməsi metodikasının əsasları bunlardır: A)dövlət unitar müəssisələri; B)dövlət mülkiyyətində olan səhm paketi; C)dövlət daşınmaz əmlakı. D)dövlət torpaqları

A,D

- A,B,C
- A,B
- A,B,C,D
- C,B

108 İdarəetmənin hər bir səviyyəsi aşağıdakı qaydada xarakterizə edilə bilər: a) dövlət (makrosəviyyə): b) regional və sahə səviyyəsi (mezosəviyyə): c) bələdiyyə və ya ayrı-ayrı müəssisə və birliklər səviyyəsi (mikrosəviyyə): d) qlobal səviyyə (meqasəviyyə)

A,B,C,D

- A,B,C
- C,B

A,B

A,D

109 İdarəetmə metodları idarəetmə subyektlərinin tətbiqetmə səviyyəsinə görə bölünməlidir: A)dövlət səviyyəli B)regional və ya sahə səviyyəli C)bələdiyyə və ya ayrı-ayrı müəssisə və birliklər səviyyəsində D)beynəlxalq səviyyəli

C,B

A,B

● A,B,C

A,B,C,D

A,D

110 Dövlətin rolu, onun mülkiyyətinin idarəedilməsi aşağıdakı vacib səbəblərlə bağlıdır. A)həyat səviyyəsi, sosial müdafiəlik, sağlamlığın vəziyyəti, intellektual inkişaf, təhlükəsizlik və digər ümumi qəbul edilmiş insani dəyərləri müəyyənləşdirir. B)ölkə ərazisində və onun hüdudlarından kənarda yerləşən bir çox obyektləri əhatə edir. C)təşkilati və hüquqi müxtəlifliyi ilə fərqləndirilir ki, onlar xalq təfərrüfatının geniş sahələr spektrini əhatə edir və müxtəlif istiqamətlərdə istifadə üçün nəzərdə tutulur. D) dövlət hüququnun reallaşdırılması qanunverici orqanlar, icra orqanları, məhkəmə qurumları vasitəsilə nail olunur.

C,B

A,D

A,B,C

A,B

● A,B,C,D

111 Dövlət mülkiyyəti aşağıdakı qaydada təsnifatlaşdırıla bilər: A) mülkiyyətin rolunun artırılması dövlət hissəsinin dərəcəsinə görə (səhmlərin dövlət paketinə əsasən): B)sənayeləşmə dərəcəsinə görə: C)istehsal edilən məhsul bazarında iştirak dərəcəsinə görə

C,B

● A,B,C

A,B

A,C

A

112 praktiki olaraq dövlət bölməsinin müəssisə və təşkilatlarının, onların fəaliyyət effektivliyinin makro və mikro əlamətlərinə görə iki bloka ayrılması zərurəti meydana gəlir. Birinci bloka makro effektlə işləyən müəssisələr aiddir: 1. dövlət təşkilatları, 2. unitar dövlət idarələri, 3. istehsal və sosial infrastruktur sahələrində fəaliyyət göstərən təşkilati-hüquqi formalı müəssisələr

2

● 1,2,3

1,2

2,3

1,3

113 qloballaşan bazar şəraitində dövlət bölməsinin inkişafı və fəaliyyətinin məqsədi: 1. milli iqtisadiyyatın rəqabət üstünlüyünün təmin olunması 2. ölkənin əhalisinin həyat səviyyəsini və keyfiyyətini yüksəltmək 3. uzun, orta və ya yaxın perspektivə mühüm proseslərin proqnozlaşdırılması;

● 1,2

2,3

2

1,3

1,2,3

114 xüsusi mülkiyyət dövlət mülkiyyətinə çevrilir ki, müəyyən müddətə təmin olunmuş olsun. Lakin bu zaman milliləşdirmənin müəyyən prinsiplərə əməl olunmalıdır. Bu prinsiplər aşağıdakılardır: 1. ictimai

marağın səviyyəsi necədir; 2. milliləşdirmənin müddətsizlik xarakteri; 3. prosesual zəmanətə əməl olunması; 4. mülkiyyət və digər zərərin ödənilməsi öhdəliyi.

- 2,3,4
- 1,2,3,4
- 1,3
- 2,4
- 1,2

115 Dövlət bölməsinin zəruriliyi aşağıdakılarla şərtlənir:

- dividendlərin artması ilə
- müəssisənin mənfətinin artırılması ilə
- sosial-iqtisadi problemlərin həlli ilə
- amortizasiya normalarının yüksəldilməsi ilə
- hamısı ilə

116 Dövlət əmlakının özəlləşdirilməsindən əldə edilən vəsait hara daxil olur:

- dövlət büdcəsinin xərc hissəsinə
- dövlət büdcəsinin gəlir hissəsinə
- prezidentin ehtiyat fonduna
- qızıl-valyuta ehtiyatlarına
- bələdiyyələrin xərclərinə

117 dövlət bölməsinin rolunu və yerini qiymətləndirmək üçün aşağıdakı göstəricilərdən də istifadə olunur; 1. məsrəflərin mütləq miqdarı və onun ümummilli məhsulda faizlərlə payı 2. məhsul və işlərin keyfiyyət və səmərəliliyi, 3. rəqabətlik qabiliyyəti, 4. rentabellik səviyyəsi,

- 1,3,4
- 1,2,3
- 4
- 1,2,3,4
- 2,3,4

118 İqtisadiyyatın dövlət tərəfindən idarə edilməsi sayəsində aşağıdakı istiqamətlər üzrə real ölçülərin götürülməsinin gücləndirilməsi təmin edilir: 1. - iqtisadiyyatın sosial yönümlülüğü; 2. - təsərrüfatların innovasiya inkişaf yoluna keçirilməsi və strukturlarının dəyişdirilməsi; 3. - prioritet sahələrin əsasən artırılması və inkişafı;

- 3
- 1,2
- 3,1
- 1,2,3
- 2

119 . İqtisadiyyatın dövlət tərəfindən idarə edilməsi sayəsində aşağıdakı istiqamətlər üzrə real ölçülərin götürülməsinin gücləndirilməsi təmin edilir: 1. - prioritet sahələrin əsasən artırılması və inkişafı; 2. - istehsalın və istehlakın, tələb və təkliflərin, gəlir və xərclərin, maddi, əmək, maliyyə və digər ehtiyatların balanslaşdırılması 3. - təsərrüfatçılığın müxtəlif səviyyə və məqamlarının maraqlarının qorunması.

- 1,2,3
- 3,1
- 1
- 1,2
- 2

120 Dövlətin maddi istehsal sahələrinin tənzimlənməsi üçün həyata keçirdiyi vəzifələr aşağıdakılardan ibarətdir: 1. Dünya iqtisadiyyatına qarşılıqlı sərfəli integrasiya 2. İxracın xammal yönümlü deyil, son məhsul

yönlümlü olmasına, emal, sənaye məhsullarının ixracını stimullaşdırmaq 3. Həm daxili, həm də xarici bazarda yerli məhsulların keyfiyyət və rəqabət qabiliyyətini artırmaq 4. Maddi istehsal subyektlərinin (müəssisələr) ölkənin regionları üzrə rəşional yerləşdirmənin planlaşdırılması 5. Maddi istehsal sahələrində ekoloji təmiz məhsul istehsalına nail olma

- 1,2,3
- 1,2,3,4
- 1,3
- 2,3
- 1,3,4

121 Qloballaşan bazar şəraitində dövlət bölməsinin inkişafı və fəaliyyətinin məqsədi: 1. milli iqtisadiyyatın rəqabət üstünlüyünün təmin olunması 2. ölkənin əhalisinin həyat səviyyəsini və keyfiyyətini yüksəltmək 3. uzun, orta və ya yaxın perspektivə mühüm proseslərin proqnozlaşdırılması;

- 1,3
- 1,2,3
- 1,2
- 2,3
- 2

122 İqtisadiyyatın dövlət bölməsinin rolunu və yerini mürəkkəb (qarışıq) iqtisadiyyat cərcivəsində konkret göstəricilər dəsti ilə xarakterizə etmək qəbul olunmuşdur. Həmin göstəricilərə aid deyildir:

- dövlət əmlakının ümumi dəyərdə payı
- dövlət əmlakının əlavə dəyərdə payı
- dövlət bölməsində çalışan işçilərin sayı
- dövlət əmlakının ölkənin konkret əmlak növündə miqdarı
- dövlət əmlakının dəyəri və ya ölçüsü

123 Dövlət mülkiyyəti funksional təyinatına və əhəmiyyət dərəcəsinə görə aşağıdakı qruplara bölmək olar: A)ümumdövlət vəzifələrini yerinə yetirmək üçün qanunla müəyyənləşdirilən obyektlər B)ölkənin aparıcı iqtisadi potensialının inkişafını və saxlanmasını təmin edən obyektlər C) dövlət büdcəsindən maliyyələşən obyektlər D)dövlətin mərkəzi sosial-iqtisadi siyasəti və əhalinin sosial müdafiəsini həyata keçirmək üzrə funksiyaları tətbiq etməyə imkan verən obyektlər

- B,C,D
- A,B,C,D
- A,B
- A,B,C
- A,B,D

124 İqtisadiyyatın hansı sahələrində dövlət bölməsi çox iştirak edə bilər?

- sənayedə
- pərakəndə ticarətdə
- infrastruktur sahələrində
- ictimai iaşədə
- kənd təsərrüfatında

125 Dövlət mülkiyyəti aşağıdakı qaydada təsnifatlaşdırıla bilər: A) dövlət mülkiyyətinin növünə görə: B)sahə xüsusiyyətinə görə: C)likvidlik dərəcəsinə görə: D)dövlət hissəsinin ölçüsünə görə (səhmlərin sayına əsasən):

- C,B
- A,B,C
- A,B
- A,B,C,D
- A,D

126 . İqtisadiyyatın dövlət tərəfindən idarə edilməsi sayəsində aşağıdakı istiqamətlər üzrə real ölçülərin götürülməsinin gücləndirilməsi təmin edilir: 1. - prioritet sahələrin əsasən artırılması və inkişafı; 2. - istehsalın və istehlakın, tələb və təkliflərin, gəlir və xərclərin, maddi, əmək, maliyyə və digər ehtiyatların balanslaşdırılması 3. - təsərrüfatçılığın müxtəlif səviyyə və məqamlarının maraqlarının qorunması.

hec biri

- 1,2,3
- 1
- 3,1
- 1,2

127 dövlət bölməsinin rolunu və yerini qiymətləndirmək üçün aşağıdakı göstəricilərdən də istifadə olunur; 1. məsrəflərin mütləq miqdarı və onun ümummilli məhsulda faizlərlə payı 2. məhsul və işlərin keyfiyyət və səmərəliliyi, 3. rəqabətlik qabiliyyəti, 4. rentabellik səviyyəsi,

4

- 1,2,3,4
- 1,2,3
- hec biri
- 1,3,4

128 Dövlətin maddi istehsal sahələrinin tənzimlənməsi üçün həyata keçirdiyi vəzifələr aşağıdakılardan ibarətdir: 1) Maddi istehsal sahələrinin inkişaf göstəricilərinin sabitləşdirilməsi üzrə tədbirlərin təşkil edilməsi 2) Hasilat sənaye sahələrinə nisbətən emaledici sahələrin progressiv inkişafa nail olma, elmtutumlu sahələri inkişaf etdirmək 3) Maddi istehsal sahələrinin texniki cəhətdən yenidən silahlanmasını təmin etmə, sürətli amortizasiya ayırmalarını təmin etməklə innovasiyaların tətbiqinə nail olma

2

- 1,2,3
- 1
- 1,2
- 1,3

129 Milli iqtisadiyyatın balanslaşdırılmasında dövlət bölməsinin vəzifələrinə aiddir: 1. Elmi texniki tərəqqinin nailiyyətlərinin tətbiqi həyata keçirilir. 2. ətraf mühitin mühafizəsi təmin edilir. 3. Bütün proseslərin hüquqi bazası yaradılaraq təkmilləşdirilir.

- 1,2,3
- 1,2
- 2
- 3
- 1,3

130 Milli iqtisadiyyatın balanslaşdırılmasında dövlət bölməsinin vəzifələrinə aiddir: 1. Elmi texniki tərəqqinin nailiyyətlərinin tətbiqi həyata keçirilir. 2. ətraf mühitin mühafizəsi təmin edilir. 3. Bütün proseslərin hüquqi bazası yaradılaraq təkmilləşdirilir.

1,3

2

3

1,2

- 1,2,3

131 Konyuktura aşağıdakılardan hansı ilə izah oluna bilməz:

Əmək haqqı və istehlak

İstehsalın dinamikası

Tam məşğuliyyət və ya qismən işsizlik

- Dünya bazarında neftin qiyməti

Əmtəə ehtiyatları

132 Bazarın inhisarlaşmasını təyin etmə meyarıdır: 1. coğrafi məkan meyarı; 2. əmtəə meyarı; 3. qiymət meyarı; 4. çeşid meyarı

- 1
- 1,2
- 1,2,3,4
- 2,3,4
- 3

133 dövlət sahibkarlığın formalaşması prosesində aşağıdakı funksiyaları yerinə yetirir: 1. rəqabət mühitini formalaşdırma 2. innovasiyalı məhsula bir başa tələbatı formalaşdırma və stimullaşdırma 3. sahibkarlığın təşkili və bazar infrastrukturunu formalaşdırma

- 1,2,3
- 1,2
- 2
- 2,3
- 1,3

134 Hansı konyukturanın xarakterik cəhəti deyil:

- qeyri-bərabərlik
- səhəvilik
- daimilik
- ziddiyyətlik
- vahidlilik

135 Konyuktura izah olunur:

- investisiyaların həcmi
- büdcə kəsiri
- istehsalın dinamikası
- istehlakın həcmi
- pul emissiyası

136 Dövlət tərəfindən bu və ya digər funksiyaların səmərəli yerinə yetirilməsi üçün müəyyən prinsiplərə əməl edilməlidir: 1. sahibkarlığın cəmiyyətin inkişafında rolu və mahiyyətinin elmi əsaslandırılması və dərk edilməsi; 2. müasir sahibkarlıqda səmərəli, rəşional himayədarlıq 3. İqtisadi və sosial məqsədlərin üzvi uyğunlaşmasının təmin olunması.

- 2
- 1,2,3
- 2,3
- 1,2
- 1,3

137 Haqsız rəqabət formasına aiddir: 1. Əmtəənin istehlak xüsusiyyətləri və istehsal edilmə yeri haqqında düzgün olmayan informasiyanın yayılması; 2. Təsərrüfat subyektinə mənfi təsir edəcək yalan məlumatların yayılması; 3. Başqa istehsalçıların analoji əmtəələri ilə öz əmtəələrinin yanlış müqayisəsi

- 1,3
- 2,3
- 3
- 1,2
- 1,2,3

138 Konyuktura aşağıdakılardan hansıyla izah oluna bilməz:

Daxili və xarici bazarın fəaliyyəti

Əmək haqqı və istehlak

İstehsalın dinamikası

Əmtəə ehtiyatları

- Qlobal ekoloji böhranın yaranma səbəbləri

139 Hansı düzdür?

Üstünlük - müstəsna hüquq - imtiyaz - rəqabət - inhisar

- Üstünlük -imtiyaz - müstəsna hüquq - rəqabət -inhisar
- Üstünlük - rəqabət - imtiyaz - müstəsna hüquq-inhisar
- Üstünlük -imtiyaz - müstəsna hüquq - inhisar -rəqabət
- Üstünlük -imtiyaz - rəqabət - müstəsna hüquq - inhisar

140 Bazarın inhisarlaşmasını təyin etmə meyarıdır: 1. Coğrafi məkan; 2. Qiymət; 3.Keyfiyyət

3

1,2

1,3

- 1
- 2,3

141 Haqsız rəqabət formasına aiddir: 1.Ticarət marka və firma işarələrinin qeyri qanuni istifadəsi; 2.Elmi-texniki, istehsal informasiyalarının və intellektual fəaliyyətinin nəticələrinin icazəsiz istifadəsi; 3.Əmtəənin istehlak xüsusiyyətləri və istehsal edilmə yeri haqqında düzgün olmayan informasiyanın yayılması

3

1,2

2,3

1,3

- 1,2,3

142 Bazarda üstün mövqedən haqsız istifadəyə aiddir: 1. Qıtlığın yaradılması; 2. Qiymət diskriminasiyası; 3. Saziş bağlama.

1,3

2,3

1,2

3

- 1,2,3

143 Bazarda üstün mövqedən haqsız istifadəyə aiddir: 1.Bazara daxil olmada maneələrin yaradılması; 2. Şaquli razılaşmaların bağlanması; 3. Üfüqi razılaşmaların yaradılması.

1,2

2,3

- 1,2,3

1,3

3

144 Bazarın inhisarlaşmasını təyin etmə meyarıdır: 1.Qiymət və keyfiyyət meyarı; 2.Əmtəə və coğrafi məkan meyarı; 3.Region və çeşid meyarı.

3

- 2

2,3

1,2,3

1

145 Konyuktura aşağıdakılarla izah olunur:

- büdcə kəsiri
- istehlakın həcmi
- istehsalın dinamikası
- investisiyaların həcmi
- pul emissiyası

146 Sahibkarlığın dövlət tənzimlənməsi özündə təminatlar sistemini ehtiva edir: 1. iqtisadi, 2. sosial, 3. təşkilatı,

- 1,3
- 1,2,3
- 1,2
- 2,3
- 2

147 haqsız rəqabət formasına aiddir:

- 2,3
- ticarət marka və firma işarələrinin qeyri qanuni istifadəsi
- heç biri
- hamısı
- əmtənin istehlak xüsusiyyətləri və istehsal edilmə yeri haqqında düzgün olmayan informasiyanın yayılması

148 İqtisadi konyunktura:

- dəyişməz qalır və tənzimlənmir
- dövrü xarakter daşıyır
- ziddiyyətsiz olur
- tənzimlənmir
- dəyişməz qalır

149 Müsabiqələrin saxtalaşdırılmasının qarşısını almaq və ya belə halları məhdudlaşdırmaq üçün müəyyən tədbirlər mövcuddur: 1. müsabiqə hər bir arzu edənin iştirak etmək hüququ təmin olunsun 2. iştirakçılar bir-birilə tanış olmasınlar 3. ərizələrdə iştirakçının imzası olmalıdır

- 1,3
- 1,2,3
- 1,2
- 2,3
- 2

150 dövlət sahibkarlığın formalaşması prosesində aşağıdakı funksiyaları yerinə yetirir: 1. rəqabət mühitini formalaşdırmaqlıdır 2. innovasiyalı məhsula bir başa tələbatın formalaşması və stimullaşdırmaqlıdır 3. sahibkarlığın təşkili və bazar infrastrukturunu formalaşdırmaqlıdır

- 1,2
- 1,2,3
- 2,3
- 1,3
- 2

151 dövlət sahibkarlığın formalaşması prosesində aşağıdakı funksiyaları yerinə yetirir: 1. innovasiya riski ilə bağlı olan imkanları reallaşdıran bacarıqlı müasir sahibkarlıq subyektini formalaşdırmaqlıdır 2. rəqabət mühitini formalaşdırmaqlıdır 3. innovasiya əsasında yüksək keyfiyyətli məhsul istehsal edilməsinə, təklifin davamlı artımı üçün şəraitin yaranmasına nail olunmalıdır

- 1,2,3

1,3
2
1,2
2,3

152 sahibkarlıq fəaliyyətinin nəticələrinə təsir edə biləcək çoxlu sayda əlverişsiz risklərin azaldılması və ya yox edilməsi fəaliyyətinə aiddir: 1. rəqabətin intensivliyi, 2. sənaye kooperasiyası imkanları, 3. sənaye kooperasiyasının integrasiyası,

2,3
● 1,2,3
1,2
1,3
2

153 sahibkarlıq fəaliyyətinin nəticələrinə təsir edə biləcək çoxlu sayda əlverişsiz risklərin azaldılması və ya yox edilməsi fəaliyyətinə aiddir: 1. məhsul tədarükçüləri, 2. məhsul alanlar, 3. möhtəməl rəqiblər,

● 1,2,3
1,3
2
2,3
1,2

154 Sahibkarlıq nəzəriyyəsi bir neçə istiqamətdə inkişaf etmişdir. İstiqamətin əsasında durur: 1. sahibkarlıq riski 2. sahibkarların funksiyası istehsal amillərinin (əmək, kapital,torpaq) səmərəli kombinasiyasını yaratmaq 3. sahibkarlığa menecmentin əlahiddə növü

● 1,2,3,
1,3
2
2,3
1,2

155 Sahibkarlıq nəzəriyyəsi bir neçə istiqamətdə inkişaf etmişdir. İstiqamətin əsasında durur: 1. sahibkarlıq riski 2. sahibkarların funksiyası istehsal amillərinin (əmək, kapital,torpaq) səmərəli kombinasiyasını yaratmaq 3. istehsal amillərinin səmərəli kombinasiyası ilə yanaşı amillərin yeni uzlaşması yaransın, məhsul satışı üçün yeni bazar segmentləri tapılsın, xammal mənbələri aşkar edilsin, əməyin elmi təşkili yaradılsın

● 1,2,3
1,3
2
2,3
1,2

156 sahibkar bazar prosesinin: 1. Sahibkar bazar prosesinin və təkrar istehsalın effektivliyinin aparıcı qüvvəsidir. 2. Sahibkar rəqabətin hərəkətverici qüvvəsidir. 3. Sahibkar innovasiya və risklərin hərəkətverici qüvvəsidir.

2
1,2
1,3
● 1,2,3
2,3

157 Hansı düzdür?

Üstünlük - müstəsna hüquq- imtiyaz - rəqabət -inhisar
● Üstünlük -imtiyaz - müstəsna hüquq - rəqabət -inhisar

Üstünlük -imtiyaz - rəqabət - müstəsna hüquq - inhisar
 Üstünlük -imtiyaz - müstəsna hüquq - inhisar -rəqabət
 Üstünlük - rəqabət - imtiyaz - müstəsna hüquq-inhisar

158 Hansı düzdür?

- Əmək - təsərrüfat - iqtisadiyyat - bazar - yığım - kapital-təmərküzləşmə - mərkəzləşmə- inhisarlaşma
- Əmək - iqtisadiyyat - bazar - təsərrüfat - yığım-kapital-təmərküzləşmə - mərkəzləşmə- inhisarlaşma
- Əmək - təsərrüfat - kapital-təmərküzləşmə - iqtisadiyyat - bazar - yığım - mərkəzləşmə- inhisarlaşma
- Əmək - təsərrüfat - bazar -iqtisadiyyat - yığım - kapital-təmərküzləşmə - mərkəzləşmə- inhisarlaşma
- Əmək - yığım - kapital-təmərküzləşmə - iqtisadiyyat - bazar-təsərrüfat - mərkəzləşmə- inhisarlaşma

159 Sahibkarlığın dövlət tənzimlənməsi özündə təminatlar sistemini ehtiva edir: 1. iqtisadi, 2. hüquqi 3. siyasi

- 1,2
- 1,2,3
- 1,3
- 2
- 2,3

160 Kurno modelinin əsasını təşkil edir:

- hər bir firma qərar qəbul edərkən rəqibinin istehsalını sabit hesab edir.
- hər bir firma qərar qəbul edərkən rəqibinin qiymətini sabit hesab edir
- bazarda ancaq üç firma iştirak edir
- bazarda ancaq iki firma iştirak edir
- hər bir firma qərar qəbul edərkən rəqibinin istehsalını və qiymətini sabit hesab edir

161 İnhisarçılığın aşağıdakı növü yoxdur:

- təbii inhisarçılıq;
- bazar subyektlərinin diaqonal sazişləri nəticəsində yaranan inhisarçılıq;
- patent-lisenziya inhisarçılığı;
- maliyyə-kredit inhisarçılığı;
- bazar subyektlərinin üfqi və şaquli sazişləri nəticəsində yaranan inhisarçılıq;

162 İqtisadi tsiklin gedişatına ən çox aşağıdakıların dinamikası təsir edir: 1.Maddi – əmtəə ehtiyatlarının artırılmasına yönəldilən xalis investisiyaların; 2.Uzun müddətli istifadə edilən əmtəələrin istehsalına yönəldilən xalis investisiyaların həcmi; 3.İstehlak xərclərinin; 4.Dövlət xərclərinin.

- 2
- 2,4
- 1,2,3,4
- 1,2,4
- 1,2,3

163 Maliyyə münasibətlərinin tənzimlənməsi sisteminin yaradılması əhəmiyyətlidir. Bu dövlətin aşağıdakı siyasətinin keyfiyyətə təkmilləşdirilməsini tələb edir. 1. sığorta, 2. maliyyə, 3. amortizasiya

- 1,2,3
- 1,2
- 1,3
- 2
- 2,3

164 Kurno modelinin əsasını təşkil edir:

hər bir firma qərar qəbul edərkən rəqibinin qiymətini sabit hesab edir

bazarda ancaq üç firma iştirak edir
hər bir firma qərar qəbul edərkən rəqibinin istehsalını sabit hesab edir.

- bazarda ancaq iki firma iştirak edir
hər bir firma qərar qəbul edərkən rəqibinin istehsalını və qiymətini sabit hesab edir

165 Dövlət orqanlarının razılığı yalnız aşağıdakı hallarda tələb olunur: 1. Təsərrüfat subyektlərindən birinin müvafiq əmtəə bazarında payı 35 faizdən çox olduqda; 2. Təsərrüfat subyektlərinin aktivlərinin ümumi balans dəyəri minimum əmək haqqı məbləğinin 75 min mislindən çox olduqda; 3. Səhmləri əldə edən təsərrüfat subyekti həmin səhmləri özgəninkiləşdirən təsərrüfat subyektinin fəaliyyətinə nəzarət etdikdə;

- 1,2
- 1,2,3
- 1,3
- 3
- 2,3

166 İnhisarçılığın aşağıdakı növü yoxdur:

- Regional inhisarçılıq;
yerli inhisarçılıq;
sahə inhisarçılığı;
dövlət inhisarçılığı;
təsərrüfat subyektlərinin inhisarçılığı;

167 İnhisarçılığın aşağıdakı növü nəzərdə tutulur: 1. sahə inhisarçılığı; 2. dövlət inhisarçılığı; 3. təsərrüfat subyektlərinin inhisarçılığı; 4. yerli inhisarçılıq;

- 1,2,3
- 1,2,3,4
- 1,2,4
- 2,4
- 2,3,4

168 Dövlət orqanlarının razılığı yalnız aşağıdakı hallarda tələb olunur:

heç bir vaxt
səhmləri əldə edən təsərrüfat subyekti həmin səhmləri özgəninkiləşdirən təsərrüfat subyektinin fəaliyyətinə nəzarət etdikdə.

- təsərrüfat subyektlərindən birinin müvafiq əmtəə bazarında payı 35 faizdən çox olduqda;
- yuxarıda qeyd olunan halların hamısında
təsərrüfat subyektlərinin aktivlərinin ümumi balans dəyəri minimum əmək haqqı məbləğinin 75 min mislindən çox olduqda;

169 İqtisadi tsiklin gedişatına ən çox hansının dinamika təsir edir?

- uzun müddətli istifadə edilən əmtəələrin istehsalına yönəldilən xalis investisiyaların həcmi
maddi – əmtəə ehtiyatlarının artırılmasına yönəldilən xalis investisiyaların
dövlət xərclərinin
heç birinin
istehlak xərclərinin

170 Kurno modelində bazarda neçə firma iştirak edir?

- 5
- 6
- 2
- 4
- 3

171 Hansı düzdür?

Polipoliya - Duopoliya - Monopoliya - Oligapoliya
☒ Polipoliya - Oligapoliya - Duopoliya - Monopoliya
 Polipoliya - Monopoliya - Oligapoliya - Duopoliya
 Polipoliya - Oligapoliya - Monopoliya - Duopoliya
 Polipoliya - Duopoliya - Oligapoliya - Monopoliya

172 Dünya iqtisad elmi inhisarın neçə növünü səciyyələndirmişdir

- ☒ 6
- 3
- 7
- 4
- 5

173 Müsabiqələrin saxtalaşdırılmasına səbəb olan hallar mövcuddur:

İştirakçılar barədə məlumatın məxfiliyi qorunmalıdır
 Ərizələrdə iştirakçının imzası olmalıdır
 Qalibin seçimini kəmiyyət və keyfiyyətə dəqiq müəyyənləşdirmək
 İştirakçıların sayı mümkün qədər çox olsun
☒ Ərizələrdən hansına üstünlük verilməsi

174 Müsabiqələrin saxtalaşdırılmasının qarşısını almaq və ya belə halları məhdudlaşdırmaq üçün müəyyən tədbirlər mövcuddur: 1. ərizələrdə iştirakçının imzası olmalıdır 2. qalibin seçimini kəmiyyət və keyfiyyətə dəqiq müəyyənləşdirmək 3. iştirakçıların sayı mümkün qədər çox olsun

- 1,3
- ☒ 1,2,3
- 1,2
- 2,3
- 2

175 dövlətin vergi, kreditləşmə sığorta, maliyyə, amortizasiya və siyasətinin siyasətinin keyfiyyətə təkmilləşməsinin əsas istiqamətini qeyd etmək olar: 1. innovasiya prosesinin sığortalanmasının dövlət və bazar formalarının səmərəli uyğunlaşdırılması 2. infrastruktur sahələri ilə təminatının təşkili sisteminin formalaşdırılması 3. uzun müddətə inkişafı konsepsiyası hazırlanmalı

- 1,2
- ☒ 1,2,3
- 1,3
- 2
- 2,3

176 dövlətin vergi, kreditləşmə sığorta, maliyyə, amortizasiya və siyasətinin siyasətinin keyfiyyətə təkmilləşməsinin əsas istiqamətini qeyd etmək olar: 1. vergiyə cəlb olunma sistemində əsaslı dəyişikliklər edilməsi. 2. kreditləşmə təcrübəsində keyfiyyət dəyişikliyinin aparılması 3. Sahibkarlıq strukturunun regional səviyyələrdə dəstəklənməsi fondları sisteminin yaradılması

- 2
- 1,2
- ☒ 1,2,3
- 2,3
- 1,3

177 tənzimlənməsi sisteminin yaradılması da az əhəmiyyətli deyildir. Bu dövlətin aşağıdakı siyasətinin keyfiyyətə təkmilləşdirilməsini tələb edir. 1. sığorta, 2. maliyyə, 3. amortizasiya

- 1,2
- ☒ 1,2,3

- 1,3
- 2
- 2,3

178 Müasir sahibkarlığın dəstəklənməsi və maliyyə təminatının dövlət tənzimlənməsi sisteminin yaradılması da az əhəmiyyətli deyildir. Bu dövlətin aşağıdakı siyasətinin keyfiyyətə təkmilləşdirilməsini tələb edir. 1. vergi, 2. kreditləşmə 3. sığorta,

- 1,3
- 1,2,3
- 1,2
- 2,3
- 2

179 Dövlət tərəfindən bu və ya digər funksiyaların səmərəli yerinə yetirilməsi üçün müəyyən prinsiplərə əməl edilməlidir: 1. Sahibkarlığın çoxlu formalarının mövcudluğu. 2. Dövlət, regional, bələdiyyə xidmətləri arasında əməyin bölgüsü və kooperasiyası. 3. Proqram-məqsədli tənzimləmə.

- 1,3
- 1,2,3
- 1,2
- 2,3
- 2

180 Dövlət tərəfindən bu və ya digər funksiyaların səmərəli yerinə yetirilməsi üçün müəyyən prinsiplərə əməl edilməlidir: 1. Proqram-məqsədli tənzimləmə. 2. Elastiki differensial yanaşma. 3. Dövlət dəstəyinin motivləşdirilmiş istiqaməti.

- 1,2
- 1,2,3
- 2
- 1,3
- 2,3

181 Aşağıdakılardan hansı vergiyə cəlb olunmanın prinsiplərinə aid deyil?

- vergi ödəyən bilməlidir ki, nəyə görə vergi verir,
- hüquqi tənbəhlər verginin vaxtında ödənilməsindən alınan qazanc müəyyən edilmiş cərimədən çox olmamalıdır.
- ictimai töhmət verginin vaxtında ödənilməsindən alınan qazanc müəyyən edilmiş cərimədən çox olmamalıdır.
- vergi sistemi sadə olmalıdır.
- iqtisadi embarqolar verginin vaxtında ödənilməsindən alınan qazancla müəyyən edilmiş cəriməyə bərabər olmalıdır.

182 Subyektlərə görə maliyyə sisteminin formaları :

- müxtəlif səviyyəli büdcələr
- dövlət maliyyəsi
- sosial fondlar
- qeyri –dövlət maliyyəsi
- valyuta resusları fondu

183 Aşağıdakılardan hansı əsas vergi mənbələrinə aid edilmir?

- fərdi gəlir vergisi
- mülkiyyət vergiləri
- korporasiyaların gəlirlərinə görə vergilər
- torpaq vergisi
- sosial vergilər

184 Adətən borcu olan ölkələr həmin səviyyəyə qədər enmirlər və dövlətin xarici borcunu müəyyən tədbirlər vasitəsilə ödəməyə çalışırlar. Bu yollar neçə cürədir?

- 4
- 6
- 3
- 5
- 2

185 BVF (Beynəlxalq Valyuta Fondu) dünya maliyyə təşkilatıdır və aşağıdakı vəzifələrdən hansını həyata keçirə bilməz?

- Xarici ticarəti inkişaf etdirmək;
- Təşkilata daxil ölkələrdə vergilərin toplanmasına nəzarət;
- Beynəlxalq valyuta əməkdaşlığını həyata keçirmək;
- Dünya iqtisadiyyatında aparılan iqtisadi islahatlara yardım etmək;
- Təşkilata daxil ölkələrin valyuta kursunu nizama salmaq;

186 Fiskal siyasətin məqsədidir:

- məcmu tələb və təklifin balanslaşdırılması
- böhranların qabaqcadan məlumatlandırılması
- xarici iqtisadi fəaliyyətin təkmilləşdirilməsi
- ölkədə ictimai tələbatın ödənilməsi
- iqtisadi artımın təmin edilməsi

187 Fiskal siyasətin əsas alətlərinə aiddir:

- açıq bazarda əməliyyatlar
- vergi və dövlət xərcləri
- kommersiya banklarının krediti
- məcburi ehtiyat normasının dəyişdirilməsi
- uçot dərəcəsi

188 Büdcə gəlirlərinin əsas mənbələrinə aiddir:

- vergilər
- səhmlər
- ipoteka kreditləri
- bank kreditləri
- əsas fəaliyyətdən mənfəət

189 Büdcə kəsiri olur:

- müsbət
- heç biri
- müsbət və mənfə
- sıfır səviyyəsində
- mənfə

190 Dövlət büdcəsinin tərtibi mərhələsi hansı orqanın qərarı ilə başlanır:

- Vergilər Nazirliyinin qərarı
- İqtisadiyyat Nazirliyinin qərarı
- Maliyyə Nazirliyinin qərarı
- Nazirlər Kabinetinin qərarı
- Milli Məclisin qərarı

191 Dövlət büdcəsinin tərtibi mərhələsində hansı orqan iştirak etmir:

İqtisadiyyat Nazirliyi
 Milli Məclis
 Nazirlər Kabineti
 Vergi Nazirliyi
 ● Ədliyyə Nazirliyi

192 Dövlət büdcəsinin layihəsini hazırlayarkən İqtisadiyyat Nazirliyi hansı proqnozu tərtib etmir:

- real artım proqnozunu
- investiyaların proqnozu
- vergi məbləğinin proqnozu
- dövlət və qeyri-dövlət sektorunun proqnozu
- ÜDM proqnozunu

193 Dövlət büdcəsinin layihəsini hazırlayarkən Vergilər Nazirliyi hansı məlumatı təqdim etmir:

- cari ildə gözlənilən büdcə gəlirinin məbləği
- keçən il əldə edilmiş büdcə gəlirinin məbləği
- tədiyyə balansının qalığı
- keçən ildə faktiki büdcə gəlirinin qalığı
- cari ildə gözlənilən büdcə gəlirinin qalığı

194 Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilmə aşağıdakı hallarda baş vermir:

- sadələşdirilmiş vergidən istifadə etdikdə
- dövlətin təsir tədbirlərini yerinə yetirmədikdə
- qeyri-legal fəaliyyətlə məşğul olduqda
- hüquqi normativ aktlar pozulduğu şəraitdə
- vergi sahəsində pozuntulara yol verdikdə

195 Maliyyə tənzimlənməsinin mexanizmi aşağıdakıların məcmusudur. 1. pul rersuslarının formalaşdırılmasının 2. kapitalın və gəlirin axınının 3. təsərrüfat subyektlərinin davranışına təsirinin metodlarının 4. maliyyə texnologiyaları və qaydalarının

- 1,2,3,4
- 4
- 2
- 1,3,4
- 1,2,3

196 Maliyyə tənzimlənməsinin mexanizmi aşağıdakı blokları əhatə edir: 1. İqtisadi və maliyyə siyasətinin ümumi kursunun müəyyən edilməsi 2. Beynəlxalq valyuta təşkilatları ilə əlaqələr və razılaşdırılmış maliyyə proqramlarının reallaşdırılması. 3. Pul və kredit siyasətlərinin parametrlərinin maliyyə parametrləri ilə qarşılıqlı əlaqədə tənzimlənməsi. 4. Qanunvericilik vasitəsilə büdcə və büdcədən kənar fondların formalaşdırılması və istifadəsi.

- 1,2,3
- 4
- 1,3,4
- 1,2,3,4
- 2

197 Büdcənin iqtisadiyyatda reallaşdırılan sıra funksiyaları : 1. Dövlət və cəmiyyətin ehtiyacları üçün maliyyə vəsaitlərinin akkumulyasiyası və mərkəzləşdirilməsi. 2. Sosial-iqtisadi proseslərin tənzimlənməsi 3. İnvestisiya funksiyası 4. Maliyyə vəsaitlərinin yenidən bölgüsü (ərazi-regional, sahələrarası, sosial)

- 2
- 1,2,3,4
- 1,3,4

2,3

1,2,3

198 Bütçənin iqtisadiyyatda reallaşdırılan funksiyaları : 1. Sosial müdafiə funksiyası 2. Sahibkarlıq fəaliyyətinin stimullaşdırılması (kapital yığılı) 3. Dövlətin və onunla qarşılıqlı əlaqədə olan strukturların maliyyə gəlirləri və xərcləri üzərində nəzarət.

1

1,2

3

1,3

☒ 1,2,3

199 Vergiləri bölmək olar: 1. progressivə 2. proporsionala 3. regressivə

1

1,2

3

☒ 1,2,3

2

200 Verginin funksiyası : 1) firmaların və ev təsərrüfatının himayəsində olan vəsaitlərin həcmnin azalmasına səbəb olur. 2) dövlətin himayəsində olan vəsaitlərin həcmnin artmasına səbəb olur. 3) dövlət xərclərinin maliyyələşdirilməsinə yönəldilən vəsaitlərin həcmnin artmasına səbəb olur. 4) gəlirlərin yenidən bölgüsünə səbəb olur.

2,3

3

1,2,3

☒ 1,2,3,4

3,4

201 Dövlətə məxsus, lakin maliyyə sisteminə daxil olmayan fond:

☒ bütçədən kənar fondlar

bütçə profsiti

bütçə gəlirləri

bütçə kəsiri

bütçə xərcləri

202 Dövlətin digər ölkələrə borcu adlanır:

☒ xarici

uzunmüddətli

ortamüddətli.

qısamüddətli

daxili

203 Dövlətin vətəndaşlara və hüquqi şəxslərə borcu adlanır:

☒ daxili

ortamüddətli.

xarici

uzunmüddətli

qısamüddətli

204 Hansı düzdür?

Xarici borclar, onun ödənilməsi prosesi 5-15%-dən yüksək olarsa bu zaman borc verən dövlət onun əvəzində qızıl tələb edir. Adətən borcu olan ölkələr həmin səviyyəyə qədər enmirlər və dövlətin xarici borcunu müəyyən tədbirlər vasitəsilə ödəməyə çalışırlar.

Xarici borclar, onun ödənilməsi prosesi 20-50%-dən yüksək olarsa bu zaman borc verən dövlət onun əvəzində qızıl tələb edir. Adətən borcu olan ölkələr həmin səviyyəyə qədər enmirlər və dövlətin xarici borcunu müəyyən tədbirlər vasitəsilə ödəməyə çalışırlar.

- Xarici borclar, onun ödənilməsi prosesi 20-30%-dən yüksək olarsa bu zaman borc verən dövlət onun əvəzində qızıl tələb edir. Adətən borcu olan ölkələr həmin səviyyəyə qədər enmirlər və dövlətin xarici borcunu müəyyən tədbirlər vasitəsilə ödəməyə çalışırlar.

Xarici borclar, onun ödənilməsi prosesi 10-30%-dən yüksək olarsa bu zaman borc verən dövlət onun əvəzində qızıl tələb edir. Adətən borcu olan ölkələr həmin səviyyəyə qədər enmirlər və dövlətin xarici borcunu müəyyən tədbirlər vasitəsilə ödəməyə çalışırlar.

Xarici borclar, onun ödənilməsi prosesi 30-50%-dən yüksək olarsa bu zaman borc verən dövlət onun əvəzində qızıl tələb edir. Adətən borcu olan ölkələr həmin səviyyəyə qədər enmirlər və dövlətin xarici borcunu müəyyən tədbirlər vasitəsilə ödəməyə çalışırlar.

205 İqtisadi subyektlər arasında münasibətlər adlanır:

- maliyyə münasibətləri sistemi
funksional maliyyə münasibətləri
məqsədli maliyyə resursları
xüsusi maliyyə fondları
maliyyə münasibətləri mexanizmləri

206 Qanuna görə verginin hansı formaları fərqləndirilir?

- ərazi
yerli
hamısı
bələdiyyə
regional

207 Maliyyə sisteminin subyektlərə görə formasına daxil deyildir:

- müxtəlif səviyyəli büdcə maliyyəsi
mərkəzi bankın maliyyəsi
əhalinin maliyyəsi
təsərrüfat subyektlərinin maliyyəsi
dövlət maliyyəsi

208 Maliyyə sisteminin subyektlərə görə formasına daxil deyildir:

- əhalinin maliyyəsi
dövlət maliyyəsi
mərkəzi bankın maliyyəsi
təsərrüfat subyektlərinin maliyyəsi
müxtəlif səviyyəli büdcə maliyyəsi

209 Maliyyə sisteminin subyektlərə görə formasına daxil deyildir:

- təsərrüfat subyektlərinin maliyyəsi
mərkəzi bankın maliyyəsi
əhalinin maliyyəsi
qeyri-dövlət müəssisələrinin maliyyəsi
dövlət maliyyəsi

210 Mülkiyyət formasına görə maliyyə sisteminə daxildir:

- dövlət və qeyri dövlət müəssisələrinin maliyyəsi
dövlətin mərkəzləşdirilmiş maliyyəsi
əhalinin maliyyəsi

təsərrüfat subyektlərinin maliyyəsi
bank müəssisələrinin maliyyəsi

211 Hansı birbaşa vergilərə aid edilmir?

- sosial vergilər
- dövryyədən vergi
- korporasiyaların gəlirlərinə görə vergilər
- mülkiyyət vergiləri
- fərdi gəlir vergisi

212 Hansı birbaşa vergilərə aid edilmir?

- korporasiyaların gəlirlərinə görə vergilər
- qiymətli kağızlarla əlaqədar vergilər
- xidmətə görə vergilər
- sosial vergilər
- əmtəələrə görə vergilər

213 Aşağıdakılardan hansı vergiyə cəlb olunmanın prinsiplərinə aid deyil?

- vergi stavkası mütərəqqi olmalıdır
- fiziki və hüquqi şəxslərin gəlir mənbələri müxtəlif olduğu üçün vergi stavkası da differensial olmalıdır.
- vergiyə cəlb olunma birdəfəlik xarakter daşımalıdır.
- vergilərin vaxtında ödənilməsi məcburi olmamalıdır.
- vergi stavkasının səviyyəsi sahibkarların və digərinin gəlirinə uyğun olmalıdır.

214 Aşağıdakılardan hansı vergiyə cəlb olunmanın prinsiplərinə aid deyil?

- xarici ölkələr tərəfindən təyin olunmuş iqtisadi sanksiyalar ölkədə verginin həcminə təsir etməlidir.
- ictimai töhmətlə verginin vaxtında ödənilməsindən alınan qazanc müəyyən edilmiş cərimədən çox olmamalıdır.
- hüquqi tənbehlərlə verginin vaxtında ödənilməsindən alınan qazanc müəyyən edilmiş cərimədən çox olmamalıdır.
- vergi sistemi sadə olmalıdır.
- vergiödəyicisi vergiödəmə səbəbinə bilməlidir.

215 Aşağıdakılardan hansı vergiyə cəlb olunmanın prinsiplərinə aid deyil?

- müəyyən inzibati tənbehlərlə verginin vaxtında ödənilməsindən alınan qazanc müəyyən edilmiş cərimədən çox olmamalıdır.
- vergi yığan təşkilat nəyə görə vergi aldığı bilməlidir.
- vergiyə cəlb olunma sistemi sadə olmalıdır.
- cərimələrin tətbiqi mexanizmiylə verginin vaxtında ödənilməsindən alınan qazanc müəyyən edilmiş cərimədən çox olmamalıdır.
- ölkənin vergi sistemi xarici ölkələrin vergi sistemindən asılı olmalıdır.

216 Aşağıdakılardan hansı vergiyə cəlb olunmanın prinsiplərinə aid deyil?

- vergi sistemi ölkədə dəyişən ictimai-siyasi tələbatlara uyğunlaşmalıdır
- vergi sistemi ölkədə yaradılan ümumi daxili məhsulun bölüşdürülməsinin effektiv aləti olmalıdır
- vergi sistemi dövlətin iqtisadi siyasətini əks etdirməlidir.
- vergiyə cəlb olunma fəsiləli olmalıdır.
- vergi sistemi elastik olmalıdır.

217 Aşağıdakılardan hansı vergiyə cəlb olunmanın prinsiplərinə aid deyil?

- vergilərin vaxtında ödənilməsi məcburidir.
- vergi stavkası proporsional olmalıdır.
- gəlir artarsa, ondan tutulan vergi də artmalıdır.
- vergiyə cəlb olunma birdəfəlik xarakter daşımalıdır.
- məhsula vergi qoyularkən o, əlavə dəyər vergisi formasında öz ifadəsini tapmalıdır.

218 Subyektlərə görə maliyyə sisteminin formaları :

- müxtəlif səviyyəli büdcələr.
- valyuta resusları fondu
- dövlət maliyyəsi.
- sosial fondlar
- qeyri –dövlət maliyyəsi

219 Subyektlərə görə maliyyə sisteminin formaları :

- təsərrüfat subyektlərinin maliyyəsi
- sosial fondlar
- valyuta resusları fondu
- qeyri –dövlət maliyyəsi
- müxtəlif səviyyəli büdcələr

220 Subyektlərə görə maliyyə sisteminin formaları :

- valyuta resusları fondu
- sosial fondlar
- qeyri –dövlət maliyyəsi
- əhəlinin maliyyəsi
- müxtəlif səviyyəli büdcələr

221 Vergi nədir?

- dövlətin maliyyə təminatı üçün toplanan vəsait
- fermerlərə güzəştli maliyyə yardımı üçün xərclənən vəsait
- müəssisə və fiziki şəxslərdən əvəzsiz tutulan haqq
- bələdiyyə təşkilatlarının fəaliyyətinin maliyyə təminatı üçün yığılan vəsait
- müəssisə və fiziki şəxslərin əmlakının bir hissəsinin özəlləşdirilməsi

222 Verginin kreditləşməsi nədir?

- Vergi tutulması prosesi dayandırılır.
- Verginin tutulması vaxtı uzadılır.
- Verginin həcmi azaldılır.
- Vergi bazası yenidən yaradılır.
- Verginin həcmi artırılır

223 Vergi subyektləri hansılardır?

- bank işçiləri
- vergiödəyənlər.
- vergi müfəttişləri
- vergi ödənilməsinə nəzarət edənlər
- vergiqoyanlar

224 Aşağıdakılardan hansı verginin funksiyası kimi çıxış edir?

- fərdi
- birbaşa
- mütərəqqi
- dolayı
- iqtisadi

225 büdcə strategiyasının təkmilləşməsi tədbirlərinə aiddir: 1. Büdcə gəlirlərinin toplanması əsasında dövlətin sosial sferada, elm və təhsil sahəsində əsas öhdəliklərinin normativlərə uyğun yerinə yetirilməsi. 2.

Büdcə vəsaitlərinin iqtisadi artım üçün şəraitin yaradılmasına və məcmu ictimai tələbin stimullaşdırılmasına yönəldilməsi. 3. Maliyyələşdirmənin proqram – məqsəd metoduna keçilməsi.

- 1,2
- 1,3
- 2
- 1,2,3
- 1

226 Vergilər neçə əsas funksiyanı yerinə yetirir?

- 6.
- 5.
- 3.
- 2.
- 4.

227 Vergi hədləri formasına aid deyil.

- sabit.
- mütənasiblik.
- birdəfəlik.
- proqressiv
- reqressiv.

228 Hansı düzdür?

- Borclu vəziyyətə düşmüş ölkələrin Beynəlxalq Valyuta Bankına müraciət etməsi. Beynəlxalq Valyuta Bankı güzəştli əsasda kredit verir. Lakin bunu sərt tələblərlə möhkəmləndirir.
- Borclu vəziyyətə düşmüş ölkələrin Beynəlxalq Valyuta Bankına müraciət etməsi. Beynəlxalq Valyuta Bankı qarşılıqlı təminat əsasda kredit verir. Lakin bunu sərt tədbirlərlə möhkəmləndirir.
- Borclu vəziyyətə düşmüş ölkələrin Beynəlxalq Valyuta Bankına müraciət etməsi. Beynəlxalq Valyuta Bankı qarşılıqlı təminat əsasda kredit verir. Lakin bunu sərt tədbirlərlə möhkəmləndirir.
- Borclu vəziyyətə düşmüş ölkələrin Beynəlxalq Valyuta Bankına müraciət etməsi. Beynəlxalq Valyuta Bankı güzəştli əsasda kredit verir. Lakin bunu sərt tədbirlərlə möhkəmləndirir.
- Borclu vəziyyətə düşmüş ölkələrin Beynəlxalq Valyuta Bankına müraciət etməsi. Beynəlxalq Valyuta Bankı qarşılıqlı təminat əsasda kredit verir. Lakin bunu qeyd-sərtsiz tədbirlərlə möhkəmləndirir.

229 Hansı düzdür?

- Xarici borcların konversiya edilməsi. Yəni həmin borcun qısa müddətli investisiyaya çevrilməsi. Borclu olan ölkə kredit əvəzinə mülkiyyətin bir hissəsinin alınmasını təklif edir, özəlləşdirmədə iştirakını təmin edir. Bu isə milli iqtisadiyyatda xarici kapitalı artırır.
- Xarici borcların konversiya edilməsi. Yəni həmin borcun müddətsiz investisiyaya çevrilməsi. Borclu olan ölkə kredit əvəzinə mülkiyyətin bir hissəsinin satılmasını təklif edir, özəlləşdirmədə iştirakını təmin edir. Bu isə milli iqtisadiyyatda xarici kapitalı artırır.
- Xarici borcların konversiya edilməsi. Yəni həmin borcun müddətsiz investisiyaya çevrilməsi. Borclu olan ölkə kredit əvəzinə mülkiyyətin bir hissəsinin alınmasını təklif edir, özəlləşdirmədə iştirakını təmin edir. Bu isə milli iqtisadiyyatda xarici kapitalı artırır.
- Xarici borcların konversiya edilməsi. Yəni həmin borcun uzun müddətli investisiyaya çevrilməsi. Borclu olan ölkə kredit əvəzinə mülkiyyətin bir hissəsinin alınmasını təklif edir, özəlləşdirmədə iştirakını təmin edir. Bu isə milli iqtisadiyyatda xarici kapitalı artırır.
- Xarici borcların konversiya edilməsi. Yəni həmin borcun qısa müddətli investisiyaya çevrilməsi. Borclu olan ölkə kredit əvəzinə mülkiyyətin bir hissəsinin satılmasını təklif edir, özəlləşdirmədə iştirakını təmin edir. Bu isə milli iqtisadiyyatda xarici kapitalı artırır.

230 Dövlət borcunun formaları:

- hamısı.
- qısamüddətli və xarici borc
- ortamüddətli və xarici borc
- uzunmüddətli və xarici borclar

- daxili və xarici borc

231 vergi qanunvericiliyinin pozulmasına görə aşağıdakı məsuliyyət növlərini göstərmək olar: a) inzibati ; b) iqtisadi; c) maddi ;d) cinayət

- a,c
- a,c,d
- b,c,d
- a,b,c
- a,b

232 vergi qanunvericiliyinin pozulmasına görə hüquqi məsuliyyətə hansı orqan cəlb edə bilər: a) vergi orqanı; b) gömrük orqanı ; c) məhkəmə ; d) firma

- a,b
- b,c,d
- a,b,c
- a,b,d
- a,c

233 Bütçə sisteminin funksiyalarına aiddir:

- investisiyalaşdırma
- maliyyə resurslarının akkumulyasiyası
- hər biri
- maliyyə resurslarının yenidən bölüşü
- sosial-iqtisadi proseslərin tənzimlənməsi

234 Bütçə strategiyasında nəzərə almaq zəruridir:

- hər birini
- vergi sisteminin təkmil olmasını
- iqtisadiyyatın prioritet sahələrinin inkişafını
- daxili sosial problemləri, iqtisadi artımı və ölkənin təhlükəsizliyini,
- idxal-ixrac gömrük tənzimləməsini

235 Bütçə kəsirində (profisitdə) artıq vəsait hara yönəldilə bilər:

- ehtiyat fonduna
- məmurların əmək haqlarına
- investisiya kimi iqtisadiyyata
- gələn ilin bütçə gəlirinə
- dövlət borcunun ödənilməsinə

236 bütçə strategiyasının təkmilləşməsi tədbirlərinə aiddir: 1. Bütçə gəlirlərinin toplanması əsasında dövlətin sosial sferada, elm və təhsil sahəsində əsas öhdəliklərinin normativlərə uyğun yerinə yetirilməsi. 2. Bütçə vəsaitlərinin iqtisadi artım üçün şəraitin yaradılmasına və məcmu ictimai tələbin stimullaşdırılmasına yönəldilməsi. 3. Maliyyələşdirmənin proqram – məqsəd metoduna keçilməsi.

- 1,2
- 1,3
- 2
- 1,2,3
- 1

237 Bütçə ili başlayır:

- 15 oktyabrdan
- 20 martdan

15 fevraldan
● 01 yanvardan
25 dekabrda

238 Dövlət borcu zamanı real problemlərdən biri:

- dövlətin heç bir öhdəliyi olmur
- milli məhsulun bir hissəsi xaricə gedir
- istehsalın səmərəliliyinin yüksəldilməsi stimulları artır
- gəlirlərdə qeyri-bərabərlik azalır
- istifadədə olan gəlirin bütün səviyyələrində yığımın xasusi çəkisi artır

239 Dövlət büdcəsinin defisiti hansı hallarda yaranır?

- dövlətin öhdəlikləri onun aktivlərini üstələyir
- dövlətin xərcləri azalır
- dövlət xərclərinin məbləği vergi daxilolmalarının məbləğini üstələyir
- dövlətin aktivlərinin məbləği onun öhdəliklərinin ölçülərini üstələyir
- vergi daxilolmalarının məbləği azalır

240 Vergi qanunvericiliyinin pozulmasına görə hüquqi məsuliyyət subyektı kimi hansı çıxış etmir:

- müəssisənin gəliri
- vergi köçürmələri ilə məşğul olan banklar
- vergi müfəttişləri
- vergi ödəyiciləri
- vergi orqanları

241 Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilmə aşağıdakı hallarda baş vermir:

- vergi sahəsində pozuntulara yol verdikdə
- dövlətin təsir tədbirlərini yerinə yetirmədikdə
- hüquqi normativ aktlar pozulduğu şəraitdə
- sadələşdirilmiş vergidən istifadə etdikdə
- qeyri-leqal fəaliyyətlə məşğul olduqda

242 Dövlət büdcəsinin gəlir hissəsinə daxil edilmir:

- gömrük rüsumu
- mənfəət vergisi
- dövlət əmlakının icarə haqqı
- özəlləşdirmədən daxil olmalar
- amortizasiya ayırması

243 Dövlət büdcəsinin tərtibi mərhələsində hansı orqan iştirak etmir:

- Ədliyyə Nazirliyi
- Milli Məclis
- Nazirlər Kabineti
- İqtisadi İnkişaf Nazirliyi
- Vergi Nazirliyi

244 Dövlət büdcəsinin təsdiq edilən göstəricilərinə aid deyil:

- transfərtlər
- vergi dərəcələri
- müəssisələrin mənfəəti
- ayrı-ayrı gəlirlərin büdcələr arasında bölgüsü
- qrantlar

245 Dövlət büdcəsinin təsdiqi hansı tarixdən gec olmamalıdır:

- 25 avqust
- 1 yanvar
- 15 aprel
- 20 dekabr
- 1 fevral

246 Bütçə gəlirlərinin əsas mənbələrinə aiddir:

- vergilər
- əsas fəaliyyətdən mənfəət
- hamısı
- səhmlər
- bank kreditləri

247 Bütçə sisteminin funksiyalarına aid deyildir:

- məcburi ehtiyat normasının təyini
- sahibkarlığı stimullaşdırma
- maliyyə resurslarının akkumulyasiyası
- sosial-iqtisadi proseslərin tənzimlənməsi
- sosial müdafiə

248 fiskal mexanizm aşağıdakı bloklardan ibarətdir:

- hamısı
- maliyyə bazarlarının infrastrukturunun inkişafı
- maliyyə siyasətinin köməyi ilə maliyyə axınlarının tənzimlənməsi
- daxili və xarici borcun ödənilməsi proseslərinin formalaşması
- bütçə kəsirinin maliyyələşməsi

249 fiskal mexanizm aşağıdakı bloklardan ibarətdir:

- beynəlxalq valyuta təşkilatları ilə müştərək proqramların reallaşdırılması
- iqtisadi və maliyyə siyasətinin ümumi kursunun təyin edilməsi
- hamısı
- qeyri-bütçə fondlarının istifadəsi və formalaşması
- pul-kredit və maliyyə siyasətlərinin parametrlərinin tənzimlənməsi

250 Fərdi gəlir vergisi kimlərdən tutulur?

- hüquqi şəxslərdən
- fiziki şəxslərdən
- müəssisə rəhbərinin gəlirindən
- korporasiyaların gəlirindən.
- hamısından.

251 Vergilərin azalması səbəb olur:

- təklif azalır
- təklif artır
- məcmu tələb və təklif artır.
- məcmu tələb və təklif azalır
- məcmu tələb azalır

252 Dövlətin fiskal siyasətinin mahiyyəti nədir?

- hamısı.

- məcmu tələb və təklifin tənzimlənməsi
vergi dərəcələrinin tənzimlənməsi
vergi məhdudiyyətinin tənzimlənməsi
büdcə gəlirlərinin və xərclərinin tənzimlənməsi

253 Vergiqoyma obyektinin qanunla müəyyən edilməsi:

- vergi bazası
vergi siyasəti.
vergi dərəcəsi
vergi sazişi.
hamısı.

254 Pulun tədavüldən çıxarılması adlanır:

- devalvasiya
nufifikasiya.
revalvasiya
defilyasiya
remissiya.

255 Dövlətin fiskal siyasətinin hansı tipləri fərqləndirilir?

- avtomatik,diskression
hamısı.
dövlət gəlirlərinin maliyələşdirilməs və diskression
dövlət gəlirləri və xərclərin maliyələşdirilməsi
avtomatik və dövlət xərclərinin müəyyənləşdirilməsi

256 Pul-kredit siyasətinin neçə ümumi metodu var?

- 3.
2.
6.
5.
4.

257 Dövlət borcu dövlətin müflisləşməsinə səbəb ola bilməz, belə ki:

- borc yenidən maliyələşdirilə bilər
cavabların heç biri düz deyil
dövriyyədə pul kütləsini artırır
borc verən ölkə böhran vəziyyətinə düşərsə
borc mütləq ödənməli deyil

258 Dövlət borcu hansı iqtisadi nəticələrə gətirib çıxara bilər?

- həyat səviyyəsinin azalmasına
cəmiyyətin üzvləri arasında milli sərvətin yenidən bölgüsünə
beynəlxalq öhdəliklərin azalmasına
milli iqtisadiyyatın istehsal imkanlarının azalmasına
məcmu milli xərclərin artmasına

259 Emissiya bankının buraxdığı kağız pullar :

- səhm
cek.
banknot
order

veksel.

260 Vergilərin vaxtında ödənilməsi :

- əmək haqqının həcminə görədir
- icazəlidir
- sərbəstdir
- məcburidir
- mənfəətin həcminə görədir

261 Büdcədə sekvestr tətbiq olunmayan xərc maddələr:

- satınalmalara ayrılan vəsaitlər
- investisiya qoyuluşları
- idarəetmə aparatının saxlanması
- regional büdcələrə dotasiyalar
- daxili və xarici borclara xidmət

262 Dövlət büdcəsində sekvestr nə zaman tətbiq edilir:

- büdcə defisiti 10% olduqda
- büdcə defisiti 30% çox olduqda
- büdcə defisiti və profisiti olmadıqda
- büdcə profisiti 30% çox olduqda
- büdcədə profisit 10% olduqda

263 İqtisadi təklif nəzəriyyəsinə əsasən büdcə ekspansiyası nəzərdə tutur:

- büdcə xərclərinin sabit qalmasını
- vergilərin əhəmiyyətli dərəcədə azalmasını
- vergilərin əhəmiyyətli dərəcədə artımını
- büdcə artıqlığını və vergilərin qismən az artmasını
- bank vəsaitlərinin dəyişməz qalmasını

264 Dövlət borcuna xidmət edən nisbi xərclər ölçülür:

- borc üzrə ödəmə faizlərinin məbləği ilə
- dövlət borcunun məbləği ilə
- borc üzrə ödəmə faizlərinin məbləğinin ÜDM həcminə nisbəti ilə
- borc ölçüsünün ÜMM həcminə nisbəti ilə
- borcun ölçüsünün ÜDM həcminə nisbəti ilə

265 Büdcənin iqtisadiyyatda reallaşdırılan sıra funksiyaları : 1. Dövlət və cəmiyyətin ehtiyacları üçün maliyyə vəsaitlərinin akkumulyasiyası və mərkəzləşdirilməsi. 2. Sosial-iqtisadi proseslərin tənzimlənməsi 3. İnvestisiya funksiyası 4. Maliyyə vəsaitlərinin yenidən bölgüsü (ərazi-regional, sahələrarası, sosial)

- 2
- 1,2,3,4
- 1,3,4
- 1,2,3
- 2,3

266 Büdcəilkin baza kateqoriya kimi nəzərdən keçirilməlidir 1. .vergi siyasətinin, 2. maliyyə qanunvericiliyinin, 3. büdcələrarası münasibətlər mexanizminin, 4. sosial və investisiya siyasətinin

- 2
- 2,3
- 1,3,4
- 1,2,3

- 1,2,3,4

267 Bütçənin iqtisadiyyatda reallaşdırılan sıra funksiyaları : 1. Sosial müdafiə funksiyası 2. Sahibkarlıq fəaliyyətinin stimullaşdırılması (kapital yığımı) 3. Dövlətin və onunla qarşılıqlı əlaqədə olan strukturların maliyyə gəlirləri və xərcləri üzərində nəzarət.

- 1,3
- 1,2,3
- 2
- 3
- 1,2

268 bütçə potensialıreallaşır. 1. bütçə sistemi vasitəsilə 2. dövlət bütçədən kənar fondları vasitəsilə 3. maliyyə qanunvericiliyi vasitəsilə

- 3
- 1,2
- 1,2,3
- 1,3
- 2

269 . Ölkədə pul tədavülünün təşkili formaları

- pul kütləsi
- pul sistemi
- pul bazarı
- pul vahidi.
- pul bazası

270 Bütçə defisitinin azaldılması yolları

- qızıl ehtiyatı
- əlavə vergilərin toplanması
- dövlət müəssisələrinin mənfəəti
- pul emisiyası
- kommersiya banklarının lisenziyasına xitam verilməsi

271 Dövlətin fiskal siyasətinin hansı tipləri fərqləndirilir?

- avtomatik, diskresion
- avtomatik və dövlət xərclərinin müəyyənləşdirilməsi
- dövlət gəlirləri və xərclərin maliyyələşdirilməsi
- dövlət gəlirlərinin maliyyələşdirilməsi və diskresion
- dövlət xərclərinin maliyyələşdirilməsi

272 Dövlətin pul-kredit siyasəti sisteminin həyata keçirilməsi neçə metod əsasında aparılır?

- 6.
- 5.
- 4.
- 2.
- 3.

273 Dövlətin fiskal siyasətinin mahiyyəti nədir?

- vergi dərəcələrinin tənzimlənməsi
- yerli bütçələrin gəlirlərinin tənzimlənməsi
- Mərkəzi bank vəsaitlərinin tənzimlənməsi
- dövlət bütçəsi xərclərinin tənzimlənməsi

vergi məhdudiyyətinin tənzimlənməsi

274 Fərdi gəlir vergisi kimlərdən tutulur?

- hüquqi şəxslərdən
- fiziki şəxslərdən
- müəssisə rəhbərinin gəlirindən
- yalnız sahibkarlardan
- korporasiyaların gəlirindən.

275 İlk kağız pul neçənci əsrdə meydana gəlmişdir?

- XII
- X
- III
- XI
- II

276 Kredit forması deyildir:

- memorandumlar
- dövlət krediti.
- subsidiyalar
- kənd təsərrüfatı krediti.
- beynəlxalq kredit

277 Kredit infrastrukturunun əsaslarıdır

- pul sistemi.
- vergi sistemi.
- audit sistemi
- maliyyə sistemi
- bank sistemi

278 Vergilərin azalması səbəb olur.

- təklif azalır
- məcmu tələb dəyişməz qalır
- məcmu tələb və təklif azalır
- məcmu tələb və təklif dəyişmir
- təklif artır

279 Vergi qoyma obyektinin qanunla müəyyən edilməsi.

- vergi bazası
- vergi siyasəti.
- vergi dərəcəsi
- hamısı.
- vergi sazişi.

280 Vergi dərəcəsi və vergi daxilolmaları hansı əyri ilə göstərilə bilər?

- Filips.
- Laffer
- Engel
- Lorens.
- Valras

281 Tədavüldəki pulun ümumi pul kütləsinə olan nisbəti :

- pul təklifi multiplikatoru
- pul akselatoru
- pul likvidi
- pul multiplikatoru
- pul kütləsinin azaldılması

282 Təcrübədə dövlət borclarının idarə edilməsinin neçə formasından istifadə olunur:

- 5.
- 2.
- 6.
- 4.
- 3.

283 Aşağıdakılardan hansı vergilərin əsas funksiyalarına daxil edilmir?

- müxtəlif sosial qruplar arasındakı qeyri-bərabərsizliyi təmin etmək üçün sosial tarazlığı tənzimləmək
- dövlət xərclərinin maliyyələşdirilməsi
- fiskal siyasət
- vergi deklarasiyasına nəzarət
- iqtisadiyyatın dövlət tənzimlənməsini həyata keçirmək

284 Təcrübədə dövlət borclarının idarə edilməsinin bu formasından istifadə olunmur:

- zamanətlənmiş dövlət krediti
- mərkəzi bankın krediti
- könüllü bazar krediti
- məcburi bazar krediti
- maliyyə nazirliyinə kredit

285 Başlıca problem ölkədə pul-kredit siyasətinin səmərəliliyinin yüksəldilməsi olarsa, aşağıdakılardan hansı zərurilik kəsb etmir:

- dövlətin pul-kredit siyasətinin məşğulluğun təmin olunmasına istiqamətləndirilməsi
- mövcud sosial-iqtisadi vəziyyəti nəzərə alaraq pul-kredit siyasətinin səmərəliliyinin yüksəldilməsi məqsədi ilə nəzərdə tutulan tədbirlər sisteminin ardıcıl olaraq həyata keçirilməsi
- dövlətin pul-kredit siyasətinin iqtisadi artımın təmin olunmasına istiqamətləndirilməsi
- manatın stabilliyinin qorunması
- manatın stabilliyini qorumaqla, milli pul vahidinin alıcılıq qabiliyyətinin möhkəmləndirilməsi

286 Pulun tədavüldən çıxarılması adlanır

- devalvasiya
- revalvasiya
- nulifikasiya.
- remissiya.
- defilyasiya

287 Pul-kredit siyasətinin neçə ümumi metodu var?

- 5.
- 2.
- 3.
- 4.
- 6.

288 Pula tələb və təklifə təsir göstərən pul-kredit siyasətinin subyekti:

Milli Məclis

- Mərkəzi Bank
Vergilər Nazirliyi.
Maliyyə Nazirliyi
Nazirlər Kabineti.

289 Vergilərin artması səbəb olur

- məcmu tələb və təklif azalır
- məcmu tələb və təklif artır.
- təklif artır.
- təklif azalır
- məcmu tələb azalır.

290 büdcə potensialıreallaşır. 1. büdcə sistemi vasitəsilə 2. dövlət büdcədən kənar fondları vasitəsilə 3. maliyyə qanunvericiliyi vasitəsilə

- 1,2
- 1,3
- heç biri
- 3
- 1,2,3

291 Büdcəilkin baza kateqoriya kimi nəzərdən keçirilməlidir 1. vergi siyasətinin, 2. maliyyə qanunvericiliyinin, 3. büdcələrarası münasibətlər mexanizminin, 4. sosial və investisiya siyasətinin

- 1,2,3
- heç biri
- 1,2,3,4
- 2
- 1,3,4

292 Büdcənin iqtisadiyyatda reallaşdırılan sıra funksiyaları : 1. Dövlət və cəmiyyətin ehtiyacları üçün maliyyə vəsaitlərinin akkumulyasiyası və mərkəzləşdirilməsi. 2. Sosial-iqtisadi proseslərin tənzimlənməsi 3. İnvestisiya funksiyası 4. Maliyyə vəsaitlərinin yenidən bölgüsü (ərazi-regional, sahələrarası, sosial)

- 2
- 1,2,3,4
- 1,2,3
- heç biri
- 1,3,4

293 büdcə strategiyasının təkmilləşməsi tədbirlərinə aiddir: 1. Büdcə gəlirlərinin toplanması əsasında dövlətin sosial sferada, elm və təhsil sahəsində əsas öhdəliklərinin normativlərə uyğun yerinə yetirilməsi. 2. Büdcə vəsaitlərinin iqtisadi artım üçün şəraitin yaradılmasına və məcmu ictimai tələbin stimullaşdırılmasına yönəldilməsi. 3. Maliyyələşdirmənin proqram – məqsəd metoduna keçilməsi.

- 3
- 2
- 1,2,3
- 1,3
- 1,2

294 Maliyyə tənzimlənməsinin mexanizmi aşağıdakı blokları əhatə edir: 1. İqtisadi və maliyyə siyasətinin ümumi kursunun müəyyən edilməsi 2. Beynəlxalq valyuta təşkilatları ilə əlaqələr və razılaşdırılmış maliyyə proqramlarının reallaşdırılması. 3. Pul və kredit siyasətlərinin parametrlərinin maliyyə parametrləri ilə qarşılıqlı əlaqədə tənzimlənməsi. 4. Qanunvericilik vasitəsilə büdcə və büdcədən kənar fondların formalaşdırılması və istifadəsi.

- 1,2,3

2

1,3,4

4

● 1,2,3,4

295 Maliyyə tənzimlənməsinin mexanizmi aşağıdakıların məcmusudur. 1. pul rersuslarının formalaşdırılmasının 2. kapitalın və gəlirin axınının 3. təsərrüfat subyektlərinin davranışına təsirinin metodlarının 4. maliyyə texnologiyaları və qaydalarının

1,2,3

4

● 1,2,3,4

2

1,3,4

296 vergi qanunvericiliyinin pozulmasına tətbiq edilən sanksiyalar nə xarakterli ola bilər:

əmlak və sosial

● əmlak və iqtisadi cinayət

sosial və mədəni

mədəni və əmlak

iqtisadi cinayət və sosial

297 Balanslaşdırılmış büdcə multiplikatoru konsepsiyasına əsasən dövlət satınalmalarının və vergilərin bərabər həcmdə azalması:

milli gəlirin və istehsalın səviyyəsini dəyişməz

xüsusi investisiyaların azalmasına səbəb olar

milli gəlirin və istehsalın taraz səviyyəsini artırır

● büdcə defisitinə səbəb olar

milli gəlirin və istehsalın taraz səviyyəsini azaldar

298 Antiinflasiyaya yönəldilən fiskal siyasət nəzərdə tutur:

hər ikisinin dəyişməz qalmasını

hər ikisinin artmasını

həm vergi ödəmələrinin, həm də dövlət xərclərinin azalmasını

● vergi ödəmələrinin artması və dövlət xərclərinin azalmasını

vergi ödəmələrinin azalması, dövlət xərclərinin artmasına

299 fiskal mexanizm aşağıdakı bloklardan ibarətdir:

● hamısı

pul-kredit və maliyyə siyasətlərinin parametrlərinin tənzimlənməsi

beynəlxalq valyuta təşkilatları ilə müştərək proqramların reallaşdırılması

iqtisadi və maliyyə siyasətinin ümumi kursunun təyin edilməsi

qeyri-büdcə fondlarının istifadəsi və formalaşması

300 büdcə strategiyasının təkmilləşməsi tədbirlərinə aiddir: 1. büdcə gəlirlərinin formalaşmasına iqtisadiyyatın kölgə və güzəştli sektorlarının cəlb edilməsi. 2. Vergi sisteminin əsaslı müasirləşdirilməsi. 3. Tənzimləyici vergi sisteminin, büdcə sisteminin bütün səviyyələrində vergi gəlirlərinin bölgülü formalaşdırılması sistemi ilə əvəz olunması. 4. İxrac və idxalın gömrük tənzimlənməsinin təkmilləşdirilməsi

1,2,3

1,3,4

2

● 1,2,3,4

4

301 Maliyyə tənzimlənməsi mexanizmində əhəmiyyətli 1. büdcə potensialı və vergi tutma bazası, 2. büdcə xərcləri və büdcə kəsiri, 3. dövlət əmlakının maliyyə effektivliyi, 4. pul kütləsi və faiz dərəcəsi.

1,2,3

1,3,4

2

☒ 1,2,3,4

4

302 Maliyyə tənzimlənməsinin mexanizmi aşağıdakı blokları əhatə edir: 1. maliyyə texnologiyaları nın formalaşdırılması. 2. maliyyə qanunvericiliyi 3. integrasiya və maliyyə yardımı sisteminin təşkili, nəzarət və maliyyə-hesabat formalarının yaradılması. 4. maliyyə münasibətlərinin tənzimlənməsində büdcələrarası əlaqələr mexanizmindən istifadə.

1,2,3

1,3,4

2

☒ 1,2,3,4

4

303 Maliyyə tənzimlənməsinin mexanizmi aşağıdakı blokları əhatə edir: 1. Vergi sistemi və vergi qanunvericiliyi vasitəsilə maliyyə axınlarının tənzimlənməsi, 2. Daxil və xarici borc götürmələrinin və onların qaytarılması maliyyə prosedurlarının formalaşdırılması. 3. Büdcə kəsirinin maliyyələşdirilməsi mexanizminin işlənilib hazırlanması 4. Maliyyə bazarı infrastrukturunun və mexanizminin inkişaf etdirilməsi

1,2,3

1,3,4

2

☒ 1,2,3,4

4

304 vergi qanunvericiliyinin pozulmasına görə hüquqi məsuliyyətə hansı orqan cəlb edə bilər: a) vergi orqanı; b) gömrük orqanı ; c) məhkəmə ; d) firma

a,b

b,c,d

☒ a,b,c

a,b,d

a,c

305 Büdcə sisteminin funksiyalarına aiddir:

- ☒ hər biri
- investisiyalarda
- sosial-iqtisadi proseslərin tənzimlənməsi
- maliyyə resurslarının akkumulyasiyası
- maliyyə resurslarının yenidən bölüşü

306 Büdcə strategiyasında nəzərə almaq zəruridir:

- ☒ hər birini
- vergi sisteminin təkmil olmasını
- iqtisadiyyatın prioritet sahələrinin inkişafını
- daxili sosial problemləri, iqtisadi artımı və ölkənin təhlükəsizliyini,
- idxal-ixrac gömrük tənzimlənməsini

307 Vergi yükünün artması nəyin nəticəsində yaranır:

bir çox satıcılar vergini ödəyə bilmədikdə

vergiqoyma əməyə stimulu azaltdıqda

- əlavə dəyər vergisi əmtənin istehsal həcmnin azalmasına gətirdikdə
alıcılar gəlir vergisindən əlavə əlavə dəyər vergisini də ödədikdə
dövlət iqtisadi resurslardan firmalara nisbətən daha az səmərəli istifadə etdikdə

308 Vergi yükü: A) əgər tələb tam elastikdirsə yalnız satıcının üzərinə düşür B) əgər tələb tam qeyri-elastikdirsə yalnız alıcının üzərinə düşür C) əgər qiymət elastikliyi sıfırla sonsuzluğun arasındadırsa satıcı və alıcının üzərinə düşür

- B
- B,C
- A,B
- A,B,C
- A

309 Bütçə kəsirinin aradan qaldırılması yolundan hansı inflyasiya törədən deyil:

- xarici borc
- daxili kreditlərin götürülməsi
- qiymətli kağız buraxılışı
- pul emissiyası
- sekvestr

310 dövlət borcu, əvvəlki illərə görə aşağıdakının cəmidir:

- müdafiə xərclərinin
- bütçə kəsirindən bütçə artıqlığını çıxmaqla qalan məbləğlərin
- bütçə kəsirlərinin
- dövlət xərclərinin
- bütçə artıqlığından bütçə kəsirini çıxmaqla qalan məbləğlərin

311 Dövlət real xalis milli məhsulu artırmaq istəyirsə, onda nə edir?

- bütçə xərcini azaldır
- transfərt ödəmələri azaldır
- satınalmaları azaldır
- vergiləri azaldır
- bütçə kəsirini azaldır

312 Rusiyada ilk kağız pul nə vaxt buraxılıb?

- 1756
- 1690
- 1440
- 1726
- 1769

313 Bütçədə sekvestr tətbiq olunmayan xərc maddələr:

- daxili və xarici borclara xidmət
- investisiya qoyuluşları
- regional bütçələrə dotasiyalar
- idarəetmə aparatının saxlanması
- satınalmalara ayrılan vəsaitlər

314 İqtisadi təklif nəzəriyyəsinə əsasən bütçə ekspansiyası nəzərdə tutur:

- vergilərin əhəmiyyətli dərəcədə azalmasını
- vergilərin əhəmiyyətli dərəcədə artımını

büdcə artıqlığını və vergilərin qismən az artmasını
iqtisadiyyatın kreditləşməsinin artmasını
xarici iqtisadi ticarətin həcmnin artmasını

315 iqtisadiyyatında budcə-vergi mexanizmlər aşağıdakı blokları əhatə etmir:

- büdcə və büdcədənənar fondların formalaşdırılması və istifadəsi.
- pul və kredit siyasətlərinin parametrlərinin maliyyə parametrləri ilə qarşılıqlı əlaqədə tənzimlənməməsi.
- qüvvədə olan vergi qanunvericiliyinə hər il dəyişikliklərin edilməsi
- iqtisadi və maliyyə siyasətinin ümumi kursunun müəyyən edilməsi
- razılaşdırılmış maliyyə proqramlarının reallaşdırılması.

316 Risklərin nəzərə alınmasının əsas metodlarına aşağıdakıları daxil etmək olar. 1. Ekspert qiymətləndirmə metodu. 2. Riskə görə mükafatın artırılması metodu. 3. Həssaslığın təhlili metodu.

- 2,3
- 1
- 1,2
- 1,2,3
- 3

317 Bank əməliyyatına daxil deyildir:

- etibarlılıq əməliyyatları.
- xüsusi əməliyyatlar
- aktiv əməliyyatlar
- bank xidmətləri
- passiv əməliyyatlar

318 Xidmət və əmtəələrə görə gəlir vergisinə aid deyildir.

- hamısı aiddir
- kömrük tarifləri
- aksizlər
- əlavə dəyər vergisi.
- hüquqi şəxsin gəlirindən vergilər

319 Amerikada ilk kağız pul nə vaxt buraxılıb?

- 1699
- 1690
- 1790
- 1795
- 1590

320 Hansı tədiyyə balansı bölməsinə aid deyil:

- kommersiya bankı kreditləri
- cari əməliyyatlar hesabı
- kapital əməliyyatı hesabı
- rəsmi beynəlxalq valyuta hesabı
- ticarət balansı hesabı

321 Fransada ilk kağız pul nə vaxt buraxılıb?

- 1620
- 1726
- 1730
- 1440

1756

322 İlk kağız pul harada meydana gəlmişdir

- Hindistanda
- Babilistanda
- Çində
- Misirdə
- Rusiyada

323 Xidmət və əmtəələrə görə gəlir vergisinə aid deyildir.

- fiziki şəxslərin gəlirlərindən vergilər
- gömrük tarifləri
- aksizlər
- əlavə dəyər vergisi
- hamısı aiddir.

324 Xidmət və əmtəələrə görə gəlir vergisinə aid deyildir.

- hamısı aiddir
- əhalinin əmək haqqından vergilər.
- aksizlər
- gömrük tarifləri
- əlavə dəyər vergisi

325 İlk kağız pulları həmin dövrdə necə adlandırmışlar.

- «qaçan pullar»
- «yatan pullar»
- «uçan pullar»
- «saçan pullar»
- «çapan pullar»

326 Kredit qaytarmaq şərti ilə müəyyən gəlirlə (faizlə) verilən vəsaitdir. Onun neçə əsas mənbəyi vardır:

- 7.
- 4.
- 3.
- 5.
- 6.

327 Rusiya beynəlxalq valyuta sistemindən neçənci ildə çıxmışdır?

- 1890-cı il
- 1934-cü il
- 1918 - ci il
- 1914-cü il
- 1924-cü il

328 Monqol istilasından zamanı Azərbaycanda kağız pulun buraxılması hansı dövrdə olmuşdur.

- 1243-cü ildə
- 1234-ci ildə
- 1294-cü ildə
- 1268-ci ildə
- 1328-ci ildə

329 Pul-kredit siyasətinin ümumi metodlarına aiddir: 1) bank ehtiyatlarının uçota alınması 2) bank ehtiyatlarına məcburi normaların qoyulması 3) diskont siyasəti və açıq bazarda əməliyyatlar 4) ayrı-ayrı kredit növləri üzərində nəzarət

- 3
- 1,2,3
- 1,2
- 2,3
- 2

330 Dolaylı gəlir vergilərinə aiddir:

- əhalinin əmək haqqından vergilər
- müəssisə rəhbərinin gəlirindən vergilər
- fiziki şəxslərin gəlirlərindən vergilər
- aksizlər
- mülkiyyət vergiləri

331 Adətən ölkədə qızıl-valyuta ehtiyatının saxlandığı yer:

- Nazirlər Kabineti
- Ədliyyə Nazirliyi
- Kommersiya bankları
- Milli Məclis
- Mərkəzi Bank

332 "Çav" adıyla ilk kağız pul hansı ölkədə buraxılmışdır?

- Amerika
- Rusiya
- Azərbaycan
- Çin
- Hollandiya

333 Vergiyə cəlb olunma prinsipi deyildir :

- vergi stavkası gəlirə uyğun olmalıdır
- vergi mərkəziyyət prinsipinə əsaslanmalıdır
- elastik olmalıdır
- birdəfəlik olmalıdır
- vergi vaxtında ödənilməlidir

334 Vergiyə cəlb olunma proseslərində vergi güzəştlərindən istifadə olunur. Aşağıdakılardan hansı həmin güzəştlərə aid edilə bilməz:

- aşağı vergi stavkasının qoyulması
- mənfəəti az olan hüquqi şəxslərin vergidən azad edilməsi
- verginin kreditləşməsi (vergi tutulması vaxtı uzadılır).
- vergi obyektinin vergiyə minimum cəlb olunması
- vergiyə cəlb olunan məbləğdən bəzi elementlərin çıxılması (məsələn, elmə gedən xərclərin çıxılması)

335 Valyuta dönərliyinin hansı formaları vardır

- keçici
- dönərli olmayan
- tam dönərlik
- birdəfəlik
- hissəvi dönərlik

336 Pul-kredit siyasətinin həyata keçirilməsinin ümumi metoduna daxildir: a) diskont siyasət. b) açıq bazarda əməliyyatlar. c) bank ehtiyatlarına məcburi normaların qoyulması. d) nəzarət paketinin saxlanması. e) hamısı.

- ☒ abc
- ac
- abd
- bcd
- abcd

337 Qanunçuluqla müəyyən edilən vergi güzəştləri. a) obyektin vergiyə minimum cəlb olunması. b) cəlb olunan məbləğdən bəzi elementləri çıxarılması c) aşağı vergi stavkasının qoyulması. d) verginin stabilləşməsi. e) verginin kreditləşməsi.

- b.c.e
- b.c.d.e
- a.b.c.d
- a.b.c
- ☒ a.b.c.e

338 Pul - kredit tənzimləmə metodlarına aiddir: 1) uçot dərəcəsi; 2) pul emissiyası; 3) məcburi ehtiyat norması;

- ☒ 1,2,3
- 1
- 3
- 2,3
- 2

339 Rusiyada ilk kağız pul nə vaxt buraxılıb?

- 1726
- 1440
- 1756
- ☒ 1769
- 1690

340 Mərkəzi bankın əsas funksiyalarındandır:

- ☒ pul-kredit siyasətini həyata keçirmək;
- iqtisadi artıma nail olmaq;
- ölkədə sahibkarlıq fəaliyyətini maliyyələşdirmək;
- ölkədən xaric olunan valyutaya nəzarət etmək;
- ölkəyə daxil olan valyutaya nəzarət etmək;

341 Pul-kredit siyasətinin ümumi metodlarına nəzər yetirək:

- ☒ bank ehtiyatlarının uçota alınması
- açıq bazarda əməliyyatlar
- diskont siyasəti və açıq bazarda əməliyyatlar
- bank ehtiyatlarına məcburi normaların qoyulması
- diskont siyasəti

342 Qızılın dollara dəyişdirilməsi imkanı məhdudlaşdırılmışdır.

- məhdudlaşdırılmamışdır
- 2012 .
- 1950
- ☒ 1971.

1992.

343 Korporasiyaların gəlir vergisinə aiddir

- hüquqi şəxslərin gəlirlərindən vergilər
fiziki şəxslərin gəlirlərindən vergilər
hamısı aiddir.
xidmətə görə vergilər
əhalinin əmək haqqından vergilər.

344 İlk kağız pulları həmin dövrdə necə adlandırmışlar.

- «çapan pullar»
«qaçan pullar»
● «uçan pullar»
«yatan pullar»
«saçan pullar»

345 Bank xidmətlərinə daxil deyildir

- etibarlılıq əməliyyatları
akreditivlər
● depozitlər
köçürmə əməliyyatları.
inkassa

346 Bank əməliyyatına daxil deyildir

- xüsusi əməliyyatlar.
● köçürmə əməliyyatları
passiv əməliyyatlar
aktiv əməliyyatlar
bank xidmətləri

347 Azərbaycanda ilk kağız pul necə adlanmışdır?

- «daş»
● «çav»
«qaş»
«su»
«göl»

348 .Xidmət və əmtəələrə görə gəlir vergisinə aid deyildir.

- kömrük tarifləri
aksizlər
● hüquqi şəxsin gəlirindən vergilər
əlavə dəyər vergisi.
hamısı aiddir

349 Tsiklik əsasda balanslaşdırılmış dövlət büdcəsi hansının nəticəsidir?

- iqtisadi enmə dövründə həm vergilərin, həm də dövlət xərclərinin azalmasına
iqtisadi enmə dövründə vergilərin artması və dövlət xərclərinin azalmasının
inflyasiyanın yüksəlməsi dövründə vergilərin azalması və dövlət xərclərinin artmasına
inflyasiyanın yüksəlməsi dövründə vergilərin dəyişməməsi və dövlət xərclərinin artmasına
● iqtisadi enmə dövründə vergilərin azalması və dövlət xərclərinin artmasının

350 büdcə strategiyasının təkmilləşməsi aşağıdakı tədbirlər əsasında aparılır.

- ümumi büdcənin ərazi vahidləri üzrə nisbətlərinin tənzimlənməməsi.
büdcə xərclərinin miqdarını hər bir büdcə xidməti növünün normativləri əsasında müəyyən edilməsi.
daxili sosial problemlərə, iqtisadi artım və ölkənin təhlükəsizliyinin təmin edilməsi
büdcə prosesinin prioritetlərə istiqamətləndirilməsinin təmin edilməsi.
büdcə sisteminin hər bir səviyyəsinin funksional səlahiyyətlərinin dəqiqləşdirilməsi

351 iqtisadiyyatında budce-verqi mexanizmlər aşağıdakı blokları əhatə etmir:

- razılaşdırılmış maliyyə proqramlarının reallaşdırılması.
iqtisadi və maliyyə siyasətinin ümumi kursunun müəyyən edilməsi
qüvvədə olan vergi qanunvericiliyinə hər il dəyişikliklərin edilməsi
büdcə və büdcədənəkar fondların formalaşdırılması və istifadəsi.
- pul və kredit siyasətlərinin parametrlərinin maliyyə parametrləri ilə qarşılıqlı əlaqədə tənzimlənməməsi.

352 Tam məşğulluq şəraitində iri büdcə defisiti səbəb olur:

- real faiz dərəcəsinin azalmasına
ixracın idxalı üstələməsinə
milli valyutanın beynəlxalq əhəmiyyətinin (qiymətliliyinin) azalmasına
məsrəflərin artması ilə şərtlənən inflyasiyaya
real faiz dərəcəsinin artmasına

353 əgər dövlət hər il balanslaşdırılmış büdcəyə nail olarsa, onda bu büdcə:

- məcmu tələbi stimullaşdırır
iqtisadi tsikllər çərçivəsində dəyişmələri azaldar
iqtisadi tsikllər çərçivəsində dəyişmələri artırır
istehsalın həcmi və məşğulluğun səviyyəsinə heç bir təsir göstərməz
inflyasiyanın azalmasına şərait yaradar

354 Tam məşğulluq şəraitində iqtisadiyyat taraz vəziyyətdədir. Dövlət satınalmaları 10 mlrd. manat artırmaq niyyətindədir. Eyni zamanda vergiləri yüksəltmək, lakin inflyasiyaya yol verməmək, yəni taraz ÜDM əvvəlki səviyyədə saxlamaq istəyir. Vergilərin artması nə qədər olar?

- 10 mlrd. manatdan çox
əksinə aşağı düşərək azalar
artmaz
10 mlrd. manatdan az

355 vergi qanunvericiliyinin pozulmasına görə aşağıdakı məsuliyyət növlərini göstərmək olar: a) inzibati ; b) iqtisadi; c) maddi ;d) cinayət

- b,c,d
a,b,c
a,c
a,b
a,c,d

356 vergi qanunvericiliyinin pozulmasına tətbiq edilən sanksiyalar nə xarakterli ola bilər:

- iqtisadi cinayət və sosial
əmlak və sosial
mədəni və əmlak
əmlak və iqtisadi cinayət
sosial və mədəni

357 əgər dövlət hər il balanslaşdırılmış büdcəyə nail olarsa, onda bu büdcə:

məcmu tələbi stimullaşdırar
 iqtisadi tsikllər çərçivəsində dəyişmələri azaldar
 ● iqtisadi tsikllər çərçivəsində dəyişmələri artırır
 istehsalın həcmi və məşğulluğun səviyyəsinə heç bir təsir göstərməz
 inflyasiyanın azalmasına şərait yaradar

358 Balanslaşdırılmış büdcə multiplikatoru konsepsiyasına əsasən dövlət satınalmalarının və vergilərin bərabər həcmdə azalması:

- milli gəlirin və istehsalın taraz səviyyəsini azaldar
- büdcə defisitinə səbəb olar
- milli gəlirin və istehsalın səviyyəsini dəyişməz
- xüsusi investisiyaların azalmasına səbəb olar
- milli gəlirin və istehsalın taraz səviyyəsini artırır

359 Antiinflyasiyaya yönəldilən fiskal siyasət nəzərdə tutur:

- hər ikisinin dəyişməz qalmasını
- vergi ödəmələrinin artması və dövlət xərclərinin azalmasını
- həm vergi ödəmələrinin, həm də dövlət xərclərinin azalmasını
- hər ikisinin artmasını
- vergi ödəmələrinin azalması, dövlət xərclərinin artmasına

360 Dövlət büdcəsində sekvestr nə zaman tətbiq edilir:

- büdcə devisiti və profisiti olmadıqda
- büdcə defisiti 10% olduqda
- büdcədə profisit 10% olduqda
- büdcə defisiti 30% çox olduqda
- büdcə profisiti 30% çox olduqda

361 Hökumət milli hesabların formalaşdırılması metodikası ilə əldə olunmuş statistik rəqəmlərə əsasən iqtisadiyyatın hansı səviyyələrində dövlətin öhdəliklərinə, yəni pula tələblərinin təmin edilməsinə istiqamətlənmiş siyasəti işləyib hazırlayır: 1. makro 2. mikro 3. mini 4. maxi

- 1
- 1,2
- 1,2,3
- 1,2,3,4
- 3,4

362 Valyuta məhdudiyyətləri valyuta siyasətinin bir növü kimi aşağıdakı məqsədləri güdür: 1. tədiyyə balansının tarazlaşdırılması; 2. valyuta məzənnəsinin saxlanmasına; 3. cari strateji məsələlərin həlli üçün valyuta dəyərlərinin dövlətin əlində cəmləşməsinə.

- 1,2,3
- 2,3
- 1,3
- 3
- 1,2

363 Valyuta məhdudiyyətləri valyuta siyasətinin bir növü kimi aşağıdakı məqsədləri güdmür: 1. tədiyyə balansının tarazlaşdırılması; 2. valyuta məzənnəsinin saxlanmasına; 3. cari strateji məsələlərin həlli üçün valyuta dəyərlərinin dövlətin əlində cəmləşməsinə. 4. Dövlətin və onunla qarşılıqlı əlaqədə olan strukturların maliyyə gəlirləri və xərcləri üzərində nəzarət

- 1,2,3
- 1,2,3,4
- 1,3,4

- 4
2,3

364 Mərkəzi Bank pul-kredit siyasətinin əsas istiqamətlərini hazırlayıb kimə təqdim edir:

- Milli Məclisə
Azərbaycan Respublikası Prezidentinə
Beynəlxalq Valyuta Fonduna
Nazirlər Kabinetinə
Ümumdünya Ticarət Təşkilatına

365 Bankın ali idarəetmə orqanı hansıdır:

- Milli Bankın ekspert komitəsi
Səhmdarların ümumi yığıncağı
Bankın Müşahidə Şurası
Bankın İdarə heyəti
Bankın Audit Komissiyası

366 Banklara nəzarətin hansı növü var:

- birölcülü və çoxölcülü
iqtisadi və inzibati
interval və nöqtəvi
daxili və xarici
müddətli və müddətsiz

367 Mərkəzi Bank pul-kredit siyasətinin əsas istiqamətlərini hazırlayıb kimə təqdim edir:

- Ümumdünya Ticarət Təşkilatına
Milli Məclisə
Nazirlər Kabinetinə
Azərbaycan Respublikası Prezidentinə
Beynəlxalq Valyuta Fonduna

368 Pul-kredit siyasətinin başlıca istiqamətlərinə aid deyil:

- fiskal tənzimləmə tədbirləri
daxili aktivlərin və ehtiyat pulun maksimum və xarici ehtiyatlarının minimum səviyyəsinin təmin olunması
tədbirləri; ölkənin tədiyə qabiliyyətinin sabitliyi və valyuta bazarının tənzimlənməsi üçün valyuta ehtiyatlarının
zəruri səviyyəsinin maliyyələşdirilməsi;
inflasiyanın proqnozlaşdırılan səviyyəsinə nail olmaq üçün pul kütləsi həcmnin və strukturunun tənzimlənməsi;
qarşıdakı il üçün pul-kredit siyasətinin məqsəd və vəzifələrinin və bunlara nail olmaq yollarının
müəyyənəşdirilməsi;
həyata keçirilən pul-kredit siyasətinə uyğun olaraq bank işinin təkmilləşdirilməsi tədbirləri

369 kredit tənzimləmə metodlarına aid deyil:

- sekvestr
məcburi ehtiyat norması
pul emissiyası
uçot dərəcəsi
valyuta məzənnəsinin dəyişməsi

370 Valyuta tənzimlənməsi dedikdə başa düşülür.

- dövlət hakimiyyət orqanlarının valyuta və maliyyə bazarlarına müdaxilə dərəcəsi
dövlət hakimiyyət orqanlarının valyuta və maliyyə bazarlarına əlavə şərtlərin qoyulması
dövlət hakimiyyət orqanlarının maliyyə bazarlarında hərəkəti
dövlət hakimiyyət orqanlarının valyuta və maliyyə bazarlarına təsir etməməsi

dövlət hakimiyyət orqanlarının valyuta və maliyyə hesablarına nəzarəti

371 Valyuta məhdudiyyətinin qaydaları deyildir:

- valyuta dövriyyəsinin məhdudlaşdırılmaması
valyuta nəzarəti orqanlarının ilkin razılığının olmasının tələb edilməsi,
valyuta əməliyyatlarının lisenziyalaşdırılması,
valyuta əməliyyatlarının mərkəzi və müvəkil banklarda aparılması,
valyuta hesablarının tam və ya qismən blokirovkası,

372 Valyuta məhdudiyyətləri valyuta siyasətinin bir növü kimi aşağıdakı məqsədləri güdmür: 1. tədiyyə balansının tarazlaşdırılması; 2. valyuta məzənnəsinin saxlanması; 3. cari strateji məsələlərin həlli üçün valyuta dəyərlərinin dövlətin əlində cəmləşməsinə. 4. Dövlətin və onunla qarşılıqlı əlaqədə olan strukturların maliyyə gəlirləri və xərcləri üzərində nəzarət

- 1,2,3
- 1,3,4
- 4
- 1,2,3,4
- hec biri

373 Valyuta siyasətinin metodudur:

- hamısı
intervensiya
deviz
diskont
diversifikasiya

374 Məcburi ehtiyat norması:

- tətbiqi yalnız məhdud hallarda mümkündür
əhalinin tələbatının ödənilməsi üçün zəruri olan pul kütləsinin orta ölçüsünü təşkil edir
pul qoyuluşlarının geri götürülməsindən müdafiə vasitəsi kimi tətbiq edilir
- pul kütləsinin məhdudlaşdırılması vasitəsi kimi tətbiq edilir
tətbiqi vacib hesab edilməyən vasitədir

375 Milli Bank tərəfindən bankın açılmasına imkan verilmir:

- riskli əməliyyatlar üzrə ehtiyat fondunun miqdarı təmin edilmədikdə
qiymətli kağızların alınması miqdarı təmin edilmədikdə
- nizamnamə kapitalının minimum miqdarı təmin edilmədikdə
məcburi ehtiyat normasının miqdarı təmin edilmədikdə
mərkəzləşdirilmiş kreditlərin verilməsi miqdarı təmin edilmədikdə

376 Banklara nəzarətin hansı növü var:

- birölçülü və çoxölçülü
iqtisadi və inzibati
interval və nöqtəvi
- daxili və xarici
müddətli və müddətsiz

377 Pul-kredit siyasətinin əsas metodu deyil:

- uçot dərəcəsinin təyini
bank əməliyyatlarının məhdudlaşdırılması
mərkəzləşdirilmiş kreditlərin verilməsi
- sürətli amortizasiya ayırmalarının təyini

məcburi ehtiyat normalarının idarə olunması

378 Mərkəzi Bank həyata keçirmir:

- pul emissiyasını
- uçot dərəcəsinin təyini
- valyuta məzənnəsinin təyini
- royalti dərəcələrinin təyini
- məcburi ehtiyat normasını

379 Mərkəzi bankın funksiyasına daxil deyil:

- hesablaşma sisteminin sabit işləməsi üçün şərait yaratmaq
- valyuta siyasətini həyata keçirmək
- pul-kredit siyasətini həyata keçirmək
- institusional siyasəti həyata keçirmək
- qiymətli kağızlar bazarında əməliyyatlar aparmaq

380 Mərkəzi Bank pul-kredit siyasətinin əsas istiqamətlərini hazırlayıb Azərbaycan Respublikası Prezidentinə ildə neçə dəfə təqdim edir:

- 4
- 3
- 2
- 1
- 12

381 Mərkəzi Bank həyata keçirmir:

- pul emissiyasını
- uçot dərəcəsinin təyini
- valyuta məzənnəsinin təyini
- vergi dərəcələrinin təyini
- məcburi ehtiyat normasını

382 Mərkəzi bankın funksiyasına daxil deyil:

- hesablaşma sisteminin sabit işləməsi üçün şərait yaratmaq
- valyuta siyasətini həyata keçirmək
- pul-kredit siyasətini həyata keçirmək
- fiskal siyasəti həyata keçirmək
- qiymətli kağızlar bazarında əməliyyatlar aparmaq

383 Hansını Mərkəzi Bank təsdiq etmir:

- əhalidən əmanətlərin qəbulu həddi
- nizamnamə kapitalı
- məcburi ehtiyat norması
- uçot dərəcəsi
- qiymətli kağızların alınması həddi

384 İqtisadiyyatın monetar tənzimlənməsini təklif edən:

- M.Fridmen
- Y.Tinbergen
- F.Petti
- C.Qelbreyt
- Q.Müzdal

385 Pul-kredit siyasətinin vasitəsi deyildir:

- royalti
- revalvasiya
- devalvasiya
- diskont
- subsidia

386 Pul-kredit siyasətinin alətinə aid deyil:

- dövlət xərcləri
- milli valyuta məzənnəsinin tənzimlənməsi
- uçot dərəcəsi
- açıq bazarda əməliyyatlar
- devalvasiya

387 Pul –kredit tənzimləmə metodlarına aid deyil

- müavinətlər
- məcburi ehtiyat norması
- pul emissiyası
- uçot dərəcəsi
- valyuta məzənnəsinin dəyişməsi

388 pul – kredit siyasəti:

- dövlət xərclərini ödəyən siyasətdir
- dövriyyədə və gizli iqtisadiyyatda olan pulun miqdarına təsir göstərən vasitədir.
- dövriyyədə olan pulun miqdarını və büdcə xərclərini təyin edən siyasətdir
- dövriyyədə olan pulun miqdarına təsir göstərən hökumət siyasətidir.
- qeyri-rəsmi iqtisadi fəaliyyəti n formalaşmasına kömək edən siyasətdir

389 Xarici bankların idarə heyətinin neçə üzvü ölkənin vətəndaşı olmalıdır:

- 2
- 4
- 1
- 5
- 3

390 İdxal-ixrac qalığı "Saldo-İmporto-Eksporto" olanda bu o deməkdir ki:

- ümumi daxili məhsulun həcmi məhdudlaşdırılır.
- milli gəlirin hamısı xarici investisiyaya yönəldilir.
- ümumi milli məhsulun həcmi məhdudlaşdırılır.
- ölkə öz milli gəlirinin bir hissəsini xarici ölkədə reallaşdırır.
- ölkə öz milli gəlirinin hamısını xarici ölkədə reallaşdırır.

391 Valyuta məhdudiyyətləri valyuta siyasətinin bir növü kimi aşağıdakı məqsədləri güdmür: 1. tədiyyə balansının tarazlaşdırılması; 2. valyuta məzənnəsinin saxlanmasına; 3. cari strateji məsələlərin həlli üçün valyuta dəyərlərinin dövlətin əlində cəmləşməsinə. 4. Dövlətin və onunla qarşılıqlı əlaqədə olan strukturların maliyyə gəlirləri və xərcləri üzərində nəzarət

- 2,3
- 1,2,3,4
- 1,3,4
- 4
- 1,2,3

392 Maliyyə-kredit təşkilatları arasında rəqabəti məhdudlaşdıran hala aid deyil:

- bankları vahid faiz dərəcələri tətbiq etməyə məcburiyyət
- subyektlərin bank krediti almasına maneəçilik
- subyektlərin bank krediti almasında bərabərlik
- subyektlərin bank krediti alma şərtlərinin sərtləşdirilməsi
- maliyyə ehtiyatlarının çevikliyinin məhdudlaşdırılması

393 əgər Mərkəzi Bank uçot dərəcəsini artırarsa, onda bu tədbir pul siyasətinin digər tədbirləri kimi ilk növbədə yönəlir:

- inflyasiyanın azalmasına
- kommersiya banklarının ehtiyatlarının ümumi həcmnin artmasına
- mərkəzi bank tərəfindən kommersiya banklarına verilən ssudalarının həcmnin artmasına
- əhalinin əmanətlərinin (yığımının) ölçüsünün artmasının stimullaşdırılmasına
- kommersiya banklarının ehtiyatlarının ümumi ölçüsünün azalmasına

394 Uçot dərəcəsinin artması, adətən səbəb olur:

- səhm və istiqrazların qiymətinin artmasına
- səhmin qiymətinin artmasına, istiqrazın qiymətinin azalmasına
- səhmin qiymətinin azalmasına, istiqrazın qiymətinin artmasına
- səhm və istiqrazın qiymətinin azalmasına
- səhm və istiqrazın qiymətinin dəyişməsinə

395 əgər məcburi ehtiyat norması 100%-dirsə, onda pul multiplikatoru:

- 1
- 0
- 1
- 100
- 10

396 Məcburi ehtiyat norması:

- əhalinin tələbatının ödənilməsi üçün zəruri olan pul kütləsinin orta ölçüsünü təşkil edir
- pul qoyuluşlarının geri götürülməsindən müdafiə vasitəsi kimi tətbiq edilir
- tətbiqi yalnız məhdud hallarda mümkündür
- pul kütləsinin məhdudlaşdırılması vasitəsi kimi tətbiq edilir
- tətbiqi vacib hesab edilməyən vasitədir

397 xarici bankın yerli filialı açıldıqda hansı normativlər tələb olunmur:

- likvidlik göstəricilərinin olması
- nizamnamə kapitalının minimum miqdarı
- valyuta mübadiləsi məntəqələrinin olması
- lisenziyanın alınması
- iqtisadi göstəricilərin uyğunluğu

398 Milli Bank tərəfindən bankın açılmasına imkan verilmir:

- riskli əməliyyatlar üzrə ehtiyat fondunun miqdarı təmin edilmədikdə
- mərkəzləşdirilmiş kreditlərin verilməsi miqdarı təmin edilmədikdə
- məcburi ehtiyat normasının miqdarı təmin edilmədikdə
- nizamnamə kapitalının minimum miqdarı təmin edilmədikdə
- qiymətli kağızların alınması miqdarı təmin edilmədikdə

399 Bank səhmdarların ümumi yığıncağının 75 % iştirakçının olması tələb edilən hal:

- bankın filialının açılması
- nizamnaməyə dəyişikliklərin edilməsi
- müşahidə şurası üzvlərinin təyini
- idarə heyətinin təyini
- bankın faiz dərəcəsinin təyini

400 Bankların lisenziyasının alınma səbəblərinə aid deyil:

- aylıq hesabatların məlumatları təhrif edildikdə
- aylıq hesabatlar son iki ayda təqdim edilmədikdə
- bank müflis elan olunduqda
- bankın təsisçilərinin qərarı əsasında
- lisenziya qaydalarından əlavə işlər gördükdə

401 Valyuta məhdudiyyətinin qaydaları deyildir:

- valyuta əməliyyatlarının mərkəzi və müvəkil banklarda aparılması,
- valyuta əməliyyatlarının lisenziyalasdırılması,
- valyuta nəzarəti orqanlarının ilkin razılığının olmasının tələb edilməsi,
- valyuta hesablarının tam və ya qismən blokirovkası,
- valyuta dövriyyəsinin məhdudlaşdırılmaması

402 Hansını Mərkəzi Bank təsdiq etmir:

- əhalidən əmanətlərin qəbulu həddi
- məcburi ehtiyat norması
- nizamnamə kapitalı
- qiymətli kağızların alınması həddi
- uçot dərəcəsi

403 pul – kredit siyasəti:

- dövlət xərclərini ödəyən siyasətdir
- qeyri-rəsmi iqtisadi fəaliyyəti n formalaşmasına kömək edən siyasətdir
- dövriyyədə olan pulun miqdarına təsir göstərən hökumət siyasətidir.
- dövriyyədə olan pulun miqdarını və büdcə xərclərini təyin edən siyasətdir
- dövriyyədə və gizli iqtisadiyyatda olan pulun miqdarına təsir göstərən vasitədir.

404 Xarici bankın yerli filialı açıldıqda hansı normativlər tələb olunmur:

- valyuta mübadiləsi məntəqələrinin olması
- nizamnamə kapitalının minimum miqdarı
- likvidlik göstəricilərinin olması
- iqtisadi göstəricilərin uyğunluğu
- lisenziyanın alınması

405 Bankların fəaliyyətinə nə aid deyil:

- kredit faizlərinin hesablanması
- tələbli və müddətli depozitlərin verilməsi
- kreditlərin verilməsi
- qiymətli kağızlar bazarında peşəkar fəaliyyət
- dividendlərdən vergilərin tutulması

406 Bankın ali idarəetmə orqanı hansıdır:

- Milli Bankın ekspert komitəsi
- Səhmdarların ümumi yığıncağı
- Bankın Müşahidə Şurası

Bankın İdarə heyəti
Bankın Audit Komissiyası

407 Faiz dərəcəsinin səviyyəsindəki dəyişmə ən çox aşağıdakı ÜDM – in hansı elementlərinin ölçülərinə təsir edir:

- investisiyalar
istehlak xərcləri
idxal
ixrac
dövlət xərcləri

408 Ümumi pul kütləsi hər dəfə artır:

- kommersiya bankları əhaliyə verilən ssudaların həcmi artırıldıqda
kommersiya bankları öz qoyuluşlarını mərkəzi bankda artırıdıda
kommersiya bankları əhalidən əmanətlər üzrə nağd və nağdsız pulun alınması yolu ilə cari hesablar üzrə öz öhdəliklərini azaltdıqda
kommersiya bankları öz qoyuluşlarının bir hissəsini mərkəzi bankdan götürdükdə
kommersiya bankları əhalidən əmanətlər üzrə nağd və nağdsız pulun alınması yolu ilə cari hesablar üzrə öz öhdəliklərini artırıdıda

409 əgər qanunverici qaydada faiz dərəcəsinin yuxarı həddi bazarın taraz faiz dərəcəsindən aşağı olarsa, onda:

- pula olan təklifin həcmi artar, pula olan tələbin həcmi azalar
pula olan tələbin həcmi pula olan təklifin həcmindən az olar
pula olan tələbin və təklifin həcmi artar
- pula olan tələbin həcmi pula olan təklifin həcmindən çox olar
pula olan təklifin həcmi azalar, pula olan tələbin həcmi artar

410 Mərkəzi Bank pul-kredit siyasətinin əsas istiqamətlərini hazırlayıb kimə təqdim edir:

- Ümumdünya Ticarət Təşkilatına
- Azərbaycan Respublikası Prezidentinə
Nazirlər Kabinetinə
Milli Məclisə
Beynəlxalq Valyuta Fonduna

411 Pul-kredit siyasətinin başlıca istiqamətlərinə aid deyil:

- sekvestr tənzimləmə tədbiri
həyata keçirilən pul-kredit siyasətinə uyğun olaraq bank işinin təkmilləşdirilməsi tədbirləri qarşdakı il üçün pul-kredit siyasətinin məqsəd və vəzifələrinin və bunlara nail olmaq yollarının müəyyənəşdirilməsi;
inflyasiyanın proqnozlaşdırılan səviyyəsinə nail olmaq üçün pul kütləsi həcmi və strukturunun tənzimlənməsi;
daxili aktivlərin və ehtiyat pulun maksimum və xarici ehtiyatlarının minimum səviyyəsinin təmin olunması tədbirləri; ölkənin tədiyə qabiliyyətinin sabitliyi və valyuta bazarının tənzimlənməsi üçün valyuta ehtiyatlarının zəruri səviyyəsinin maliyyələşdirilməsi;

412 Kredit tənzimləmə metodlarına aid deyil:

- sekvestr
uçot dərəcəsi
pul emissiyası
məcburi ehtiyat norması
valyuta məzənnəsinin dəyişməsi

413 əgər Mərkəzi Bank əhalidən çox sayda qiymətli kağız alarsa, onda:

mərkəzi bankın uçot dərəcəsi və ssudalarının həcmi azalar

- kommersiya banklarının ehtiyatı formasında olan mərkəzi bankın öhdəlikləri artar
- kommersiya banklarının cari hesabları azalar
- əhalinin əlində olan ümumi pul kütləsi azalar
- mərkəzi bankın uçot dərəcəsi və ssudalarının həcmi artar

414 əgər Mərkəzi Bank uçot dərəcəsini artırarsa, onda bu tədbir pul siyasətinin digər tədbirləri kimi ilk növbədə yönəlir:

- əhalinin əmanətlərinin (yığınının) ölçüsünün artmasının stimullaşdırılmasına
- mərkəzi bank tərəfindən kommersiya banklarına verilən ssudalarının həcmi artırılmasına
- kommersiya banklarının ehtiyatlarının ümumi həcmi artırılmasına
- kommersiya banklarının ehtiyatlarının ümumi ölçüsünün azalmasına
- inflyasiyanın azalmasına

415 əgər Mərkəzi Bank ÜDM həcmi artırmağa çalışarsa, onda o nəyi həyata keçirməməlidir?

- ümumi xərclərin səviyyəsinin artırılması üçün investisiya xərclərini artırmanı
- bankların öz qeyri-pul aktivlərinin artırılmasını stimullaşdırmaq üçün bank ehtiyatlarını artırmanı
- cari hesablardakı vəsaitləri artırmanı
- kreditlərin əldə edilməsi mümkünlüyünü yüksəltməni
- nağd pul sahibləri üçün kreditləri daha əlverişli etmək üçün faiz dərəcələrini artırmanı

416 Bankların lisenziyasının alınma səbəblərinə aid deyil:

- bankın təsisçilərinin qərarı əsasında
- aylıq hesabatlar son iki ayda təqdim edilmədikdə
- bank müflis elan olunduqda
- lisenziya qaydalarından əlavə işlər gördükdə
- aylıq hesabatların məlumatları təhrif edildikdə

417 Bank lisenziyasının alınma səbəbləri ola bilər: 1) bank müflis elan olunduqda; 2) aylıq hesabatların məlumatları təhrif edildikdə; 3) bank müflis elan olunduqda; 4) lisenziya qaydalarından əlavə işlər gördükdə;

- 1,4
- 2,3
- 1,2,3
- 2
- 1,2,3,4

418 əgər Mərkəzi Bank ÜDM həcmi artırmağa çalışarsa, onda o nəyi həyata keçirməməlidir?

- cari hesablardakı vəsaitləri artırmanı
- bankların öz qeyri-pul aktivlərinin artırılmasını stimullaşdırmaq üçün bank ehtiyatlarını artırmanı
- kreditlərin əldə edilməsi mümkünlüyünü yüksəltməni
- nağd pul sahibləri üçün kreditləri daha əlverişli etmək üçün faiz dərəcələrini artırmanı
- ümumi xərclərin səviyyəsinin artırılması üçün investisiya xərclərini artırmanı

419 Əməkdaşlıq və inkişaf təşkilatı olan Avropa Valyuta Sistemi neçənci ildə yaradılmışdır?

- 1941-ci il
- 1960-cı il
- 1900-cü il
- 1890-cı il
- 1929-cu il

420 Faiz stavkasının səviyyəsi inflyasiyanın səviyyəsi ilə qarşılıqlı əlaqədə olur. əgər pul-kredit siyasətinin məqsədi inflyasiyanın ram edilməsidirsə, onda: 1. onda faiz dərəcələri də inflyasiyanın səviyyəsindən aşağı

ola bilməz. 2. onda faiz dərəcələri də inflyasiyanın səviyyəsindən yuxarı ola bilməz. 3. faiz dərəcələri də inflyasiyanın səviyyəsinə bərabər olmalıdır.

- 1
- 2,3
- 1,2,3
- 3
- 2

421 Kommersiya bankının depoziti 10 000 manatdır. Məcburi ehtiyat norması 25%-dir. Bu depozit verilən sudaların məbləğini ən azı hansı məbləğdə artırabilir:

- 50 000 manat
- 7500 manat
- təyin edilməyən məbləğdə
- 10 000 manat
- 30 000 manat

422 əgər qanunverici qaydada faiz dərəcəsinin yuxarı həddi bazarın taraz faiz dərəcəsindən aşağı olarsa, onda:

- pula olan təklifin həcmi azalar, pula olan tələbin həcmi artar
- pula olan tələbin və təklifin həcmi artar
- pula olan tələbin həcmi pula olan təklifin həcmindən çox olar
- pula olan tələbin həcmi pula olan təklifin həcmindən az olar
- pula olan təklifin həcmi artar, pula olan tələbin həcmi azalar

423 Mərkəzi Bank həyata keçirmir:

- vergi dərəcələrinin təyini
- valyuta məzənnəsinin təyini
- uçot dərəcəsinin təyini
- məcburi ehtiyat normasını
- pul emissiyasını

424 Uçot dərəcəsinin artması, adətən səbəb olur:

- səhm və istiqrazın qiymətinin dəyişməməsinə
- səhmin qiymətinin artmasına, istiqrazın qiymətinin azalmasına
- səhmin qiymətinin azalmasına, istiqrazın qiymətinin artmasına
- səhm və istiqrazın qiymətinin azalmasına
- səhm və istiqrazların qiymətinin artmasına

425 Krediti əldə etməyi asanlaşdırmaq üçün mərkəzi bankın açıq bazarda genişmiqyaslı əməliyyatları səbəb olur:

- kommersiya bankları üçün təyin edilən məcburi ehtiyat normasını artırır.
- dövlət qiymətli kağızlarının kursunu azaldır
- dövlət qiymətli kağızlarının kursunu qaldırır
- kommersiya banklarının ehtiyatlarının ümumi ölçüsünü azaldır
- qiymətlərin ümumi səviyyəsini azaladır

426 əgər Mərkəzi Bank əhalidən çox sayda qiymətli kağız alarsa, onda:

- kommersiya banklarının cari hesabları azalar
- kommersiya banklarının ehtiyatı formasında olan mərkəzi bankın öhdəlikləri artar
- mərkəzi bankın uçot dərəcəsi və ssudalarının həcmi azalar
- mərkəzi bankın uçot dərəcəsi və ssudalarının həcmi artar
- əhalinin əlində olan ümumi pul kütləsi azalar

427 əgər məcburi ehtiyat norması 100%-dirsə, onda pul multiplikatoru:

- 1
- 0
- 1
- 10
- 100

428 Kommersiya bankının depoziti 10 000 manatdır. Məcburi ehtiyat norması 25%-dir. Bu depozit verilən sudaların məbləğini ən azı hansı məbləğdə artırabilir:

- 50 000 manat
- təyin edilməyən məbləğdə
- 7500 manat
- 10 000 manat
- 30 000 manat

429 Ümumi pul kütləsi hər dəfə artır:

- kommersiya bankları əhaliyə verilən ssudaların həcmi artırıldıqda
kommersiya bankları öz qoyuluşlarını mərkəzi bankda artırıdıda
kommersiya bankları əhalidən əmanətlər üzrə nağd və nağdsız pulun alınması yolu ilə cari hesablar üzrə öz öhdəliklərini azaltıldıqda
kommersiya bankları öz qoyuluşlarının bir hissəsini mərkəzi bankdan götürdükdə
kommersiya bankları əhalidən əmanətlər üzrə nağd və nağdsız pulun alınması yolu ilə cari hesablar üzrə öz öhdəliklərini artırıdıda

430 əgər ÜDM nominal həcmi azalarsa, onda:

- sazişlər üzrə pula olan tələb və ümumi pula olan tələb azalar
sazişlər üzrə pula olan tələb və ümumi pula olan tələb artar
hər biri dəyişməz qalar
sazişlər üzrə pula olan tələb azalar, ümumi pula olan tələb artar
sazişlər üzrə pula olan tələb artar, ümumi pula olan tələb azalar

431 Bank səhmdarların ümumi yığıncağının 75 % iştirakçının olması tələb edilən hal:

- idarə heyətinin təyini
- müşahidə şurası üzvlərinin təyini
- bankın filialının açılması
- nizamnaməyə dəyişikliklərin edilməsi
- bankın faiz dərəcəsinin təyini

432 Maliyyə-kredit təşkilatları arasında rəqabəti məhdudlaşdıran hala aid deyil:

- subyektlərin bank krediti alma şərtlərinin sərtləşdirilməsi
- maliyyə ehtiyatlarının çevikliyinə məhdudlaşdırılması
- bankları vahid faiz dərəcələri tətbiq etməyə məcburiyyət
- subyektlərin bank krediti almasına maneəçilik
- subyektlərin bank krediti almasında bərabərlik

433 əgər Mərkəzi Bank uçot dərəcəsinə artırırsa, onda bu tədbir pul siyasətinin digər tədbirləri kimi ilk növbədə yönəlir:

- inflyasiyanın azalmasına
- kommersiya banklarının ehtiyatlarının ümumi həcmi artırılmasına
- kommersiya banklarının ehtiyatlarının ümumi ölçüsünün azalmasına
- əhalinin əmanətlərinin (yığınının) ölçüsünün artmasının stimullaşdırılmasına
- mərkəzi bank tərəfindən kommersiya banklarına verilən ssudalarının həcmi artırılmasına

434 pul-kredit siyasətində keynsçiliyin əsas nəzəri bərabərliyi:

$$M = P \cdot Q$$

$$M \cdot V = P \cdot Q$$

$$M = (P \cdot Q) / V$$

- $VVP = C + I + G + NX$
- $VVP = C + I + G$

435 əgər Mərkəzi Bank uçot dərəcəsini artırarsa, onda bu tədbir pul siyasətinin digər tədbirləri kimi ilk növbədə yönəlir:

- inflyasiyanın azalmasına
- kommersiya banklarının ehtiyatlarının ümumi ölçüsünün azalmasına
- əhəlinin əmanətlərinin (yığıminin) ölçüsünün artmasının stimullaşdırılmasına
- mərkəzi bank tərəfindən kommersiya banklarına verilən ssudalarının həcmnin artmasına
- kommersiya banklarının ehtiyatlarının ümumi həcmnin artmasına

436 Qeyri-dövlət maliyyəsi hesabına reallaşdırılan investisiyalar hansı parametrlər üzrə dövlət tərəfindən ekspertiza edilə bilər?

- sosial
- ekoloji
- hamısı
- seysmoloji
- sanitariya

437 Dövlət investisiya layihə və proqramları hansı orqan tərəfindən ekspertiza edilir?

- icra hakimiyyəti orqanı
- məhkəmə hakimiyyəti orqanı
- bələdiyyə hakimiyyəti orqanı
- hüquq-mühafizə orqanları
- qanunverici hakimiyyəti orqanı

438 Attestasiya tələb edən xüsusi növ investisiya qoyuluşlarının yerinə yetirilməsi zamanı tələb olunan lisenziyanın verilmə qaydalarını aşağıdakılardan hansı müəyyən edir?

- Milli Məclis
- Maliyyə nazirliyi
- Nazirlər kabineti
- İqtisadiyyat Nazirliyi
- Ali məhkəmə

439 İqtisadiyyatın strukturunun tənzimlənməsinin mühüm alətlərini aşağıdakı siyasət təşkil edir:

- bank faizləri
- subsidiya
- vergi və amortizasiya
- kredit
- sahibkarlıq fondunun kreditləri

440 Məcmu investisiya həcmnin azalması tendensiyası nə zaman müşahidə olunur?

- satış artımının tempi yüksəldikdə
- gömrük daxilolmaları artdıqda
- dövlət borclarının həcmi azaldıldıqda
- satış artımının səviyyəsi dəyişməz qaldıqda
- satış artımı tempi azaldıqda

441 Məcmu investisiya həcmnin azalması tendensiyası nə zaman müşahidə olunur?

- bank faizlərini azaltdıqda
- dövlət büdcəsinin xərcləri azaldıqda
- satış artımı tempi azaldıqda
- satış artımının tempi yüksəldikdə
- satış artımının səviyyəsi dəyişməz qaldıqda

442 C.Keynsin nəzəriyyəsinə görə investisiyalar yığılımı üstələyər, əgər:

- uzun müddət iqtisadiyyatda istehsal artıqlığı və işsizlik hökm sürərsə
- Seyin qanunu işləməzsə
- əhalinin gəlirləri azalarsa
- faiz dərəcəsinin səviyyəsi artarsa
- iqtisadiyyatda işsizlik və istehsal artıqlığı qeyri – mümkün olarsa

443 Dövlət real xalis milli məhsulu artırmaq istəyirsə, onda nə edir?

- büdcə xərcini azaldır
- vergiləri azaldır
- satınalmaları azaldır
- transfert ödəmələri azaldır
- büdcə kəsirini azaldır

444 Xarici investisiyalar aşağıdakıdan müdafiə edilmir:

- iqtisadi böhrandan
- siyasi dəyişikliklərdən
- standart və normaların dəyişdirilməsindən
- investisiya mühitinin dəyişilməsindən
- iqtisadi islahatlardan

445 Xarici investisiyalar aşağıdakıdan müdafiə edilmir:

- müdafiə qanunvericiliyində nəzərdə tutulan dəyişikliklərdən
- milli təhlükəsizlik qanunvericiliyində nəzərdə tutulan dəyişikliklərdən
- ətraf mühitin müdafiəsinə dair qanunvericilikdə olan dəyişikliklərdən
- vergi qanunvericiliyindəki dəyişikliklərdən
- əhalinin əxlaq və sağlamlığının müdafiəsinə dair qanunvericilikdə olan dəyişikliklərdən

446 Xarici investisiyalar hansı hallarda milliləşdirilə bilər:

- iqtisadi böhran zamanı
- investisiya mühitinin dəyişməsi haqda yeni qanun qəbul edilən zaman
- xalqa və dövlət mənafeələrinə zərər vuran zaman
- iqtisadi islahatlar zamanı
- siyasi dəyişikliklərdən zamanı

447 İnvestora nə zaman təxirə salınmadan, müqabil və səmərəli kompensasiya ödənilir:

- özəlləşdirmə zamanı
- devalvasiya zamanı
- milliləşdirmə zamanı
- revalvasiya zamanı
- inflyasiya zamanı

448 İnvestora gəlir məbləğlərini istifadədə təminat verilmir:

- daxildə torpaq almağa istifadə etmələrinə

daxildə özəlləşdirmədə istifadə etmələrinə
reinvestisiya etmələrinə
xaricə köçürmələrinə
digər valyutalara dəyişmələrinə

449 İnvestisiya qoyulması hansı obyektlərə qadağan deyil:

hüquqi şəxslərin qanunla müdafiə edilən hüquq və mənafeələrini pozan obyektlərə
sanitariya-gigiyenik normaların tələblərinə uyğun gəlməyən obyektlərə,
radiasiya və ekologiya normalarının tələblərinə uyğun gəlməyən obyektlərə,
arxitektura normalarının tələblərinə uyğun gəlməyən obyektlərə,
● dövlət səviyyəsində müflis elan edilmiş obyektlərə

450 İnvestisiya fəaliyyətinin obyektləri nə ola bilər: a) əmlak, b) əsas fondlar, c) dövriyyə vəsaiti, d) qiymətli kağızlar

b, c
a, d
a, b, c
● a, b, c, d
a, d, s

451 İnvestor əldə etdiyi vəsaitini necə istifadə edə bilər: a) ölkədən çıxara bilər, b) özəlləşdirmədə pul hərracında istifadə edə bilər, c) özəlləşdirmədə iştirak üçün əhalidən çek almağa yönəldə bilər, d) fəaliyyətinin genişləndirilməsinə yönəldə bilər

b, c
a, b, c
● a, b, d
a, d
a, c

452 Azərbaycandan vətəndaşlarının xarici ölkədəki investisiya fəaliyyəti nə ilə tənzimlənir?

Beynəlxalq öhdəliklə
Azərbaycan Respublikasının Konstitusiyası ilə
Azərbaycan Respublikasının müvafiq qanunu ilə
● müvafiq xarici dövlətin qanunvericiliyi ilə
BMT-nin qətnaməsi ilə

453 Makroiqtisadi blokun metodlarına aid deyil:

proqnozlaşdırma,
proqramlaşdırma,
normativ-hüquq,
proteksionizm tədbirləri,
● sertifikatların verilməsi

454 İnstitusional blokun metodları sırasına aid deyil:

əməyin ayrı-ayrı növlərinin fərqli qaydada stimullaşdırılması
● investisiya resurslarının formalaşdırılmaması,
investisiya axınlarının tənzimlənməsi,
normativ-hüquqi metodları,
antiinhisar tədbirləri,

455 İnstitusional blokun metodları sırasına aid deyil:

● innovasiya və investisiya fəaliyyətinin stimullaşdırılmaması,

innovasiya sahibkarlığının inkişaf etdirilməsi,
idarəetmə kadrlarının hazırlanması,
informasiya təminatı,
proqnozlaşdırma,

456 İnstitusional blokun metodları sırasına aid deyil:

- konversiya
- sosial standartların müəyyən edilməsi,
- qrup mənafeyinin nəzərə alınmaması,
- dövlət təminatları,
- inkişafın uzunmüddətli proqramlaşdırılması,

457 Risklərin nəzərə alınmasının əsas metodlarına daxil deyil: 1. Ekspert qiymətləndirmə metodu. 2. Riskə görə mükafatın artırılması metodu. 3. Həssaslığın təhlili metodu. 4. Faktografik metod

- 1,2,3
- 1,3,4
- 4
- 1,2,3,4
- hec biri

458 İnvestisiya layihəsinin səmərəliliyi əsaslandırılarkən aşağıdakılar müəyyən edilir: 1. kommersioniya səmərəliliyi 2. ictimai səmərəlilik 3. büdcə səmərəliliyi

- 2
- 1
- hec biri
- 1,2,3
- 3

459 Kontrollinqin məqsədlər sistemi aşağıdakı elementləri birləşdirir. 1) Hadisələrin qabaqcadan bilmə (antisipasiya) və uyğunlaşma qabiliyyətini təmin etmək 2) Vaxtında reaksiyalara zəmanət. 3) Menecmenti saxlamaq

- 3
- 1
- hec biri
- 1,2,3
- 2

460 Kontrollinqin məqsədlər sistemi aşağıdakı elementləri birləşdirir. 1) Hadisələrin qabaqcadan bilmə (antisipasiya) və uyğunlaşma qabiliyyətini təmin etmək 2) əlaqələndirməni və uyğunlaşdırmanı təmin etmək. 3) Məqsədlərin qoyuluşu xərclərin smetası kimi adətlərdən istifadə

- 2
- 1
- hec biri
- 1,2,3
- 3

461 Təkrar istehsal iqtisadiyyatının əsas struktur əlaqələri qarşılıqlı asılılıqlar fərqləndirilir: 1. yığım və istehlak; 2. əvvəlki istehsal və istehsal; 3. istehsal və bazar;

- 1,3
- 2,3
- 1,2
- 1,2,3
- 2

462 iqtisadiyyatda struktur irəliləyişlərinin stimullaşdırılması üçün istifadə edilmir:

- mənfəət vergisinin artırılması
istehsal avadanlığına amortizasiya ayırmalarını yüksək hesablamaq
ETT sahələrin vergidən azad etmə
dövlət tərəfindən maliyyə yardımının göstərilməsi
ərazi strukturunun inkişafı üçün aşağı kreditlərin verilməsi

463 azərbaycanda xarici investisiya fəaliyyətinin obyektinə nə ola bilməz

- qiymətli kağızlar
daşınan əmlak
intelektual sərvətlər
elmi-texniki məhsullar
- torpaq sahələri

464 əgər real faiz dərəcəsi artarsa, onda:

- investisiya xərcləri azalar
investisiyaya olan tələb əyrisi sola doğru dəyişər
investisiya olan tələb əyrisi sağa doğru dəyişər
heç biri baş verməz
investisiyaya olan tələb əyrisi yuxarıya doğru dəyişər

465 Dövlət struktur siyasətinin əsas məqsədləri , vəzifələrinə aid deyildir:

- İqtisadi təhlükəsizliyə kömək göstərilməsi
Əhalinin məşğulluğu, işsizliyin azaldılması probleminin həll edilməsi
Rəqabət mühitinin formalaşdırılmaması
Regionların sosial-iqtisadi inkişaf səviyyələrinin bərabərləşdirilməsi
Dünya bazarlarında öz elm tutumlu mallarımızın və xidmətlərimizin formalaşdırılması və inkişaf etdirilməsi

466 Dövlət struktur siyasətinin əsas məqsədləri , vəzifələrinə aid deyildir:

- İqtisadi təhlükəsizliyə kömək göstərilməsi
Elmi-texniki və innovasiya sahələrinin üstün inkişafı hesabına daha çox enerji və resurs qənaətin təmin edilməsi
Texnologiyaların quruluşların bir-birini əvəz etməsi, tədricən inkişafın innovasiya tipinə keçilməsi üçün bütün resurs zəminin yaradılması
- İxracatın və idxalı əvəzetmənin inkişaf etdirilməməsi
Subyektlərin sosial-iqtisadi komplekslərinin formalaşdırılması

467 Dövlət struktur siyasətinin istiqamətləri deyil:

- Yığımin və istehlakın dinamik optimumuna nail olmaq
İqtisadi münasibətlərin federallaşdırılmasının inkişaf etdirilməsi
- İlk istehsal pilləsinin yenidən strukturlaşdırılmaması.
İqtisadiyyatın sahə strukturunun və onun iyerarxik konstruksiyasının optimallaşdırılması
Elmin, istehsalın və bazarın inteqrasiyası

468 Fond birjası hüquqi şəxslər tərəfindən qapalı səhmdar cəmiyyəti şəklində təsis edilməklə ən azı neçə üzvdən ibarət tərkibdə olmalı və Maliyyə Nazirliyinin lisenziyasını almalıdır:

- 20 və daha çox
10
5
3
15

469 İnvestisiya qoyuluşu prosesinin dövlət tənzimlənməsi aşağıdakı vasitələrlə həyata keçirilmir:

- tarif siyasəti tədbirləri.
kredit, qiymət və amortizasiya siyasətlərinin aparılması;
ayrı-ayrı region, sahə və istehsalatların inkişafı üçün büdcə borclarının, subsidiyaların və subvensiyaların verilməsi;
vergi dərəcələrinin və güzəştlərinin fərqləndirildiyi vergi sisteminin tətbiqi;
antiinhisar tədbirlərinin həyata keçirilməsi;

470 İnvestisiya riski nədir?

- arzuolunmaz halların yaranması imkanı ilə bağlı müəyyənlik
investisiya fəaliyyətinin bir mərhələsi
dövlət tərəfindən edilən güzəşt
İnvestisiya fəaliyyətinin məqsədəuyğun istiqaməti
- arzuolunmaz halların yaranması imkanı ilə bağlı qeyri-müəyyənlik

471 İnvestisiya fəaliyyətində beynəlxalq müqavilələrin müddəaları nə zaman tətbiq olunur?

- investisiya fəaliyyəti dayandırıldıqda
- müvafiq qanunda əks olunan qaydalardan fərqli qaydalar müəyyən olunduqda
dövlətin istədiyi zaman
investorun istədiyi zaman
müqavilə qüvvəyə mindikdə

472 İnvestisiya fəaliyyətinin dayandırılmasına kimlər xitam verə bilər?

- səfirliklər
yalnız investorlar
yalnız səlahiyyətli dövlət orqanları
- investorlar və səlahiyyətli dövlət orqanları
beynəlxalq təşkilatların yerli nümayəndələri

473 Qeyri-dövlət maliyyəsi hesabına reallaşdırılan investisiyalar hansı parametrlər üzrə dövlət tərəfindən ekspertiza edilə bilər?

- ekoloji,
gigiyena
seysmoloji
sanitariya
- ekoloji, seysmoloji, sanitariya, gigiyena

474 Dövlət büdcəsi və büdcədən kənar fondlar hesabına maliyyələşən investisiya layihə və proqramları hansı orqan tərəfindən maliyyələşdirilmiş qaydada ekspertiza edilir?

- qanunverici hakimiyyəti orqanı
bələdiyyə hakimiyyəti orqanı
məhkəmə hakimiyyəti orqanı
- icra hakimiyyəti orqanı
yerli icra hakimiyyəti orqanı

475 Respublikamızda əsaslı tikinti işlərinin aparılması üçün dövlət investisiyasının reallaşdırılma forması hansıdır?

- daxili investisiyalar
subsidiyalaşdırma
regional layihələrdə iştirak
- dövlət sifariş
xarici investisiyalar

476 Azərbaycan Respublikasında investisiya fəaliyyətinin tənzimlənməsində dövlətin məqsədi nədən ibarətdir?

- kölgə iqtisadiyyatına qarşı mübarizədən
- xarici investorların ölkəyə cəlb edilməsindən
- dövlətin maliyyə ehtiyatının artırılmasından
- investorların maraqlarına xidmət etməkdən
- vahid iqtisadi elmi-texniki və sosial siyasət yeridilməsindən

477 Attestasiya tələb edən xüsusi növ işlərin siyahısını kim müəyyən edir?

- İqtisadi inkişaf nazirliyi
- Milli Məclis
- Xarici işlər nazirliyi
- Nazirlər Kabineti
- Maliyyə nazirliyi

478 Dövlət struktur siyasətinin istiqamətləri deyil:

- İnvestisiya fəaliyyətinin gücləndirilməsi və investisiya axınlarının strukturlaşdırılması
- Prioritet sahənin, fəaliyyət sahəsinin məhsuluna tələbatın stimullaşdırılması
- Məhsuldar kapitalın prioritet sahələrə real axınının təmin edilməməsi
- İşçi qüvvəsinin yaranmasının və hərəkətliliyinin inkişaf etdirilməsi
- Qeyri-səmərəli istehsalatların təsərrüfat dövrüyəsindən çıxarılması

479 Dövlət struktur siyasətinin istiqamətləri deyil:

- İnvestisiya fəaliyyətinin gücləndirilməsi və investisiya axınlarının strukturlaşdırılması
- Təhsil, elm və texnika sahələrinin üstün inkişafı
- Subyektlərin sosial-iqtisadi komplekslərinin formalaşdırılmasına kömək göstərilməsi
- İstehsalda və bazar bölgüsündə iri və kiçik formaların nisbətinin optimallaşdırılmaması
- Qeyri-səmərəli istehsalatların təsərrüfat dövrüyəsindən çıxarılması

480 Azərbaycan dövləti ölkə ərazisində hansı investisiyaların qorunmasına təminat verir?

- heç birinin
- daxili investisiyaların
- xarici investisiyaların
- dövlət investisiyalarının
- bütün investisiyaların

481 Nə zaman və hansı müddətə qədər investisiya fəaliyyəti ilə bağlı müqavilədə onun bağlandığı zaman qüvvədə olmuş qanunvericilik tətbiq olunur?

- beynəlxalq konvensiyalara qoşulduqda
- sonrakı qanunvericilik investisiya qoyuluşunu
- sonrakı qanunvericilik investisiya qoyuluşu şəraitini pisləşdirdikdə
- sonrakı qanunvericilik investisiya qoyuluşu şəraitini dəyişdirdikdə
- investor müflis elan olunduqda

482 İnvestisiya qoyuluşu prosesinin dövlət tənzimlənməsi vasitələrinə aid deyil:

- antiinhisar tədbirlərinin həyata keçirilməsi;
- subsiyaların və subvensiyaların verilməsi;
- region, sahə və istehsalatların inkişafı üçün budcə borclarının verilməsi,
- vergi dərəcələrinin dəyişdirilməsi;
- kredit, qiymət və amortizasiya siyasətlərinin aparılması;

483 Dövlət struktur siyasətinin əsas məqsədləri, vəzifələrinə aid deyildir:

- İqtisadiyyatın ilkin və korporativ pilləsinin rəqabət qabiliyyətinin və iqtisadi sabitliyinin təmin edilməməsi
Elmi-texniki və innovasiya sahələrinin üstün inkişafı hesabına daha çox enerji və resurs qənaətinin təmin edilməsi
Texnoloji quruluşların bir-birini əvəz etməsi, tədricən inkişafın innovasiya tipinə keçilməsi üçün bütün resurs zəminin yaradılması
İqtisadiyyatın özünüinkişafının kompleks resurs bazasının hazırlanması
Bütün mülkiyyət formalarının iqtisadiyyatın inkişafının daha yüksək nəticəliyi meyanı üzrə proporsional surətdə inkişaf etdirilməsi

484 Təkrar istehsal iqtisadiyyatının əsas struktur əlaqələri qarşılıqlı asılılıqlar fərqləndirilir: 1. istehsal, ictimai və şəxsi istehlak; 2. elmi və mühəndis hazırlığı; 3. struktur-sahibkarlıq və marketinq hazırlığı; 4. istehsalın investisiya və intellektual hazırlığı

- 1,3
- 2,3,4
- 1,2
- 1,2,3,4
- 2,4

485 Investisiya mühitinə təsir edən amil deyil:

- mövcud siyasi risklər
- ölkədə vergi dərəcələrinin səviyyəsi
- beynəlxalq təşkilatların maliyyə imkanları
- ölkənin ehtiyatpotensialı
- ölkədə bankların kredit faizlərinin səviyyəsi

486 Xarici investisiyalar aşağıdakıdan müdafiə edilir:

- milli təhlükəsizliyə, ətraf mühitin və əhəlinin əxlaq və sağlamlığının müdafiəsinə dair qanunvericilikdə olan dəyişikliklərdən;
- iqtisadi islahatlardan
- müdafiə qanunvericiliyində nəzərdə tutulan dəyişikliklərdən;
- faiz dərəcələrindəki dəyişikliklərdən
- vergi qanunvericiliyindəki dəyişikliklərdən;

487 Xarici investisiya kim tərəfindən milliləşdirilə bilər:

- Milliləşdirmə haqqında qərar yalnız Azərbaycan Respublikasının Milli Bankı tərəfindən qəbul edilir
- Milliləşdirmə haqqında qərar yalnız Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən qəbul edilir
- Milliləşdirmə haqqında qərar yalnız Azərbaycan Respublikasının nazirlər Kabineti tərəfindən qəbul edilir
- Milliləşdirmə haqqında qərar yalnız Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilir
- Milliləşdirmə haqqında qərar yalnız Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən qəbul edilir

488 Dövlət struktur siyasətinin əsas məqsədləri , vəzifələrinə aid deyildir:

- İqtisadi təhlükəsizliyə kömək göstərilməsi
- Regionların sosial-iqtisadi inkişaf səviyyələrinin bərabərləşdirilməsi
- Rəqabət mühitinin formalaşdırılmaması
- Əhəlinin məşğulluğu, işsizliyin azaldılması probleminin həll edilməsi
- Dünya bazarlarında öz elm tutumlu mallarımızın və xidmətlərimizin formalaşdırılması və inkişaf etdirilməsi

489 Dövlət struktur siyasətinin istiqamətləri deyil:

- Yığılmanın və istehlakın dinamik optimumuna nail olmaq
- İqtisadiyyatın sahə strukturunun və onun iyerarxik konstruksiyasının optimallaşdırılması
- İlkin istehsal pilləsinin yenidən strukturlaşdırılmaması.
- İqtisadi münasibətlərin federallaşdırılmasının inkişaf etdirilməsi
- Elmin, istehsalın və bazarın integrasiyası

490 Investisiya qoyulması nə zaman və hansı obyektlərə qadağandır:

müflis elan edilmiş obyektlərə;

- yaradılması və istifadə edilməsi qanunvericiliklə müəyyənləşdirilmiş sanitariya-gigiyena, radiasiya, ekologiya, arxitektura və digər normaların tələblərinə uyğun gəlməyən obyektlərə və vətəndaşların, hüquqi şəxslərin və dövlətin qanunla müdafiə edilən hüquq və mənafelərini pozan obyektlərə;
- vətəndaşların, hüquqi şəxslərin və dövlətin qanunla müdafiə edilən hüquq və mənafelərini pozan obyektlərə;
- yaradılması və istifadə edilməsi qanunvericiliklə müəyyənləşdirilmiş sanitariya-gigiyena, radiasiya, ekologiya, arxitektura və digər normaların tələblərinə uyğun gəlməyən obyektlərə;
- aşağı rentabelli obyektlərə;

491 İnvestisiya fəaliyyətinin obyektləri nə ola bilməz:

- qanunla qadağa olunmuş əmlak
elmi-texniki məhsullar;
intellektual sərvətlər;
mülkiyyət obyektləri;
əmlak hüquqları;

492 İnvestisiya fəaliyyətinin obyektləri nə ola bilməz:

- qanunla qadağa olunmuş əmlak
qiymətli kağızlar və məqsədli pul əmanətləri;
istənilən qadağa qoyulmayan əmlak;
əsas fondlar;
dövriyyə vəsaiti;

493 İnvestorların tərkibindən asılı olaraq investisiya fəaliyyətinin hansı növü ola bilməz:

respublika əhalisinin özəl investisiya fəaliyyəti

- qeyri-dövlət müəssisələri, idarələri və təşkilatları tərəfindən həyata keçirilən özəl investisiya fəaliyyəti;
dövlət hakimiyyəti və idarəetmə orqanları, habelə dövlət müəssisələri, idarələri və təşkilatları tərəfindən büdcə vəsaiti, özlərinin vəsaiti və borc vəsaitinin hesabına həyata keçirilən dövlət investisiya fəaliyyəti;
xarici vətəndaşlar, hüquqi şəxslər, dövlətlər və beynəlxalq maliyyə təşkilatları, habelə vətəndaşlığı olmayan şəxslər tərəfindən həyata keçirilən xarici investisiya fəaliyyəti;
- xarici vətəndaşlar, hüquqi şəxslər, dövlətlər və beynəlxalq maliyyə təşkilatları, habelə vətəndaşlığı olmayan şəxslər tərəfindən investisiya fəaliyyəti məqsədilə torpaqların alınması

494 Xarici investorlara Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq torpaqdan istifadə zamanı hansı hüquqlar verilir:

torpağın mülkiyyətinə verilməsi və ömürlük sahiblik hüququ verilə bilər:

- torpağın icarəsi hüququ verilə bilər;
torpağın satılması hüququ verilə bilər;
torpağın alınması hüququ verilə bilər;
torpağın varislik hüququ ilə ömürlük sahibliyə verilməsi hüququ verilə bilər;

495 İnvestora nə zaman təxirə salınmadan, müqabil və səmərəli kompensasiya ödənilir:

milliləşdirmə və rekvizisiya zamanı

- yalnız təbii fəlakətlər və digər fəvqəladə hallarda
denominasiya zamanı
qanunvericilikdə dəyişikliklər zamanı
vergi dəyişməsində

496 Xarici investisiyaların rekvizisiyası haqqında qərarı kim qəbul edir:

Rekvizisiya haqqında qərarı Azərbaycan Respublikasının Milli Məclis qəbul edir;

- Rekvizisiya haqqında qərarı Azərbaycan Respublikasının Nazirlər Kabineti qəbul edir;
Rekvizisiya haqqında qərarı Azərbaycan Respublikasının Vergi Nazirliyi qəbul edir;
Rekvizisiya haqqında qərarı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi qəbul edir;
Rekvizisiya haqqında qərarı Azərbaycan Respublikasının Milli Bank qəbul edir;

497 Xarici investisiyalar hansı hallarda rekvizisiya edilə bilər:

- denominasiya zamanı
- yalnız təbii fəlakətlər və digər fəvqəladə hallarda
- devalvasiya zamanı
- revalvasiya zamanı
- qanunvericilikdə dəyişikliklər zamanı

498 Xarici investisiyalar hansı hallarda milliləşdirilə bilər:

- iqtisadi böhran zamanı
- Azərbaycan Respublikasının xalqına və dövlət mənafeələrinə zərər vuran hallarda
- investisiya mühitinin dəyişməsi haqda yeni qanun qəbul edildikdə
- iqtisadi islahatlar zamanı
- siyasi dəyişikliklərdən zamanı

499 Xarici investisiyalar aşağıdakıdan müdafi edilir:

- milli təhlükəsizlik, ətraf mühitin və əhəlinin əxlaq və sağlamlığının müdafiəsinə dair qanunvericilikdə olan dəyişikliklərdən;
- müdafiə qanunvericiliyində nəzərdə tutulan dəyişikliklərdən;
- iqtisadi islahatlardan
- faiz dərəcələrindəki dəyişikliklərdən
- vergi qanunvericiliyindəki dəyişikliklərdən;

500 Xarici investisiyalar aşağıdakı yollarla həyata keçirilə bilər:

- tamamilə xarici investorlara məxsus olan müəssisələr yaradılması;
- müəssisələrin, əmlak komplekslərinin, binaların, qurğuların, müəssisələrdə iştirak paylarının, payların, səhmlərin, istiqrazların və digər qiymətli kağızların əldə edilməsi;
- Azərbaycan Respublikasının hüquqi şəxsləri və vətəndaşları ilə xarici investisiya qoyuluşunun başqa formalarını nəzərdə tutan müqavilələr bağlanması
- torpaq sahələrinin alınması
- Azərbaycan Respublikasının hüquqi şəxsləri və vətəndaşları ilə birlikdə yaradılan müəssisələrdə payçılıq;

501 Xarici investorlar hesab edilmir:

- nizamnamə kapitalında xarici investorların payı olmayan müəssisələr.
- xarici hüquqi şəxslər;
- nizamnamə kapitalında xarici investorların payı 25% çox olan birgə müəssisələr
- tamamilə xarici investorlara məxsus olan müəssisələr
- nizamnamə kapitalında xarici investorların payı 50%-dən çox olan birgə müəssisələr;

502 Xarici ticarət əqdi üzrə tərəflərin hüquqları və vəzifələri aşağıdakılarla müəyyən edilir:

- müqaviləyə
- onun bağlandığı yerin qanunu ilə
- xarici ticarət əqdləri üçün təyin edilmiş forma ilə
- xüsusi müəyyən edilmiş qanunla
- tərəflərin maraqlarına əsasən

503 Aşağıdakılardan hansı Azərbaycan Respublikasında investisiya fəaliyyətinin tənzimlənməsində dövlətin məqsədi deyil?

- xarici investorların ölkəyə cəlb edilməsi
- elmi-texniki siyasət yeridilməsi
- iqtisadi siyasət yeridilməsi
- sosial siyasət yeridilməsi
- iqtisadi təhlükəsizlik

504 Azərbaycan Respublikasında investisiya qoyuluşu məqsədilə maliyyə vəsaiti hansı formada əldə oluna bilməz?

- yalnız kredit və borc
- kredit
- borc
- qiymətli kağız buraxılışı
- milli valyutanın emissiyası

505 Rezidentlərinin xarici ölkədəki investisiya fəaliyyəti tənzimlənir:

- Azərbaycan Respublikasının prezidentinin fərmanı ilə
- Azərbaycan Respublikasının konstitusiyası ilə
- «İnvestisiya fəaliyyəti haqqında» Azərbaycan Respublikasının qanunu ilə
- «Xarici investisiyanın qorunması haqqında» Azərbaycan Respublikasının qanunu ilə
- həmin ölkənin müvafiq qanunu ilə

506 Aşağıdakılardan hansı investisiya fəaliyyətinin tənzimlənməsində Azərbaycan Respublikasının qanunvericilik aktlarından əlavə mənbə hesab edilmir?

- beynəlxalq müqavilələr
- tərəfdaşlıq protokolları, investisiya proqramları, investisiya layihələri
- tərəfdaşlıq protokolları
- investisiya proqramları
- investisiya layihələri

507 Azərbaycan Respublikasında investisiya fəaliyyətinin aşağıdakı növü vardır?

- şəxsi
- xüsusi
- dövlət
- beynəlxalq
- xüsusi, dövlət, beynəlxalq

508 Xaricdə yaşayan Azərbaycan Respublikası vətəndaşları hansı halda ölkədə xarici investor kimi çıxış edə bilər?

- xarici dövlətdə vətəndaşlıq əldə etdikdə
- xarici dövlətlə fasiləsiz 5 il yaşadıda
- xarici dövlətdə fasiləsiz 10 il yaşadıda
- daimi yaşadığı xarici dövlətdə təsərrüfat fəaliyyəti ilə məşğul olmaq üçün qeydiyyatda alındıqda
- xarici dövlətdə daimi yaşayış yeri olduqda

509 Aşağıdakılardan kimlər Azərbaycan Respublikasında xarici investor kimi çıxış edə bilməz?

- xaricdə yalnız daimi yaşayış yeri olan Azərbaycan Respublikası vətəndaşları
- xarici hüquqi şəxslər
- xarici dövlətlər
- beynəlxalq təşkilatlar
- xarici vətəndaşlar

510 Aşağıdakılardan hansı Azərbaycan Respublikasında xarici investisiya ilə bağlı münasibətləri tənzimləyə bilər?

- podurat müqavilələri
- «Xarici investisiyanın qorunması haqqında» Azərbaycan Respublikasının qanunu
- «İnvestisiya fəaliyyəti haqqında» Azərbaycan Respublikasının qanunu
- beynəlxalq müqavilələr

- Xarici investisiyanın qorunması haqqında» Azərbaycan Respublikasının qanunu, «İnvestisiya fəaliyyəti haqqında» Azərbaycan Respublikasının qanunu, beynəlxalq müqavilələr

511 Fond birjası tərəfindən nə edilmir: a) kommersiya fəaliyyətinin həyata keçirilməsinə yol verilmir, ;b) fəaliyyəti mənfəət əldə etmək məqsədlərini güdmür ;c) birjanın səhmdarlarına dividendlər ödənilmir; d) qiymətli kağızlar alınıb-satılmır

- b,c,d
- a,b,d
- c,d
- a,b,c
- a,b

512 Fond birjasının fəaliyyətinə aşağıdakı hallarda xitam verilir: a) səhmdarların ümumi yığınının qərarı ilə; b) təsisçilərin sayı 10-dan az olduqda;c) Maliyyə Nazirliyi lisenzyasını geri aldıqda;d) Milli Bankın qərarı ilə

- b,c,d
- b,c
- a,b,c
- a,b,d
- a,b

513 Azərbaycandan vətəndaşlarının xarici ölkədəki investisiya fəaliyyəti nə ilə tənzimlənir?

- BMT-nin qətnaməsi ilə
- Beynəlxalq öhdəliklə
- Azərbaycan Respublikasının Konstitusiyası ilə
- Azərbaycan Respublikasının müvafiq qanunu ilə
- müvafiq xarici dövlətin qanunvericiliyi ilə

514 Sürətləndirilmiş amortizasiya ödəmələri nəyə səbəb olur:

- mənfəətin çoxalmasına
- mənfəətin azalmasına
- gömrük rüsumlarının artmasına
- fiziki şəxslərin gəlir vergisinin artmasına
- əlavə dəyər vergisinin çox olmasına

515 iqtisadi sabitliyin yüksəldilməsi blokun metodlarına aid deyil:

- güzəştli kreditləşdirmə,
- müxtəlif normativlər,
- sürətli amortizasiya,
- qiymətlərin tənzimlənməməsi,
- müvəqqəti proteksionizm,

516 iqtisadi sabitliyin yüksəldilməsi blokun metodlarına aid deyil:

- investisiyaların qorunması,
- xarici müəssisələrin satın alınması
- repressiv idxal rüsumları,
- milliləşdirmə,
- beynəlxalq təsərrüfat kooperasiyasının inkişaf etdirilməməsi,

517 iqtisadi sabitliyin yüksəldilməsi blokun metodlarına aid deyil:

- dövlət təminatları,
- antiinhisar fəaliyyəti tədbirləri,
- azad iqtisadi zonalardan istifadə etməmək,

dövlət subvensiyaları,
dövlət investisiyaları,

518 iqtisadi sabitliyin yüksəldilməsi blokun metodlarına aid deyil:

- proqramlaşdırma,
- birbaşa subsidiyalar,
- vergitutma,
- indikativ planlaşdırma,
- müflisləşməyə səbəb olan tədbirlər

519 iqtisadi sabitliyin yüksəldilməsi blokun metodlarının istiqamətlərinə aid deyil:

- qeyri-səmərəli istehsalatların təsərrüfat dövriyyəsindən çıxarılması
- elmin, istehsalın və bazarın inteqrasiyası
- sabit korporativ silsilənin formalaşdırılması
- yenidən strukturlaşdırılma
- istehsalda və bazar bölgüsündə iri və kiçik formaların nisbətinin optimallaşdırılmaması

520 regional blokun metodlarına aid deyil:

- lisenziyaların verilməsi
- vergilər
- proqramlaşdırma,
- proqnozlaşdırma,
- dövlət investisiyaları,

521 Dövlət struktur siyasətinin istiqamətləri deyil:

- İnvestisiya fəaliyyətinin gücləndirilməsi və investisiya axınlarının strukturlaşdırılması
- Prioritet sahənin, fəaliyyət sahəsinin məhsuluna tələbatın stimullaşdırılması
- Məhsuldar kapitalın prioritet sahələrə real axınının təmin edilməməsi
- İşçi qüvvəsinin yaranmasının və hərəkətliliyinin inkişaf etdirilməsi
- Qeyri-səmərəli istehsalatların təsərrüfat dövriyyəsindən çıxarılması

522 Dövlət struktur siyasətinin istiqamətləri deyil:

- İnvestisiya fəaliyyətinin gücləndirilməsi və investisiya axınlarının strukturlaşdırılması
- Təhsil, elm və texnika sahələrinin üstün inkişafı
- Subyektlərin sosial-iqtisadi komplekslərinin formalaşdırılmasına kömək göstərilməsi
- İstehsalda və bazar bölgüsündə iri və kiçik formaların nisbətinin optimallaşdırılmaması
- Qeyri-səmərəli istehsalatların təsərrüfat dövriyyəsindən çıxarılması

523 Dövlət struktur siyasətinin əsas məqsədləri , vəzifələrinə aid deyildir:

- İqtisadi təhlükəsizliyə kömək göstərilməsi
- Elmi-texniki və innovasiya sahələrinin üstün inkişafı hesabına daha çox enerji və resurs qənaətin təmin edilməsi
- Texnoloji quruluşların bir-birini əvəz etməsi, tədricən inkişafın innovasiya tipinə keçilməsi üçün bütün resurs zəminin yaradılması
- İxracatın və idxalı əvəzetmənin inkişaf etdirilməməsi
- Subyektlərin sosial-iqtisadi komplekslərinin formalaşdırılması

524 Dövlət struktur siyasətinin əsas məqsədləri , vəzifələrinə aid deyildir:

- İqtisadiyyatın ilkin və korporativ pilləsinin rəqabət qabiliyyətinin və iqtisadi sabitliyinin təmin edilməməsi
- Elmi-texniki və innovasiya sahələrinin üstün inkişafı hesabına daha çox enerji və resurs qənaətin təmin edilməsi
- Texnoloji quruluşların bir-birini əvəz etməsi, tədricən inkişafın innovasiya tipinə keçilməsi üçün bütün resurs zəminin yaradılması
- İqtisadiyyatın özünüinkişafının kompleks resurs bazasının hazırlanması

Bütün mülkiyyət formalalarının iqtisadiyyatın inkişafının daha yüksək nəticəliyi meyanı üzrə proporsional surətdə inkişaf etdirilməsi

525 Struktur siyasətin birbaşa metoduna aid deyil:

- Layihəişlərinin dövlət büdcəsindən maliyyələşdirilməsi
- Elmi tədqiqat işlərinin dövlət büdcəsindən maliyyələşdirilməsi
- Dövlət tərəfindən aşağı faizli kreditlərin verilməsi
- Dövlət tərəfindən əmtəəvəxidmətlərin alınması
- Təcrübə-konstruktor işlərinin dövlət büdcəsindən maliyyələşdirilməsi

526 əgər real faiz dərəcəsi artarsa, onda:

- heç biri baş verməz
- investisiyaya olan tələb əyrisi yuxarıya doğru dəyişər
- investisiyaya olan tələb əyrisi sola doğru dəyişər
- investisiya olan tələb əyrisi sağa doğru dəyişər
- investisiya xərcləri azalar

527 ETT sahəsində dövlətin siyasəti nəyi nəzərdə tutmur:

- Tədqiqatların nəticələrinin inzibati tətbiqi
- ETT işlərinə vergi və kredit güzəştlərinin edilməsini
- İnnovasiyaların stimullaşdırılmasını.
- ETT işlərinin elmi mərkəzlərdə aranılması
- Kadrların hazırlanması strategiyasını.

528 Sürətləndirilmiş amotizasiya ödəmələri nəyə səbəb olur:

- gömrük rüsumlarının artmasına
- əlavə dəyər vergisinin çox olmasına
- mənfəətin çoxalmasına
- mənfəətin azalmasına
- fiziki şəxslərin gəlir vergisinin artmasına

529 İqtisadiyyatda struktur irəliləyişlərinin stimullaşdırılması üçün istifadə edilmir:

- mənfəət vergisinin artırılması
- istehsal avadanlığına amotizasiya ayırmalarını yüksək hesablamaq
- ETT sahələrin vergidən azad etmə
- dövlət tərəfindən maliyyə yardımının göstərilməsi
- ərazi strukturunun inkişafı üçün aşağı kreditlərin verilməsi

530 iqtisadi sabitliyin yüksəldilməsi blokun metodlarına aid deyil:

- kiçik sahibkarlığa yardım üzrə hər cür tədbirlər,
- qiymətli kağızlarla və hər şeydən əvvəl səhmlərlə iş,
- nəzarət funksiyalarının həyata keçirilməməsi,
- beynəlxalq lizinq,
- dövlət sifarişi,

531 Aqrar sektorun tənzimlənməsi bir sıra əsas prinsiplərə əsaslanır : 1. aqrar proteksionizmi təmin etmək 2. proqram-məqsədli tənzimləmə və dəstəkləmə 3. zəmanətli dövlət dəstəklənməsi

- 1,2
- 2
- 1
- 1,2,3
- 1,3

532 Maddi texniki dəstək metodlarına aid deyil

Lizinq mexanizminin işlənilib hazırlanması.

Yeni texnikanın istehsalı və istifadəsində güzəştli kreditləşdirmə, vergiqoyma, sürətləndirilmiş amortizasiya tətbiqi.

Yeni texnikanın əldə edilməsi və maşın traktor parkının dəstəklənməsi.

Keyfiyyətə yeni texnikanın istehsalında və aparıcı texnologiyaların tətbiqində müəyyən hissənin maliyyələşdirilməsi

- Çatışmayan qanunverici aktların qəbul edilməsi.

533 əmtəə istehsalçılarının gəlirlərinin davamlılığına maliyyə dəstəyi metodlarıdır 1. Məhsulun istehsalçıların və satışın kvotalaşdırılması. 2. Dotasiya və kompensasiyalar. 3. Zəmanətli minimal qiymət, girov qiymətlərin tətbiqi. 4. Güzəştli, elmi-əsaslandırılmış kreditləşmə və vergiyə cəlb etmə.

- 1,2,3,4
- 1,2,3
- 1,3
- 4
- 1,3,4

534 əmtəə istehsalçılarının gəlirlərinin davamlılığına maliyyə dəstəyi metodlarıdır 1. Sığorta 2. əhalinin dəyanətli tədiyə qabiliyyətli tələbinin dəstəklənməsi 3. xarici rəqiblərin total müdaxiləsindən müdafiə. 4. Kreditlərin dövlət zəmanəti.

- 1,3,4
- heç biri
- 1,2,3
- 4
- 1,2,3,4

535 Dövlət tərəfindən aqrar bazarda və eləcə də aqrar iqtisadiyyatda səmərəli təklifin formalaşdırılması aşağıdakı prinsiplərin tətbiqini tələb edir. A) səmərəli fəaliyyət imkanlarına malik aqrar bazar infrastrukturunun formalaşdırılması. B) kənd təsərrüfatının məhsullarının qiymətləri ilə istehsal vasitələrinin qiymətləri arasında qiymət paritetliyinin saxlanması. C) kənd təsərrüfatı məhsullarının tədarükü və satışı üzrə ixtisaslaşmış və dövlətin qərantiyasına malik regional fondların yaradılması. D) aqrar sahədə azad rəqabət mühitinin formalaşdırılmasına yönəldilmiş səmərəli antiinhisar tənzimlənməsi.

- A,B,C,D
- A,B,C
- A,B,D
- A,C,D
- B,C,D

536 Dövlət tərəfindən aqrar bazarda və eləcə də aqrar iqtisadiyyatda səmərəli təklifin formalaşdırılması aşağıdakı prinsiplərin tətbiqini tələb edir. A) aqrar sahəyə yerli və xarici investorların cəlb edilməsinin stimullaşdırılması; B) aqrar sahənin aqrar sənaye kompleksinin daxili və beynəlxalq konyuktura uyğun səmərəli ixtisaslaşdırılmasının təmin edilməsinə yönəldilmiş fəaliyyətinin gücləndirilməsi; C) aqrar sahədə istehsal edilmiş kənd təsərrüfatı, ərzaq və yeyinti məhsullarının daxili və xarici bazarda rəqabət qabiliyyətliliyinin yüksəldilməsi; D) aqrar sahəyə dövlət və digər kanallar hesabına zəruri maliyyə yardımının göstərilməsi;

- A,B,C,D
- A,B,C
- A,B,D
- A,C,D
- B,C,D

537 ASK kadr təminatı metodlarıdır 1. AKS-nın struktur bölmələrinin, əməkdaşlarının, menecerlərin, sahibkarların dövlət hazırlanması 2. Dünya standartlarına müvafiq xüsusi tədris ocaqlarının fəaliyyəti üçün

normativ hüquqi bazasının yaradılması. 3. ASK mühüm problemi üzrə aparıcı elmi istiqamətlərin maliyyələşdirilməsi.

- 1,2
- 3,1
- 1
- 1,2,3
- heç biri

538 Elmi təminat metodlarıdır 1. ASK mühüm problemi üzrə aparıcı elmi istiqamətlərin maliyyələşdirilməsi. 2. Elmi kadrların təkrar istehsalına xərclərin maliyyələşdirilməsi. 3. Dünya standartlarına cavab verən investisiya əsasında aparıcı texnologiya və texnikanın işlənilib hazırlanmasına xərclərin maliyyələşdirilməsi.

- 3,1
- 1
- 2
- 1,2,3
- 1,2

539 kənd təsərrüfatının maddi-texniki resurslarla təmin edən müəssisələrin və emal müəssisələrinin məhsullarının qiymətlərinin tənzimlənməsində xüsusi əhəmiyyət kəsb edir:

- onların maya dəyərinin reqlamentləşdirilməsi.
- onların rentabellik səviyyəsinin reqlamentləşdirilməsi.
- onların yuxarı hədd qiymətinin reqlamentləşdirilməsi
- onların aşağı hədd qiymətinin reqlamentləşdirilməsi
- onların mənfəətinin reqlamentləşdirilməsi.

540 xarici iqtisadi fəaliyyət üzrə dəstək metodlarına aid deyil

- Rəqabət qabiliyyətli kənd təsərrüfatı məhsullarının idxalında dempinq siyasəti.
- Qabalıq texnika və texnologiyaların idxalında xarici kreditör üçün dövlət zəmanəti.
- İxracatçıya xarici bazara çıxış kimi marketing xidmətinin göstərilməsi,
- İdxal edilən ərzaq məhsullarına gömrük tariflərinin, kompensasiyon yımların, vergilərin və s. köməyi ilə ərzaq təhlükəsizliyinin təmin edilməsi.
- Istehsal, müştərək müəssisələr yaradılması sferasında xarici investorlar üçün əlverişli mühitün yaradılması.

541 İnfrastruktur təminat metodları deyildir

- Investisiya, torpaq, kooperativ banklar sisteminin yadadılması.
- ASK-nın fəaliyyətinin dayanıqlılığının yüksəldilməsi maraqlarında işləyən infrastrukturunun yaradılması üzrə əsaslandırılmış normativ aktların qəbul edilməsi.
- Xidmətin marketing sisteminin yaradılmaması.
- Topdan satış və pərakəndə satış bazarlar sisteminin yaradılması.
- Əmtəə birjalarının, yarmarkaların, auksiyonların sisteminin yaradılması və s.

542 Hüquqi təminat metodlarıdır 1. Çatışmayan qanunveriji aktların qəbul edilməsi. 2. Mövjud qanunveriji aktların keyfiyyətinin yaxşılaşdırılması. 3. Tam şəkilli, qarşılıqlı əlaqəli bir-birini inkar etməyən normativ-hüquqi aktların tam sisteminin yaradılması.

- heç biri
- 1,2,3
- 1
- 3,1
- 1,2

543 Dövlət tənzimlənməsinin formasıdır 1. Maddi dəstək 2. xaric iqtisadi fəaliyyət üzrə dəstək 3. Elmi təminat 4. ASK kənd təminatı

- 1,2,3,4
- 1,2,3
- heç biri
- 1,3,4

544 Dövlət tənzimlənməsinin formalarıdır 1. Hüquqi təminat 2. əmtəə istehsalçı-larının gəlirlərinin davamlına maliyyə dəstəyi 3. İnfrastruktur təminat 4. Maddi texniki təminat

- 4
- 1,2,3,4
- 1,2,3
- heç biri
- 1,3,4

545 Ümumi taxıl yımı (daxili resurs) aşağıdakı istiqamətlərə istifadə olunur: a) Toxum fondu b) Sənaye emalına c) Yem fondu.

- C
- A,B
- A,B,C
- B,C
- A,C

546 Dövlət kənd təsərrüfatı məhsulları bazarının tənzimlənməsini əsasən aşağıdakı istiqamətlərdə həyata keçirir: a. Qiymət, gəlir, istehsalın həcmi və strukturu. b. Torpaq və su resurslarının qorunması və onlardan düzgün istifadə olunması. c. Kənd təsərrüfatı elminin inkişafı. d. Kənd təsərrüfatına kreditlər verilməsi. e. Məhsuldarlığın sığortalanması.

- B,C,D
- A,B,C,D,E
- A,B,C
- B,C,D,E
- A,B,C,D

547 Kənd təsərrüfatı istehsalının dövlət tənzimlənməsi aşağıdakı prinsiplərə əsaslanır: A)Kənd təsərrüfatı istehsalının motivləşdirilməsi. B)Ekzogen və texnogen amillərə əsasən struktur dəyişikliklərinin aparılması. C)Resurslardan maksimum istifadə olunması.

- A,C
- A,B,C
- C
- A,B
- B,C

548 Kənd təsərrüfatı istehsalının dövlət tənzimlənməsi aşağıdakı prinsiplərə əsaslanır:

- Sənayeyə nisbətən kənd təsərrüfatına üstünlük vermə
- Aqrar proteksionizm qanunundan səmərəli istifadə.
- Proqram-məqsədli tənzimlənmənin həyata keçirilməsi.
- Dövlət zamanətinin olması.
- Kənd təsərrüfatında mülkiyyət münasibətlərinə diferensial yanaşma.

549 ASK-nə daxildir. A)kənd təsərrüfatı üçün istehsal vasitələri göndərən sahələr B)kənd təsərrüfatına istehsal-texniki xidmətlər həyata keçirən sahələr C) kənd təsərrüfatı məhsuluna satınalma qiymətlərini təyin edən sahələr D)kənd təsərrüfatı məhsulunu emal və tədarük, saxlama, daşınması ilə məşğul olan sahələr

- A,B,D
- B,C,D
- A,B,C

A,B,C,D
A,C,D

550 Aqrar Sənaye Kompleksi aşağıdakı sahələrin məcmusudur: A)kənd təsərrüfatı məhsullarının istehalı, B)kənd təsərrüfatı məhsullarının emalı, C)kənd təsərrüfatı məhsullarının saxlanması D)kənd təsərrüfatı məhsullarının istehlakçılara çatdırılması ilə məşğul olan.

- A,B,C,D
- A,C,D
- B,C,D
- A,B,C
- A,B,D

551 Aqrar-sənaye kompleksində aşağıdakılara yönəldilmiş ixracat siyasəti həyata keçirilir. A) K/t məhsullarının dempinq əsaslı ixracına B)məhsulun keyfiyyətinin yüksəl-dil-məsinə,qablaşdırmanın və nişanlamanın yaxşılaşdırıl-masına, onun xarici bazarlara çıxarılmasının təmin olunmasına D) kənd təsərrüfatına istehsal-texniki xidmətlər həyata keçirilməsinə

- B
- B,C
- A,C
- A,B,C
- A,B

552 Bazar münasibətləri əsasında respublikanın kənd təsərrüfatında aparılan islahatın ilk mərhələsində üstünlük təşkil edib:

- idarəetmənin sosial-ekoloji metodlar
- idarəetmənin ekoloji metodları
- idarəetmənin iqtisadi təsir metodlar
- idarəetmənin inzibati metodları
- idarəetmənin texniki-normativ metodlar

553 Dövlət orqanları kənd təsərrüfatında təşkil edirlər: A)dövlət siyasətinin formalaşdırılması, aqrar-sənaye kompleksi islahatının hazırlanması, B) aqrar islahatına rəhbərlik, C)hüququ xidmətinin və bazar münasibətlərinin qanunvericilik əsasının hazırlanması təminatını D)kənd təsərrüfatı məhsulları istehsalının proqnozlaşdırılması E)dövlət ərzaq və Kənd Təsərrüfatı Məhsulları fondunun formalaşdırılmasını

- B,C,D
- B,C,D,E
- A,B,C
- A,B,C,D,E
- A,B,C,D,

554 Aqrar sahəni idarə edirlər: A) bələdiyyələr B) fermerlər C)dövlət və qeyri dövlət orqanları

- B
- C
- A,B
- A,B,C
- A,C

555 tənzimləmə sistemi bir sıra əsas prinsiplərə əsaslanır 1. motivlilik istiqamətliliyi. 2. resurslardan maksimal səmərəli istifadə 3. cəvək, differensial yanaşma

- 2
- 1,2
- hec biri
- 1,2,3

3,1

556 ASK dövlət tənzimlənməsi prinsiplərinə aiddir:

- heç biri
- məhsulların təbii fəlakətdən sığortalanması
- dövlət zəmanəti
- məqsədli proqram tənzimləmə və köməklik
- hamısı

557 ASK dövlət tənzimlənməsi prinsiplərinə aiddir:

- heç biri
- dövlət zəmanəti
- məqsədli proqram tənzimləmə və köməklik
- rasional aqrar protesionizminin formalaşdırılması
- hamısı

558 Aqrar sahədə bu qanun Sahibkarlığı tənzimləmir.

- «Banklar və bank fəaliyyəti haqqında»
- «Kooperasiya haqqında»
- «Aqrar islahatın əsasları haqqında»
- «Kəndli (fermer) təsərrüfatı haqqında»
- «Sahibkarlıq fəaliyyəti haqqında»

559 Dövlət tərəfindən kənd təsərrüfatı məhsulları bazarının tənzimlənməsi hansı istiqamətlərdə ararılır:

- Kreditlərin verilməsi
- Sifarişlərin verilməsi
- istehlakçının seçilməsi
- Satınalmaların həyata keçirilməsi
- Məhsuldarlığın sığortalanması

560 Kənd təsərrüfatı istehsalının dövlət tənzimlənməsi aşağıdakılara əsaslanır:

- Vergidən tam azad olma
- Kənd təsərrüfatı istehsalının stimullaşdırılması
- Kənd təsərrüfatında mülkiyyət münasibətlərinin çox növlülyü.
- Dövlət zəmanətinin olması.
- Resurslardan maksimum istifadə olunması.

561 Kənd təsərrüfatı istehsalının dövlət tənzimlənməsi aşağıdakılara əsaslanır:

- Məcburi istehsal və satışı
- Sığorta və zəmanətin olması
- Ərzaq təhlükəsizliyinin təmini
- Yerli istehsalın qorunması
- K/t məhsullarının satınalmalarını

562 Dövlət tərəfindən aqrar bazarda və eləcə də aqrar iqtisadiyyatda səmərəli təklifin formalaşdırılması aşağıdakı prinsiplərin tətbiqini tələb edir. A) kənd təsərrüfatı məhsullarının rəqabət qabiliyyətinin yüksəldilməsi. B) kənd təsərrüfatı məhsullarının ixracının təşkili və ixrac yönümlü təsərrüfat subyektlərinin stimullaşdırılması məqsədilə onlara zəruri yardım göstərilməsi. C) Elmi kadrların təkrar istehsalına xərclərin maliyyələşdirilməsi.

- B
- B,C
- A,B

A,B,C
A,C

563 Dövlət kənd təsərrüfatı məhsulları bazarının tənzimlənməsini əsasən aşağıdakı istiqamətdə həyata keçirmir:

Kənd təsərrüfatına aşağı kreditlər verilməsi.
Torpaq və su resurslarının qorunması
Qiymət, gəlir, istehsalın həcmi və strukturu.
Kənd təsərrüfatı elminin inkişafı.

- Torpaq vergisindən azad edilmə

564 Aqrar siyasətin aparılmasında aşağıdakı hansı məqsəd nəzərdə tutulmur:

Ətraf mühitin mühafizəsi problemini həll etmək.
● K/t məhsullarının dempinq əsaslı ixracını təmin etmək
Kənd təsərrüfatının ölkə gəlirinin yaranmasında iştirakını təmin etmək.
Əhalini ərzaqla təmin etmək.
Məhsul çeşidinə nəzarət etmək

565 Dövlətin kənd təsərrüfatı məhsulları bazarının tənzimlənməsinin mahiyyəti müəyyən funksiyalarla açıqlanır ki, bunlarda aşağıdakılardır: a. Kənddə infrastruktur sahələri yaradılır. b. Kənd təsərrüfatı məhsullarının alıcı və satıcılarının bərabər hüquq əsasında beynəlxalq bazara daxil olması təmin olunur. c. Aqrar proteksionizm qanunundan geniş istifadə olunur.

C
A,C
B,C
● A,B,C
A,B

566 Dövlətin kənd təsərrüfatı məhsulları bazarının tənzimlənməsinin mahiyyəti müəyyən funksiyalarla açıqlanır ki, bunlar da aşağıdakılardır: 1. Bazar subyekti, təkrar istehsalın effektiv formasını yaradır. 2. Mülkiyyətçilərin, sahibkarların, işçilərin, satıcıların, alıcıların yenidən ixtisaslaşması aparılır. 3. Kənd təsərrüfatı məhsullarına dəyanətli tələbat təmin olunur. 4. Dəyanətli təklif həyata keçirilir. 5. Qiymətin dəyanətliyinə çalışılır.

B,C,D
B,C,D,E
A,B,C
A,B,C,D
● A,B,C,D,E

567 Kənd təsərrüfatında dövlətin siyasəti onun üstün inkişafına istiqamətləndirilməlidir. Bu məqsədlə aşağıdakıların həyata keçirilməsi məqsədəuyğundur: A) torpaqların münbitliyinin qorunması, bərpası, istifadəsiz torpaqların dövriyyəyə cəlb edilməsi məqsədi ilə xarici investorlara satışı. B) sosial və istehsal infrastrukturunun kənd təsərrüfatı məhsullarının saxlanması və emalı kompleksinin inkişaf etdirilməsi, kadrların hazırlanması, təkmilləşdirilməsi, kənd təsərrüfatı elminin səmərəliliyinin yüksəldilməsi. C) regionlarda kənd təsərrüfatının inkişaf etdirilməsi; D) kənd əhalisinin sosial müdafiəsi proqramlarının hazırlanması və həyata keçirilməsi; E) əhalinin sayından və yerləşməsindən asılı olmayaraq, bütün yaşayış məntəqələrində onların sosial müavinətlər və xidmətlərlə təmin edilməsi üçün bərabər şəraitin yaradılması.

B,C,D
A,B,C
A,B,C,D,E
● B,C,D,E
A,B,C,D,

568 Kənd təsərrüfatında dövlətin siyasəti onun üstün inkişafına istiqamətləndirilməlidir. Bu məqsədlə aşağıdakıların həyata keçirilməsi məqsəduyğundur: A) sənaye ilə kənd təsərrüfatı arasında qarşılıqlı iqtisadi münasibətlərin tənzimlənməsinə dair tədbirlər həyata keçirilməsi. B) sənaye işçiləri ilə aqrar sahədə çalışanlar arasında həyat səviyyəsinin tənzimlənməsinə dair sistemli qaydada tədbirlərin həyata keçirilməsi. C) aqrar bölmədə istehsalın stabilliyini təmin etmək məqsədi ilə dövlət büdcəsindən dotasiyalar, investisiya qoyuluşları, maliyyə yardımları və digər iqtisadi mexanizmlərdən istifadə olunması. D) torpaqın münbitliyinin qorunması, bərpası, istifadəsiz torpaqların dövriyyəyə cəlb edilməsi, kənd yerlərində təbii mühitin və landşaftının mühafizəsi. E) torpaqların münbitliyinin qorunması, bərpası, istifadəsiz torpaqların dövriyyəyə cəlb edilməsi məqsədi ilə xarici investorlara satışı.

- A,B,C
- A,B,C,D,E
- A,B,C,D
- C
- A,B

569 ASK dövlət tənzimlənməsi funksiyasına aid deyil:

- məqsədli proqram tənzimləmə və köməklik
- məhsulların təbii fəlakətdən sığortalanması
- hamısı
- dövlət zəmanəti
- rasional aqrar proteksionizminin formalaşdırılması

570 Dövlət qarşısında duran əsas məsələlərdəndir: A) torpaqların münbitliyinin qorunması, bərpası, istifadəsiz torpaqların dövriyyəyə cəlb edilməsi məqsədi ilə xarici investorlara satışı. B) kənd təsərrüfatının sürətli inkişafı C) əsas ixracat təyinatlı (pambiq, üzüm, tütün və s.) məhsullarının istehsal həcmi optimal səviyyədə sabitləşdirilməsi.

- C
- B,C
- A,B,C
- B
- A,C

571 Dövlətin kənd təsərrüfatı məhsulları bazarının tənzimlənməsində nə etmir:

- Kənd təsərrüfatı məhsullarına dəyənliq təklif ,tələbat və qiymət təmin olunur.
- Kənd təsərrüfatı məhsullarının beynəlxalq bazara daxil olması təmin olunur
- Aqrar proteksionizm qanunundan geniş istifadə olunur.
- Kənd təsərrüfatı məhsullarının alıcı və satıcılarına bərabər hüquqi şərait yaradılır.
- Kənddə infrastruktur sahələri yaradılır

572 Dövlətin kənd təsərrüfatı məhsulları bazarının tənzimlənməsində nə etmir:

- Kənd təsərrüfatı məhsullarının beynəlxalq bazara daxil olması təmin olunur
- Kənddə infrastruktur sahələri yaradılır
- Kənd təsərrüfatı məhsullarının alıcı və satıcılarına bərabər hüquqi şərait yaradılır.
- Aqrar proteksionizm qanunundan geniş istifadə olunur.
- Kənd təsərrüfatı məhsullarına dəyənliq təklif ,tələbat və qiymət təmin olunur.

573 Xarici investisiyalar aşağıdakı yollarla həyata keçirilə bilməz:

- səhmlərin, istiqrazların və digər qiymətli kağızların əldə edilməsi;
- Azərbaycan Respublikası ərazisində torpaqların əldə edilməsi;
- Azərbaycan Respublikasının hüquqi şəxsləri və vətəndaşları ilə birlikdə yaradılan müəssisələrdə payçılıq iştirakı;
- tamamilə xarici investorlara məxsus olan müəssisələr yaradılması;
- müəssisələrin, əmlak komplekslərinin, binaların, qurğuların, müəssisələrdə iştirak paylarının əldə edilməsi;

574 ASK-nın dövlət tənzimlənməsi funksiyasına aid deyil:

- sənaye üçün xammal olan kənd təsərrüfatı məhsullarına davamlı tələbi formalaşdırmaq
- real istehsalçıları stimullaşdırma
- vergidən tam azad etmə
- kənd təsərrüfatı məhsullarının satılma qiymətlərini təyin etmə
- ASK üçün infrastrukturun və maddi-texniki bazasını yaradılması

575 ASK dövlət tənzimlənməsi funksiyasına aid deyil:

- hamısı
- rəşional aqrar protesionizminin formalaşdırılması
- məqsədli proqram tənzimləmə və köməklik
- dövlət zəmanəti
- məhsulların təbii fəlakətdən sığortalanması

576 Dövlət tərəfindən aqrar münasibətlər kompleksi başlıca olaraq tənzim olunur:

- sosial-ekoloji metodlar ilə
- hüquqi və iqtisadi təsir metodları ilə
- inzibati metodlar ilə
- ekoloji metodlar ilə
- texniki-normativ metodları ilə

577 Dövlət orqanları tərəfindən fermer təsərrüfatlarının maddi – texniki bazasının təminatını təşkil edirlər. Yəni : a. damazlıq işi, seleksiya, toxumçuluq, kənd təsərrüfat bitkiləri, sort sınaı və sort təzələnməsi, əkin materialının istehsalı və satışı, baytarlıq, karantin nəzarəti və texniki nəzarəti həyata keçirirlər. b. torpaqların münbitliyinin yüksəldilməsi, onların eroziyadan qorunmasına fikir verirlər. c. maddi-texniki təchizat aqroservislərini təşkil edirlər. d. kənd təsərrüfatı istehsalına əməli rəhbərliyi həyata keçirirlər. e. torpağı vətəndaşlığından asılı olmayaraq satışını təşkil edirlər.

- A,B,C
- A,B,C,D,E
- B,C,D
- A,B,C,D
- B,C,D,E

578 Kənd təsərrüfatında dövlətin siyasəti onun üstün inkişafına istiqamətləndirilməlidir. Bu məqsədlə aşağıdakıların həyata keçirilməsi məqsədəuyğundur: A) torpaqların münbitliyinin qorunması, bərpası, istifadəsiz torpaqların dövrüyyəyə cəlb edilməsi məqsədi ilə xarici investitorlara satışı. B) sosial və istehsal infrastrukturunun kənd təsərrüfatı məhsullarının saxlanması və emalı kompleksinin inkişaf etdirilməsi, kadrların hazırlanması, təkmilləşdirilməsi, kənd təsərrüfatı elminin səmərəliliyinin yüksəldilməsi. C) regionlarda kənd təsərrüfatının inkişaf etdirilməsi; D) kənd əhalisinin sosial müdafiəsi proqramlarının hazırlanması və həyata keçirilməsi; E) əhalinin sayından və yerləşməsindən asılı olmayaraq, bütün yaşayış məntəqələrində onların sosial müavinətlər və xidmətlərlə təmin edilməsi üçün bərabər şəraitin yaradılması.

- A,B,C
- A,B,C,D,E
- B,C,D
- A,B,C,D,
- B,C,D,E

579 Qeyri- hökumət orqanları, assosiasiyalar, kəndli (fermer) təsərrüfatlarının və digər əmtəə istehsalçılarının itifaqlarıdır. Bu orqanlar: a. kəndlilərə aqroservis, tədarük, zoobaytarlıq, təchizat, hüquqi və digər xidmətlər göstərilməsi üzrə alternativ müəssisə və təşkilatlar şəbəkəsi yaradır; b. məhsulun emalı, saxlanması, satışı üzrə müəssisələr yaradır, əmtəə istehsalçıların fəaliyyətini qarşılıqlı surətdə əlaqələndirirlər. c. beynəlxalq təşkilatlara və xaricilərə torpaq satışını təşkil edirlər.

- B,C

- A,C
- A
- A,B,C
- A,B

580 Aqrar istehsalda infrastruktur sahələrinin formalaşdırılması və inkişafı məqsədilə onun fasiləsiz aşağıdakılarla təmin olunması zəruridir: A) əmək ehtiyatları ilə B) maliyyə vəsaiti ilə C) texnika, avadanlıq, materiallar, enerji, yanacaq, binalar, qurğular və s. maddi-əşya vəsaitləri ilə

- C
- A,B,C
- A,C
- B,C
- A,B

581 Dövlətin kənd təsərrüfatı istehsalının tənzimlənməsi siyasətinə nəzər salsaq onda aşağıdakıları aşkar etmək olar. a. əlamət və səbəblər. b. Subsidiyaların istiqamətinin düzgün seçilməsi. c. Ziddiyyətli siyasət.

- C
- A,C
- A,B
- A,B,C
- B,C

582 Milli aqrar iqtisadiyyatın tənzimlənməsində dövlətin prioritet məqsədi: A) aqrar sahənin inkişafına hərtərəfli yardım etmək B) kənd təsərrüfatı əmtəə istehsalçılarını daxili və xarici mənbədən formalaşan təhlükələrdən etibarlı şəkildə müdafiə etmək C) elmi kadrların təkrar istehsalına xərclərin maliyyələşdirilməsi.

- B
- A,B,C
- A,B
- B,C
- A,C

583 Aqrar siyasətin aparılmasında aşağıdakı hansı məqsəd nəzərdə tutulmur:

- Məhsul çeşidinə nəzarət etmək
- əhalini ərzaqla təmin etmək.
- Kənd təsərrüfatının ölkə gəlirinin yaranmasında iştirakını təmin etmək.
- Ətraf mühitin mühaizəsi problemini həll etmək.
- K/t məhsullarının dempinq əsaslı ixracını

584 Dövlətin kənd təsərrüfatı məhsulları bazarının tənzimlənməsinin mahiyyəti iqtisadi, təşkilati, sosial, hüquqi siyasətdə aşağıdakını təmin etməkdir.

- kənd təsərrüfatı məhsulunun daşınmasını
- kənd təsərrüfatı məhsulunun tədarükünü
- kənd təsərrüfatı məhsulunun emalını
- kənd təsərrüfatı məhsulunun təkrar istehsalını
- kənd təsərrüfatı məhsulunun saxlamasını

585 Kənd təsərrüfatında islahatlar həyata keçirildikcə sahəyə rəhbərlikdə iqtisadi metodlar ön plana çıxır: A) bir sıra funksiyaların qeyri - hökumət orqanlarına verilməsi sayəsində B) əhalinin həyat tərzi və psixologiyası yeni təsərrüfatçılıq formalarına uyğunlaşdıqca və problemin sosial aspektləri həll edildikcə C) məhsulun keyfiyyətinin yüksəldilməsi, qablaşdırma və nişanlamanın yaxşılaşdırılması həll edildikcə

- A,B,C
- B,C

- B
- A,B
- A,C

586 Aşağıdakı bir sıra funksiyaların qeyri - hökumət orqanlarına verilməsi sahəsində ardıcıl dövlət siyasəti həyata keçirilir. A) istehsalata əməli rəhbərlikdə, aqroservisə, məhsulun satışı və s. ilə əlaqədar B) məhsulun keyfiyyətinin yüksəldilməsi, qablaşdırma və nişanlamanın yaxşılaşdırılması ilə əlaqədar C) məhsulun xarici bazarlara çıxarılmasının təmin olunması

- A,C
- A,B
- A,B,C
- B,C
- A

587 aqrar iqtisadiyyatın spesifik xüsusiyyətləri nəzərə alınmaqla ixtisaslaşdırılmış torpaq, maddi-texniki resurslar və kapital bazarlarının formalaşdırılmasına dövlət tərəfindən aşağıdakı yardımın göstərilməsi mühüm əhəmiyyət kəsb edir. A)təşkilati, texniki və iqtisadi B)sosial,iqtisadi və inzibati C)normativ, hüquqi və iqtisadi

- B
- A
- A,B,C
- A,C
- A,B

588 aqrar iqtisadiyyatın spesifik xüsusiyyətləri nəzərə alınmaqla ixtisaslaşdırılmış torpaq, maddi-texniki resurslar və kapital bazarlarının formalaşdırılmasına dövlət tərəfindən aşağıdakı yardımın göstərilməsi mühüm əhəmiyyət kəsb edir. A)təşkilati, texniki və iqtisadi B)sosial,iqtisadi və inzibati C)normativ, hüquqi və iqtisadi

- A,B
- A,B,C
- A
- A,C
- B

589 aqrar iqtisadiyyatın spesifik xüsusiyyətləri nəzərə alınmaqla ixtisaslaşdırılmış torpaq, maddi-texniki resurslar və kapital bazarlarının formalaşdırılmasına dövlət tərəfindən aşağıdakı yardımın göstərilməsi mühüm əhəmiyyət kəsb edir.

- siyasi, iqtisadi və inzibati
- sosial,iqtisadi və inzibati
- normativ, hüquqi və iqtisadi
- institutsional, fiskal və monetar
- təşkilati, texniki və iqtisadi

590 əsasən kənd təsərrüfatı istehsalından asılıdır. A) əhalinin maddi vəziyyətinin yaxşılaşması B) proqram-məqsədli tənzimlənmənin həyata keçirilməsi. C)dövlət zəmanətinin olması.

- A
- A,B
- A,B,C
- A,C
- B,C

591 Hansı qanun torpaq bazarını tənzimləmir?

«Kəndli (fermer) təsərrüfatı haqqında»

- «Torpaq vergisi haqqında»
«Sovxozların və kolxozların islahatı haqqında»
«Torpaq islahatı haqqında»
«Aqrar islahatın əsasları haqqında»

592 Müasir cəmiyyətin marağı resursların sadəcə idarə olunması deyil, ondan istifadənin optimallığındadır. Cəmiyyət və təbiətin birgə fəaliyyətinin optimal olması üçün aşağıdakı prinsiplərdən hansı vacib deyil?

- təbii resurslardan səmərəli istifadənin proqnozlaşdırılması
- təbii resursların coğrafi yerləşməsinin hesablanması
- təbii resursların kəmiyyətə yerləşməsinin hesablanması
- təbii resursların təkrar istehsal qanunauyğunluqlarının öyrənilməsi
- resursların təsərrüfat fəaliyyətinə cəlb olunması

593 İnsanların ətraf mühitlə birgə fəaliyyətinin yaşayış mühitinin yaxşılaşdırılması və təbii resursların qorunması istiqamətinə nə aid deyil?

- bərpa oluna bilən resursların qorunması
- istehsal proseslərində zərərli halların qarşısının alınması
- istehlak proseslərində zərərli halların qarşısının alınması
- landşaftın (relyefin) qorunması
- biosferanın genetik müxtəlifliyinin qorunması

594 İnsanların ətraf mühitlə birgə fəaliyyətinin idarəetmə və monitoring istiqamətinə nə aid deyil?

- ekoloji proseslərdə qurum fəaliyyətinə nəzarət
- resurslar üzərində nəzarət
- resurslar üzərində təftiş
- resursların istifadə səviyyəsinin tənzimlənməsi
- təbiətdən istifadənin idarə edilməsi

595 Davamlı inkişaf indikatorları aşağıdakılar hesab oluna bilər a. ictimai və şəxsi istehlakın strukturunun məqsədyönlü dəyişdirilməsi b. Azərbaycanın dünya ÜDM-də xüsusi çəkisi və onun dünya ixracında payı c. xarici ölkələrə nisbətən əhəlinin həyat səviyyəsi və keyfiyyəti

- B,C
- A,C
- A,B
- A,B,C
- A

596 Davamlı inkişaf indikatorları aşağıdakılar hesab oluna bilər a. ictimai və şəxsi istehlakın strukturunun məqsədyönlü dəyişdirilməsi b. hüquqi əsaslarının yaradılması c. Azərbaycanın dünya ÜDM-də xüsusi çəkisi və onun dünya ixracında payı

- A,B
- A,C
- C
- A
- A,B,C

597 Davamlı inkişaf indikatorları aşağıdakılar hesab oluna bilər a. Maliyyə və real sektorun balanslılığının təmin edilməsi b. Stabil sosial inkişafa nail olunma c. İnvestisiya mühitinin beynəlxalq reytinginin qiymətləndirilməsi

- C
- A,B
- A,B,C
- A

A,C

598 Davamlı inkişaf indikatorları aşağıdakılar hesab oluna bilər a. Enerji-resurslara qənaət texnologiyaların geniş tətbiqi b. Azərbaycan biznesində transmilli şirkətlərin fəaliyyətində iştirakı c. ənənəvi və yeni iqtisadiyyatın yüksək texnologiyalı balanslılığının təmin edilməsi

- B
- A
- A,C
- A,B
- A,B,C

599 Davamlı inkişaf indikatorları aşağıdakılar hesab oluna bilər a. Makrosəviyyədə rəqabətqabiliyyətliliyi. b. Enerji-resurslara qənaət texnologiyaların geniş tətbiqi c. Maliyyə və real sektorun, ənənəvi və yeni iqtisadiyyatın yüksək texnologiyalı balanslılığının təmin edilməsi

- A,B
- A,C
- B
- A
- A,B,C

600 Ekoloji sahədə nəzərdə tutulmur

- Ekoloji fəlakəti aradan qaldırmaq
- Böhrandan çıxmaq
- Selin qarşısını almaq
- Ekoloji tarazlıq
- Su və hava hövzələrinin mühafizəsi

601 Davamlı inkişaf əlaqəli dövlət tənzimlənməsi təsərrüfat fəaliyyəti ilə idarəetmə strukturlarının institusional cəhətdən aşağıdakı şərtlərinin birləşməsi vasitəsilə həyata keçirilir: 1. siyasi, 2. ictimai 3. iqtisadi- hüquqi

- 1,3
- 1,2
- 2,3
- 2
- 1,2,3

602 Cari indeqativ planlarla müqayisədə strateji planların aşağıdakı xüsusiyyətləri yoxdur:

- strateji planlar standart ola bilər
- strateji planlar variantlılıq xarakterinə malik ola bilər
- Cari indeqativ planlarla müqayisədə strateji planların aşağıdakı xüsusiyyətləri yoxdur:
- strateji planların göstəriciləri daha irəlşdirilmiş
- strateji planların göstəriciləri ümumiləşdirici xarakterə malikdir

603 Xarakterinə görə proqnozlaşdırmanın bu növü yoxdur:

- ümumiləşdirilmiş
- xüsusi
- ekstremal
- çoxvariantlı
- birvariantlı

604 Obyektlər üzrə proqnozlaşdırma aşağıdakı prinsipləri fərqləndirirlər: 1. müxtəlif sistemlər üzrə toplanmış ümumi proqnozlar 2. demoqrafik proqnozlar 3. sosial proqnozlar 4. elmi-texniki proqnozlar

- 1,2,3
- 1,2,3,4
- 2
- 1,3,4
- 4

605 Dövrələrin qarşılıqlı təcrübəsi bu formada çıxış edir: 1. rezonlaşdırıcı 2. dempferləyici 3. deformasiya edici

- 1
- 1,2,3
- 1,2
- 2,3
- 3

606 ətraf mühitin mühafizəsinin iqtisadi əsaslarına aid deyil:

- ekoloji vergi
- ekoloji cərimələr
- iqtisadi maraqlandırma
- torpaqların şoranlaşması
- ekoloji ödəmələr

607 ətraf mühitin mühafizəsi üzrə proqramların maliyyələşmə mənbəyinə aid deyil:

- ətraf mühitin mühafizəsi fondu
- yerli büdcələr
- ekoloji sığorta vəsaitləri
- hüquqi və fiziki şəxslərin məcburi ianələri
- ekoloji vergilər

608 ətraf mühitin mühafizəsi üzrə proqramların maliyyələşmə mənbəyinə aiddir:

- Prezidentin ehtiyat fondu
- Neft Fondu
- Milli Bankın mənfəəti
- dövlət büdcəsi
- ölkənin valyuta ehtiyatları

609 Davamlı inkişafa keçid aşağıdakı vəzifələrin həllini tələb edir. 1. - ictimai və şəxsi istehlakın strukturunun məqsədyönlü dəyişdirilməsi; 2. - davamlı inkişafa keçidin hüquqi əsaslarının yaradılması; 3. - davamlı inkişafın səmərəli təbliği formalaşdırılması və müvafiq təmsil və öyrədilmə sisteminin yaradılması;

- 1,3
- 1,2,3
- 1,2
- 2,3
- 2

610 Davamlı inkişafa keçid aşağıdakı vəzifələrin həllini tələb edir. 1. - ekoloji vəziyyətin sabitliyinin gözlənilməsi; 2. - sosial təyinatlı bazar iqtisadiyyatının formalaşmasını; 3. - enerji-resurslara nəqəət texnologiyaların geniş tətbiqi əsasında təsərrüfat fəaliyyəti ilə geniş hədlərinin müəyyənləşdirilməsini;

- 1,3
- 2
- 1,2,3
- 1,2
- 2,3

611 Davamlı inkişafa keçid aşağıdakı vəzifələrin həllini tələb edir. 1. - yüksək iqtisadi artıma nail olunmasını; 2. - stabil sosial inkişafa nail olunmasını; 3. - maliyyə və real sektorun, ənənəvi və yeni iqtisadiyyatın, yüksək texnologiyaları balanslılığının təmin edilməsini;

- 1,3
- 1,2,3
- 1,2
- 2,3
- 2

612 İqtisadi inkişaf səviyyəsini ifadə etmək üçün aşağıdakı göstəricilər sistemindən istifadə olunur : 1. Adambaşına düşən ÜDM-in həcmi; 2. İqtisadiyyatın strukturu; 3. əhəlinin həyat səviyyəsi və keyfiyyəti.

- 1,3
- 1,2,3
- 1,2
- 2,3
- 2

613 Böhranlar sistemin inkişafı dinamikasında funksiyanı yerinə yetirmirlər: 1. dağıdıcı 2. yaradıcı 3. varislik 4. tamamlayıcı

- 1,2,3
- 1,3,4
- 2
- 4
- 1,2,3,4

614 böhranlar və dövrlər nəzəriyyəsi nin əsas müddəası deyil

- dinamikanın tsikliyi aradan qaldırıla bilən prosesdir.
- sistemlər dinamikasında dövrlərin qarşılıqlı təsiri qaçılmazdır.
- istənilən sosial-iqtisadi sistem dövrlər üzrə inkişaf edir
- böhranlar sistemin inkişafı dinamikasında mühüm funksiyaları yerinə yetirirlər
- sistemlərin dinamikası soxdövrəlidir

615 Aşağıdakı böhranların inkişaf mərhələlərini göstərmək olar: 1. gizli halda olan 2. çökmə mərhələsi 3. depressiya mərhələsi 4. tamamlayıcı mərhələ

- 1,2,4
- 1,2,3,4
- 1,2,3
- 2,4
- 1,3,4

616 bir-biri ilə bağlıdırlar: 1. proqnozlaşdırma, strateji və indikativ planlaşdırma 2. layihə, proqram və modellər 3. ssenari, layihə və indikativ planlaşdırma

- 3
- 1,2
- 1,2,3
- 2,3
- 1

617 Məqsədli proqramlaşdırma üsulları istifadə edilir.

- bütün səviyyə və fəaliyyətlərdə
- birliklərin-holdinqlərin, konsorsiumların fəaliyyətində
- maliyyə-sənaye qruplarının fəaliyyətində

iri müəssisələrin fəaliyyətində
regional və bələdiyyə səviyyələrdə,

618 Dövlət monitorinqinə aşağıdakılardan hansı aid deyil:

- ekoloji audit fəaliyyətinin aparılması qaydalarını müəyyən etmək
müşahidə obyektlərinin vəziyyətinin qiymətləndirilməsi və onların ilkin şəraitə nəzərən dəyişməsinin
araşdırılması;
ətraf mühitin və təbii ehtiyatların vəziyyəti və onlara antropogen təsir edən mənbələrin üzərində müşahidələr;
ekzogen proseslərin yayılması, inkişafı və dinamikasını öyrənmək üçün müşahidələr
ərazilərin seysmik fəallığını öyrənmək və zəlzələlərin proqnozunu vermək üçün müşahidələr;

619 Ekologiyanın tənzimlənməsi istiqaməti deyil?

- Hava hövzəsinin ekologiyası
Bitkilərin ekologiyası
Heyvanların ekologiyası
- Yerlərin təkinin ekologiyası
Su hövzəsinin ekologiyası

620 İDT-nin subyektidir

- qanunverici, icraedici və məhkəmə orqanları
rəqabət şəraiti
məşğulluq
sosial münasibətlər
ətraf mühit

621 İDT-nin subyektidir

- kadrların hazırlanması
- icraedici orqanlar
pul dövriyyəsi
qiymətlər
xarici iqtisadi əlaqələr

622 İDT-nin subyektidir

- pul dövriyyəsi
sosial münasibətlər
iqtisadi tsikllar
- nazirliklər, idarələr, təşkilatlar
məşğulluq

623 Bazarın təkmil olmamağı özünü nədə büruzə verir?

- səhiyyə və pensiya sahəsində sığorta bazarlarının məhdudluğu
cəmiyyətə tələb olunan malların bazar tərəfindən təklif olunmamağı
rəqabətin pozulması hallarında
xarici effektlərin olması
- bütün cavablar düzdür

624 Dövlət tənzimlənməsinin obyektlərinə aid deyil

- idarə və təşkilatlar
qiymətlər
ətraf mühit
məşğulluq
elmi-tədqiqat işləri

625 Dövlət tənzimlənməsinin ilkin funksiyalarına aiddir

- bütün cavablar düzdür
vergilərin yığılması
iqtisadiyyatı lazımi pul kütləsilə təmin etmək
xüsusi mülkiyyətin müdafiəsi
pul tədavülünün təşkili

626 Qızıl dördbucağın əsas göstəricilərinə aiddir

- bütün cavablar düzdür
işsizliyin səviyyəsi
ÜDM artım tempi
- inflyasiyanın tempi
xalis ixracın ÜDM-də xüsusi çəkisi

627 Dövlət tənzimlənməsinin ilkin funksiyalarına aid deyil

- pul-kredit siyasəti
xüsusi mülkiyyətin müdafiəsi
düzgün cavab yoxdur
pul tədavülünün təşkili
vergilərin yığılması

628 Dövlət tənzimlənməsinin ilkin funksiyalarına aid deyil

- bütün cavablar düzdür
işsizliyin səviyyəsi
inflyasiyanın tempi
ÜDM artım tempi
xalis ixracın ÜDM-də xüsusi çəkisi
- düzgün cavab yoxdur
pul tədavülünün təşkili
xüsusi mülkiyyətin müdafiəsi

629 Qızıl dördbucağın əsas göstəricilərinə aiddir

- bütün cavablar düzdür
işsizliyin səviyyəsi
inflyasiyanın tempi
ÜDM artım tempi
xalis ixracın ÜDM-də xüsusi çəkisi

630 Qızıl dördbucağın əsas göstəricilərinə aiddir

- bütün cavablar düzdür
ÜDM artım tempi
işsizliyin səviyyəsi
inflyasiyanın tempi
- xalis ixracın ÜDM-də xüsusi çəkisi

631 İqtisadi tənzimlənmə mexanizminin 2-ci səviyyəsi tənzimlənmənin hansı növünə aiddir?

- korporativ
direktiv
proqramlaşdırma
proqnozlaşdırma
indikativ

632 Bazar mexanizminin əsas qüsurlarına aid etmək olar:

- bütün cavablar düzdür

ictimai məhsulların istehsalının bazar üçün sərfəli olmamağı
 mənfi xarici effektlərin olması
 gəlirlərin qeyri-bərabər paylanması
 makroiqtisadi inkişafın qeyri-sabit olması

633 İDT-nin obyektidir

- hamısı
 iqtisadiyyatın sfera və sahələri
 ölkənin sahələri və regionları
 regionların sosial-iqtisadi prosesləri
 tədiyyə balansı

634 Mənfi xarici effekt səbəb olur:

- qiymət sabitdir
 əmtəə çox buraxılır və qiyməti həddən artıq aşağı olur
 əmtəənin həcmi məhduddur
 qiymət aşağıdır
 əmtəənin həcmi sabitdir

635 Bazar mexanizminin əsas qüsurlarına aid etmək olar:

- ictimai məhsulların istehsalının bazar üçün sərfəli olmamağı
 makroiqtisadi inkişafın qeyri-sabit olması
 bütün cavablar düzdür
 gəlirlərin qeyri-bərabər paylanması
 mənfi xarici effektlərin olması

636 Bazar mexanizminin əsas qüsurlarına aid etmək olar:

- bütün cavablar düzdür
 inhisarların mövcudluğu
 resursların tükənməsi
 ətraf mühitin çirklənməsi
 resursların qeyri-səmərəli paylanması

637 İqtisadi tənzimlənmə mexanizminin 4-cü səviyyəsinin yaranması nə ilə əlaqədardır?

- dünya iqtisadi sistemində dəyişikliklər
 sahələrin inteqrasiyası
 sahələrin differensiasiyası
 iqtisadiyyatın demonopolizasiyası
 qloballaşma

638 İqtisadiyyatın tənzimlənməsində dövlətin əsas funksiyalarına aiddir:

- bazarın çatışmazlıqlarını aradan qaldırmaq
 iqtisadi təhlükəsizliyi təmin etmək
 dünyada milli biznesi dəstəkləmək
 əhəlinin sosial müdafiəsini təmin etmək
 bütün cavablar düzdür

639 İqtisadi tənzimlənmə mexanizminin 1-ci səviyyəsi nə zaman formalaşmışdır?

- XVI əsrdə
 XVI-XVII əsrdə Qərbi Avropada və XIX əsrin 50-60-cı illərində ABŞ-da
 XV əsrdə
 XVII əsrdə

XVIII əsrdə

640 İqtisadi tənzimlənmə mexanizminin 2-ci səviyyəsi nə zaman formalaşmışdır?

XVI əsrdə

- Birinci Dünya müharibəsindən 20-25 il əvvəl
- XVII əsrdə
XV əsrdə
XVIII əsrdə

641 İqtisadi tənzimlənmə mexanizminin 3-cü səviyyəsi nə zaman formalaşmışdır?

1920-1925-ci illər

1941-1945-ci illər

- Böyük depressiyadan (1929-1933) sonra
- 1917-1936-cı illər
1900-1910-cu illər

642 Dövlət tənzimlənməsinin əsas qüsurlarına aid etmək olar?

- bütün cavablar düzdür
- informasiyanın məhdud, etibarsız və yanlış olması
bürokratik aparatın mövcudluğu
qərarların nəticəsinin qabaqcadan görmək imkanının olmamağı
qərarın qəbul olunması, həyata keçirilməsi və nəticəsinin arasındakı vaxt

643 Mənfi xarici effekt səbəb olur:

- əmtəənin həcmi sabitdir
- əmtəə çox buraxılır və qiyməti həddən artıq aşağı olur
əmtəənin həcmi məhduddur
qiymət aşağıdır
qiymət sabitdir

644 Qızıl dördbucağın əsas göstəricilərin aiddir

- bütün cavablar düzdür
- inflasiyanın tempi
işsizliyin səviyyəsi
ÜDM artım tempi
xalis ixracın ÜDM-də xüsusi çəkisi

645 Dövlət tənzimlənməsinin əsas qüsurlarına aid etmək olar?

- qərarların nəticəsinin qabaqcadan görmək imkanının olmamağı
qərarın qəbul olunması, həyata keçirilməsi və nəticəsinin arasındakı vaxt
- bütün cavablar düzdür
- informasiyanın məhdud, etibarsız və yanlış olması
bürokratik aparatın mövcudluğu

646 Bazar mexanizminin əsas qüsurlarına aid etmək olar:

- ətraf mühitin çirklənməsi
inhisarların mövcudluğu
- bütün cavablar düzdür
- resursların qeyri-səmərəli paylanması
resursların tükənməsi

647 İqtisadi tənzimlənmə mexanizminin 4-cü səviyyəsinin yaranması nə ilə əlaqədardır?

- qloballaşma
sahələrin differensasiyası
sahələrin inteqrasiyası
iqtisadiyyatın demonopolizasiyası
dünya iqtisadi sistemində dəyişikliklər

648 İqtisadi tənzimlənmə mexanizminin 3-cü səviyyəsi nə zaman formalaşmışdır?

- 1941-1945-ci illər
- Böyük depressiyadan (1929-1933) sonra
1920-1925-ci illər
1900-1910-cu illər
1917-1936-cı illər

649 İqtisadi tənzimlənmə mexanizminin 2-ci səviyyəsi tənzimlənmənin hansı növünə aiddir?

- proqramlaşdırma
direktiv
- korporativ
indikativ
proqnozlaşdırma

650 İqtisadi tənzimlənmə mexanizminin 2-ci səviyyəsi nə zaman formalaşmışdır?

- XV əsrdə
- Birinci Dünya müharibəsindən 20-25 il əvvəl
XVII əsrdə
XVI əsrdə
XVIII əsrdə

651 İqtisadi tənzimlənmə mexanizminin 1-ci səviyyəsi nə zaman formalaşmışdır?

- XVI-XVII əsrdə Qərbi Avropada və XIX əsrin 50-60-cı illərində ABŞ-da
XVI əsrdə
XVIII əsrdə
XV əsrdə
XVII əsrdə

652 İqtisadi tənzimlənmə mexanizmi neçə səviyyədən ibarətdir?

- 3
- 2
- 4
- 6
- 1

653 Dövlət iqtisadi həyatda aşağıdakı fəaliyyətləri həyata keçirir: 1. institusional mühiti formalaşdırmaqla iqtisadi oyun qaydaları nı müəyyənləşdirir; müxtəlif sahələrdə iqtisadi subyektlərin fəaliyyətini rəqlamentləşdirən uyğun hüquqi-normativ aktları müəyyən edir, qərarlar verir; 2. vergiyə cəlb etmə və dövlət xərcləri, pul emissiyası və kreditlərin bölüşdürülməsi və s. qərarlar vasitəsilə iqtisadi aktivlik səviyyəsinə köməkçi təsir göstərir; 3. kapital qoyuluşunu qismən maliyyələşdirir və xətləndirir;

- 2
- 1,2,3
- 1,3
- 2,3
- 1,2

654 İqtisadiyyatın tənzimlənməsinin xüsusi çəkisinin artmasına təsir edən əsas amillər:

- demoqrafik problemlərin mürəkkəbliyi
- ekologi fəlakətlər təhlükəsi
- bərpaolunmayan resursların tükənməsi
- dünyada resurslarının qeyri-bərabər paylanması
- hamısı

655 Qızıl dördbucağın əsas göstəricilərinə aid deyil

- işsizliyin səviyyəsi
- ÜDM artım tempi
- xalis ixracın ÜDM-də xüsusi çəkisi
- valyuta kursu
- inflyasiyanın tempi

656 Dövlət tənzimlənməsinin əsas məqsədi:

- məşğulluğun tənzimlənməsi
- dayanıqlı iqtisadi inkişafın təmin olunması
- ölkənin təhlükəsizliyinin təmin edilməsi
- ətraf mühitin qorunması
- gəlirlərin sosial ədalət prinsipinə müvafiq bölüşdürülməsi

657 Dövlət tənzimlənməsinin zərurəti nə zaman artır?

- bütün cavablar düzdür
- gəlirlərin sosial ədalət prinsipinə müvafiq bölüşdürülməsi
- məşğulluğun tənzimlənməsi
- tənəzzül zamanı
- ölkənin təhlükəsizliyinin təmin edilməsi

658 Dövlət tənzimlənməsinin zərurəti nə zaman artır?

- bütün cavablar düzdür
- gəlirlərin sosial ədalət prinsipinə müvafiq bölüşdürülməsi
- məşğulluğun tənzimlənməsi
- ətraf mühitin qorunması
- böhran zamanı

659 Dövlət tənzimlənməsinin zərurəti nə zaman artır?

- məşğulluğun tənzimlənməsi
- gəlirlərin sosial ədalət prinsipinə müvafiq bölüşdürülməsi
- keçid dövründə
- bütün cavablar düzdür
- ətraf mühitin qorunması

660 İqtisadiyyatın dövlət tənzimlənməsinin rolu nə vaxt önəmli deyil?

- iqtisadi artım zamanı
- məşğulluğun tənzimlənməsi
- gəlirlərin sosial ədalət prinsipinə müvafiq bölüşdürülməsi
- ətraf mühitin qorunması
- keçid dövründə

661 İqtisadiyyatın tənzimlənməsində dövlətin əsas funksiyalarına aiddir

- iqtisadiyyatın sabitliyini təmin etmək
- bazar iqtisadiyyatının hüquqi bazasının yaradılması
- bütün cavablar düzdür

resursların paylanması
makroiqtisadi və struktur tarazlığı dəstəkləmək

662 Bazarın təkmil olmamağı özünü nədə büruzə verir?

- bütün cavablar düzdür
məlumatın qeyri-simmetrik olmağı
işsizlik, inflyasiya və böhranların mövcudluğu
gəlirlərin qeyri-bərabər paylanmasının sosial sabitliyə təhlükə yaratması
mütləq tələb olunan əmtəə və xidmətlərin bazar tərəfindən istehsal olmaması

663 Bazarın təkmil olmamağı özünü nədə büruzə verir?

- bütün cavablar düzdür
rəqabətin pozulması hallarında
cəmiyyətə tələb olunan malların bazar tərəfindən təklif olunmamağı
xarici effektlərin olması
səhiyyə və pensiya sahəsində çıxışa bazarlarının məhdudluğu

664 İqtisadiyyatın dövlət tənzimlənməsinin rolu nə vaxt önəmli deyil?

- sabit inkişaf zamanı
məcmu tələb və təklif arasında tarazlıq zamanı
tələb artıq olduqda
təklif artıq olduqda
tələb – təklif mütənasibləri pozulduğu halda

665 Aşağıdakılardan hansı sosial - iqtisadi inkişaf üçün nəzərdə tutulmuş proqram növünə aid deyil?

- Dövlət səviyyəli proqramlar
Sahə səviyyəli proqramlar
Müəssisənin marketinq proqramı
Məqsədli dövlət proqramları
Regional səviyyəli proqramlar

666 Planlaşdırma nədir?

- müəssisələrdə istehsalın dinamik inkişafının vahid sistemidir
icrası başa çatdırılmış layihədir
elmi - tədqiqat layihələrinin qiymətləndirilmə mexanizmidir
ölkədə iqtisadi və sosial inkişafa nail olmaq üçün tədbirlər sistemidir
sənaye və kənd təsərrüfatının əlaqəli planlaşdırılmasıdır

667 Planlaşdırmanın hansı prinsipi daha əsasdır?

- həvəsləndirmə və məsuliyyət
inzibati-amiranəlik
nəzarət və təftiş
demokratik-mərkəziyyət
elmlilik

668 Planlaşdırma nədir?

- sənaye və kənd təsərrüfatının əlaqəli planlaşdırılmasıdır
iqtisadi inkişafın vahid sistemidir
nəzərdə tutulan layihədir
dövlət tənzimlənməsinin əsas formasıdır
sahələrarası əlaqələndirmə fəaliyyətidir.

669 Planlaşdırmanın hansı prinsipi yoxdur?

- demokratik-mərkəziyyət
- həvəsləndirmə və məsuliyyət
- fərdi müqayisəli
- elmi əsaslandırma
- nəzarət

670 Planlaşdırmanın hansı prinsipi yoxdur?

- elmilik
- demokratik-mərkəziyyət
- xüsusi əsaslandırma
- nəzarət və təftiş
- həvəsləndirmə və məsuliyyət

671 Makroiqtisadi planlaşdırmanın mahiyyəti nədir,?

- sahələrin əlaqəli fəaliyyətidir
- müəssisələrin fəaliyyətinə nəzarət
- sahələr və müəssisələrin müqayisəli fəaliyyətidir
- tipik plan fəaliyyəti
- müəssisələrin qarşılıqlı fəaliyyətini planlama mexanizmidir

672 İndeqativ planlaşdırma neçə səviyyədə həyata keçirilə bilər?

- 5.
- 6.
- 2.
- 4.
- 3.

673 Planlaşdırmada hansı qanun mühüm rola malikdir?

- hamısı.
- dəyər qanunu
- tələb və təklif qanunu
- əsas iqtisadi qanun
- əmtə istehsalı qanunu

674 Planlaşdırmada hansı qanun istifadə olunmur?

- əsas iqtisadi qanun
- dəyər qanunu
- tələb və təklif qanunu
- əmtə istehsalı qanunu
- inzibati- amiranəlik qanunu

675 İqtisadi proqnozlaşdırma müəyyən funksiyaların yerinə yetirilməsinə cavab verməlidir. Həmin funksiyalara aşağıdakılardan hansını aid etmək olmaz?

- Müəyyən dövrdə sosial - iqtisadi hadisələrin tədqiqi
- İqtisadi, sosial, texniki tərəqqi təmayüllərinin elmi təhlili
- Proqnozlaşdırılan obyektlərin qiymətləndirilməsi
- Müəyyən həllər üçün alternativ variantların seçilməsi
- Müəyyən həllər üçün yalnız bir variantın seçilməsi

676 Normativ proqnozlaşdırma yanaşması nəyə əsaslanır?

İqtisadi inkişaf meyillərin və inkişafa təsir edən amillərin müəyyən edilməsinə

- İctimai tələbatların dərki, məqsəd və resurs bazasının müəyyənləşməsi, məqsədyönlü təsirə
Texnoloji situasiyanın təhlilinə
İnkişaf üçün zəruri olan resurs bazasının müəyyən edilməsinə
İnkişaf tarixinin təhlilinə

677 Proqnoz obyektin xüsusiyyətini xarakterizə edir

- obyektin transformasiyaya meyilliliyini
obyektin kəmiyyət və keyfiyyət parametrlərini
obyektin dinamika meyilliyini
keyfiyyət parametrlərini
kəmiyyət parametrlərini

678 Proqnoz özündə nəyi əks etdirir

- obyektin gələcək vəziyyəti və obyektin alternativ inkişaf yolları barədə elmi əsaslandırılmış təsəvvürlər
obyektin indiki vəziyyətinin izahını
iqtisadi tsikllar haqqında məlumatları
obyektin keçmiş vəziyyətini tədqiqini
obyektiv ümumi vəziyyətini müəyyənləşdirən tədbirlər sistemi

679 Proqnoz özündə nəyi əks etdirir

- obyektin ümumi vəziyyətini şərtləndirən amilləri
obyektin gələcək vəziyyəti və obyektin alternativ inkişaf yolları barədə elmi əsaslandırılmış təsəvvürlər
obyektin indiki vəziyyətinin izahını
obyektin vəziyyəti ilə bağlı tədbirlər sistemi
obyektin ümumi vəziyyətini

680 Proqnozlaşdırma özündə nəyi əks etdirir

- obyektin indiki vəziyyətini müəyyənləşdirən tədbirlər sisteminin hazırlanmasını
obyektin vəziyyətinə təsir edən amillərin aşkarlanması
obyektin gələcək vəziyyətini, onun dinamika və inkişaf yollarının təsvirinə yönələn elmi əsaslandırılmış cəhdləri
obyektin inkişafını
obyektin struktur elementlərinin aşkarlanmasını

681 Proqnoz anlayışını izah edin

- gələcək haqqında ehtimaldır
iqtisadi tsikllar haqqında informasiya verir.
informasiya sisteminin ehtimalıdır
köhnə iqtisadi sistemi araşdırır.
müxtəlif iqtisadi sistemlərin tədqiqidir.

682 Proqnoz metoduna aid deyil

- indiqativ metod
interpolyasiya
reqressiya
retrospeksiya
delfi metodu

683 Səhv cavabı tapın .İqtisadi-sosial inkişafın kompleks proqnozu bir neçə istiqamətə malikdir:

ümumi milli iqtisadiyyatın inkişafının perspektiv xarakteris—tikasını geniş əks etdirmək
regionların kompleks inkişafını təmin etmək
iqtisadiyyatın dövlət bölməsini tənzimləmək

- ölkənin təhlükəsizliyi üçün istehsalın strukturunu formalaşdırmaq
xalq təsərrüfatı kompleksində iqtisadi sahələri düzgün əhatə etdirmək

684 Planlaşdırmada hansı metodlardan istifadə olunur? a) balans metodundan. b) normativ metodundan. c) riyazi metoddan d) statistik metoddan e) ekspert metodundan

- b.c.d
- a.b.c.d
- a.e.
- a.b.c.e
- b.c.d.e

685 Planlaşdırmada hansı metodlardan istifadə olunur? a) balans metodundan. b) normativ metodundan. c) riyazi metodundan d) statistik metoddan e) ekstropolyasiya metodundan

- a.b.c.d
- b.c.d
- b.c.d.e
- a.e
- a.b.c.e

686 Planlaşdırmada hansı metodlardan istifadə olunur? a) balans metodundan. b) normativ metodundan. c) riyazi metoddan d) statistik metoddan e) analitik metoddan

- b.c.d.e
- a.b.c.e
- e.a.
- b.c.d
- a.b.c.d

687 Eviristik proqnozlaşdırma metodu aşağıdakılara əsaslanır: 1.Tədqiqatlara və əvvəl nəmalum olan faktların müəyyənlişməsinə; 2.iqtisadi göstəricilərin riyazi modellər əsasında təhlilinə; 3.mövcud fakt və göstəricilərin təhlilinə; 4.sahələrarası balans modelinə.

- 2
- 1,2,3,4
- 2,3,4
- 1,3
- 1

688 Eviristik proqnozlaşdırma metodu nəyə əsaslanır?

- 1,3
- 2,3,4
- 1,2,3,4
- 1
- 2

689 Planlaşdırmada hansı metodlardan istifadə olunur? a) balans metodundan. b) normativ metodundan. c) riyazi metodundan d) statistik metoddan e) ekstropolyasiya metodundan

- e.a.
- a.b.c.e
- b.c.d
- d.c.b.a
- b.c.d.e

690 Planlaşdırmanın hansı prinsipləri vardır? a) demokratik-mərkəziyyət. b) fərdilik c) elmilik. d) həvəsləndirmə. e) nəzarət

- a.c.d.e
- c.d.e
- a.b.d.e.
- b.c.d.e.
- a.b.c.d

691 Səhv cavabı tapın. Zehni hücum metodu potensial yaradıcılığı genişləndirir, problem situasiyaları işləyib hazırlamaq imkanını artırır. onun mərhələlərinə nə aid deyil

- ideyanın yaradılması
- qaydası səbəbi müəyyənləşdirilir
- qrupun iştirakçıları üçün problem qeydiyyatların təhlil olunması
- aparıcı problemin məzmununu izah edilməsi
- aparıcı problemin açılması

692 Səhv cavabı tapın Strateji xarakterli, vaxtı çatmış problemlərin həlli üçün İqtisadi İnkişaf Nazirliyi maraqlı təşkilatlarla birlikdə bələdiyyə məqsədli proqramlar hazırlayır. Hər bir belə proqram özünə məxsus pasporta malikdir və aşağıdakı göstəriciləri əks etdirir:

- proqramın qəbul edilməsi vaxtı
- dövlət sifarişçisi
- proqramın əsas tərtibatçısı
- dövlət sektorunun inkişaf layihəsi
- proqramın adı

693 Səhv cavabı tapın Dövlət tənzimlənməsi prosesində hökumət tərəfindən istifadə olunan sənəd, orta müddətli perspektiv üçün iqtisadi-sosial inkişaf proqrammasının bölmələri hansıdır?

- ekoloji siyasət
- maliyyə siyasəti
- struktur siyasəti
- investisiya siyasəti
- aqrar siyasət

694 Proqnoz metoduna aid deyil

- retrospeksiya
- delfi metodu
- indiqativ metod
- interpolysiya.
- reqressiya

695 Mexaniki ekstrapolyasiya metoduna görə...

- proqnozlaşdırılan vəziyyətlə mövcud arasındakı əlaqələr funksionaldı
- proqnozlaşdırılan vəziyyətlə mövcud vəziyyət arasında sinergetik əlaqələr
- kəmiyyətindən proqnozlaşdırılan göstərici bu günkü göstəriciyə mütənasib dəyişmir
- proqnozlaşdırılan göstərici ilə bu günkü göstərici arasında hər hansı korrelyasiya əlaqələri mövcud deyil
- proqnozlaşdırılan vəziyyət məqsədyönlü təsirlə müəyyənləşir,

696 Məqsəd özündə nəyi əks etdirir?

- Obyektin mövcud vəziyyətini
- Obyektin arzu olunan vəziyyətini
- Sosial-iqtisadi sistemin sürətli inkişafını
- Sosial-iqtisadi sistemin davamlı inkişafını
- Sosial-iqtisadi sistemin artım templərinin azaldılmasını

697 İqtisadiyyatın strukturunun proqnozlaşdırma və planlaşdırılması özündə nəyi əks etdirir?

iqtisadiyyatın ayrı-ayrı sahələri üzrə məhsul buraxılışı həcmələrinin müəyyənləşdirilməsini

- təsərrüfatının ayrı-ayrı sahələrində məhsul buraxılışı və resurs məsləki göstəricilərinin müəyyənləşdirilməsi son tələbin əsas komponentləri üzrə perspektiv miqdarının müəyyənləşdirilməsinə
- iqtisadiyyat sahələri üzrə əmək və kapital resurslarına olan perspektiv tələbatın həcmünün müəyyənləşdirilməsini
- sənayenin ayrı-ayrı sahələri üzrə perspektiv məhsul və məsrəf göstəricilərinin müəyyənləşdirilməsini

698 Hipoteza nəyə əsaslanır

institusiyaya

- institusiya və elmi-nəzəri baxışlara statistik göstəricilərə riyazi modelləşdirməyə dialektika qanunauyğunluqlarına

699 Genetik proqnozlaşdırma yanaşması nəyə əsaslanır

Obyektin inkişafını şərtləndirən əsas amillərin müəyyən edilməsinə

Obyektin inkişaf tarixinin təhlilinə

Obyektin inkişaf qanunauyğunluqları əsasında hipotezlərin formalaşmasına

- İnkişaf proseslərinə məqsədyönlü təsirə Obyektin inkişaf qanunauyğunluqları və meyllərinin müəyyən edilməsinə

700 Elmi öncəgörmənin hansı formaları vardır

hipotez, plan, proqnoz

hipotez

hipotez, proqnoz

- proqnoz plan

701 İndiqativ planlar adətən neçə il müddətinə tərtib olunurlar.

- 5.
1.
2.
3.
4.

702 Planlaşdırmanın hansı prinsipi yoxdur?

- fərdi müqayisəli elmi əsaslandırma həvəsləndirmə və məsuliyyət nəzarət demokratik-mərkəziyyət